


# ULDUZ

Nº01 (596)

WWW.AZYB.AZ  
WWW.AYB.AZ

AYLIQ ƏDƏBİYYAT DƏRGİSİ YANVAR 2019



- ✓ Natiq Məmmədlinin ekspertizası
- ✓ Xəlil Adıgözəlin özüylə söhbəti və şeirləri
- ✓ Qısa fikirlər xəzinəsi

- ✓ Postmodernizm
- ✓ Qurbət yazıları
- ✓ Dərgidə kitab

# BU SAYIMIZDA

3

Natiq MƏMMƏDLİ  
Yalnız  
həqiqət  
ışığında



6

Xəlil ADIGÖZƏL  
özüylə söhbəti  
və şeirləri



9

Fərid HÜSEYN  
Sandıqdakı  
şeirlər



17

Dəniz PƏNAHOVA  
Keçmişdə  
gəzinti



20

Oğuz AYVAZ  
Gecənin eskizi



22

Lev PİROQOV  
Postmodernizm



25

Ceyhunə MEHMAN  
Adını piçildiyir külək

28

Qısa fikirlər xəzinəsi




33

Yavər HƏSƏN  
Qürbət yazıları



tərcümə  
saati

**35**



**52**

Sabir  
**YUSİFOĞLU**  
Qapımı aç,  
soyuqdu

**37**

Şəfaqət  
**CAVANŞIRZADƏ**  
Təmiz qadın



**47**

Todur ZANET  
Qaqauz eli



**48**

Azər FƏRAQİ  
Qəzel de ki...



**49**

Vahid QAZİ  
Berqman,  
Tarkovski və  
Qotland adası



**55**

İradə AYTEL  
Sədник Paşa  
Pirsultanlı nəşri

**62**

Əbülfəz ÜLVİ  
şəir vaxtı

**64**

Ayan SAMİR QIZI  
uşaqdan böyüyə

**65**

Xuan RUFFO  
Alovlu gecə



**67**

Aynur MUSTAFA  
Sükütlarda  
çırpinışlar

**68**

Akif CABBARLI  
Boz küçüyün  
taleyi

**71**

Dərgidə kitab

### Təsisçilər:

Azərbaycan Yazarlar Birliyi və  
«Ulduz» jurnalının kollektivi

### Baş redaktor

Qulu Ağsəs

### Redaksiya heyəti

Tərənə Vahid

(Baş redaktor müavini)

Həyat Şəmi

Elçin Mirzəbəyli

Xəyal Rza

Səhər

Xanəmir

Rəsmiyə Sabir

Elxan Yurdoglu

Nurana Nur

Anar Amin

Elmar Vüqarlı

Ələmdar Cabbarlı

Qılman İman

Hafız Hacıxalı

Nisəbəyim

Fərid Hüseyn

Məşhati Musa

Elşən Əzim

Seyfəddin Altayı

(Türkiyə)

Xaqani Qayıblı

(Estoniya)

Baloğlan Cəlil

(Başqırdıstan)

Saodat Muxammadova

(Özbəkistan)

Nilufər Şixli

(Moskva)

Günay Səma Şirvan

(Voronej)

### Bədii redaktor

Ədalət Həsən

Ünvanı: AZ1000, Bakı,

Xaqani küçəsi, 25

ulduz\_dergisi@mail.ru

dursul@mail.ru

www.ayb.az

Telefon: 498-72-43

Çapa imzalanıb: 21.01.2019

«Ulduz» jurnalı redaksiyasında

yığılib səhifələnib.

«Təhsil Nəşriyyat-Poliqrafiya»

MMC-də çap olunub.

Sifariş №2, Tiraj: 300


Qiyməti: 2 man.

1967-ci ildən çıxır

Şəhadətnamə № 238

Nömrənin eksperti:

Abid Tahirli



**«AZƏRMƏTBuatYAYIMI»  
AÇIQ SƏHMDAR  
CƏMİYYƏTİ**

«Ulduz» jurnalına abunə olmaq üçün respublikanın bütün şəhər və rayon «Mətbuatyayımı» şöbələrinə müraciət etməyiniz kifayətdir.

**«QAYA»  
MƏTBuat YAYIMI**

«Ulduz» jurnalına abunə olmaq üçün respublikanın bütün şəhər və rayon «QAYA» mətbuat yayımı şöbələrinə müraciət etməyiniz kifayətdir.

**«EKSPRESS»  
MƏTBuat YAYIMI**

«Ulduz» jurnalına abunə olmaq üçün respublikanın bütün şəhər və rayon «EKSPRESS» mətbuat yayımı şöbələrinə müraciət etməyiniz kifayətdir.

**Jurnalın**

**1 aylıq abunə qiyməti – 2.00 man.**

**6 aylıq abunə qiyməti – 12.00 man.**

**Bakı şəhərində abunə yazılmış istəyənlər:**

**440 – 27 – 85**

**440 – 39 – 83**

**440 – 46 – 94**

**564 – 63 – 45**

**598 – 35 – 22**

**556 – 67 – 13**

**564 – 48 – 96**

**437 – 28 – 10**

**408 – 17 – 51**

**nömrəli telefonlara zəng edə bilərlər.**

**ISNN 0134-522 İNDEKS AZ 1000 2 AZN**

Natiq MƏMMƏDLİ

# YALNIZ HƏQİQƏT İŞİĞINDA

*(Cümhuriyyət ilinin sonuncu  
"Ulduz"u haqqında qeydlər)*

"Mənim işim həqiqəti söyləməkdir, daha ona inanmağa məcbur etmək deyil", – dünya klassiklərinin həqiqət haqqında aforizmlərinin yer aldığı "Ulduz" jurnalının Cümhuriyyət İlinin sonuncu buraxılışında Russonun bu fikirləri daha çox ürəyimə yatdı və fransız maarifçisinin fikirlərinin işığında dərginin bu saýına münasibət bildirməyə çalışacağam. Bütün mövqelər kimi, mənim fikirlərim də sərf subyektivdir və kiminsə xətrinə dəymış olsam, bilin ki, bunu yalnız həqiqət naminə edirəm – mənim başa düşdürüm, ağlım kəsən və düz hesab elədiyim həqiqət naminə!

Təsadüfdürmü, ya iş belə gətirdi ki, Cümhuriyyət İlinin birinci və sonuncu "Ulduz"larına rəy hazırlamalı oldum. Tariximizdən və taleyi-mizdən qırımızı xətt kimi keçən, qürurla müsəlman Şərqnin ilk Demokratik Cümhuriyyəti adlandırdığımız Azərbaycan adlı müstəqil dövlətin yüz yaşıını bir təqvim günü kimi arxada buraxırıq, amma reallıqda Cümhuriyyət sevdası davam edir və onu yaradan kişilərin arzularının tam reallaşması yolunda hələ çox işlər görməliyik. Yola saldığınıız ildə dövlətin adına layiq rəsmi səviyyədə keçirilən silsilə tədbirlərlə yanaşı, vicdanlı tədqiqatçıların yeni əsərləri işıq üzü gördü, insanlarda tarixi düşüncəyə, keçdiyimiz yola yenidən maraq yarandı. Heç şübhəsiz, ilin əsas hadisəsi "Ulduz" jurnalının da diqqətindən yayınmadı və bütün saylarda tarixi yaddaş tematikası qorunub saxlandı.



Məti Osmanoğlunun təqdimat məqaləsiy-lə açılan dekabr sayı da öz rəngarəngliyi ilə diqqəti cəlb edir. Ötən sayda dərc olunmuş materialları sərf-nəzər edən Məti müəllimdən fərqli olaraq, mən çox da təfsilatı ilə yazmaya-cağam, daha doğrusu, buna ehtiyac olmadığını düşünürəm. Çünkü jurnalın bu sayında dəyərli tənqidçimiz Vaqif Yusiflinin "Gənc şairlər, sözüm sizədir" xitabıyla başlayan məqaləsi Azərbaycanın yeni boy göstərən təravətli fikir daşıyıcılarının, demək olar ki, hamisini əhatə etdiyindən mən daha çox nəsr nümunələri üzərində dayanmaq istəyirəm. Təbii ki, bu qəbildən Xanəmir istisnadır. Çox istərdim ki, Vaqif müəllimin məqaləsində təngnəfəs öz adalarını axtaran gənc şairlərimiz eyni hiss və həyəcanla Xanəmiri də oxusunlar. Bir vaxtlar belə bir sərlövhəli məqalə yazmışdım. "Alternativ fikrə dözmək vərdışı"; istərdim gənclər də Xanəmirə alternativ düşüncənin daşıyıcısı, hamının bildiyi sadə sözlərin yeni calarlarını axtaran şair kimi yanaşsınlar. Yəni bizim özümüzdən də öyrənməli, əxz edib mənimsəməli çox mətləblər var.

Müasir Azərbaycan nəşrinin ana mövzusu nədir – sualını verəndə bildi-bilmədi hamının gurultuya “Qarabağ”, “Vətən” deməsini eşitmək olar. Təbii ki, belədir, amma bu “belə”ni ifadə edən yazıların böyük əksəriyyəti hələ də öz lokal dairəsində uzaqlaşmayıb, sadəcə, kəmiyyət göstəricisidir. Konkret olaraq, dekabrın “Ulduz”unun işığında yuxarıdakı sualın cavabını axtarsaq, tərəzinin gözü daha çox sosial və bəzən də sosial-psixoloji mövzulara tərəf əyilir. “Atamın ayaqqabıları” – Orxan Saffari adlı gəncimizin yazdığı hekayənin adı belədir. Atasının “əllilikdən aldığı pul” ilə dolanan ailə, sərt keçən qış və atayla oğulun eyni ayaqqabıya gözünü dikməsi – hekayə bundan bəhs edir və novellavari effektlə başa çatır. Maraqlıdır. Publisistika sosial mövzunun zühür etdiyi bütün ədəbi nümunələrdə olduğu kimi, burada da bədiilikdən qabaqda dayanır, detalların danışmaçı olduğu bədii informasiyanı yazılı özü danışır və sözsüz ki, bu, bədii intonasiyanı azaldır. Amma yenə də fikrimdə qalıram – maraqlıdır.

“...ermənenin göndərdiyi şəklə baxıb köksötürmə...” fokuslaşması ilə yadimdə qalan Ayi-

şə Nəbinin “Miskin evlər”ində daha çox dillənir. Onların hər biri hansısa xatirənin daşıyıcısıdır, yazılı hansısa əşya, məsələn, “kitab” haqqında təsadüfən danışır. Bütün bular hamısı itmiş zamanın axtarışlarıdır – Qarabağı torpaq kimi itirsək də, xatirə və tarix kimi itirməmişik, bu, sadəcə mümkün deyil.

İnformasiyanın sürətlə ötürüldüyü əsrədə yaşayırıq, tempdən və ya dəbdən düşməmək üçün həyatın ritmi ilə ayaqlaşmalıyıq. Bunu bacarmayanda sadəcə yaşamaq mümkün olmur, yaşayanda isə artıq özün olmursan. “Tablo” hekayəsində Tural Diridağı demək istəyir ki, 21-ci əsrin adamını hətta kiminsə ölməsiylə də tə-əccübləndirmək olmaz – “həyat onsuz da hər kəsi bir gün aparır”. Hekayənin daşıdığı ideya yetəricə böyükdür, amma bu böyüklük təfsilatların, təfərruatların arasında elə gizlənib ki, onu təpib üzə çıxarmaq üçün xeyli yol getmək gərəkdir.

Rəşid Bərgüşədin “Əsgər məktubu” – adından da göründüyü kimi – müharibə mövzusundadır, amma nədənsə mənə elə gəldi ki, bu məktubu yanan əsgərin yaşı hardasa əllini ke-

# BU SAYIMIZDA

|  |   |
|--|---|
| <b>3</b>                                       | <b>38</b>   |
| Mati OSMANOĞLU<br>Matiña ovcucusun<br>ürşətiyi | Ismayıł XANLAR<br>Bilmiram, san de<br>sorusuna... |
| <b>7</b>                                       | <b>40</b>   |
| XANƏMİR<br>özüyla səhəbat<br>ve şəhərləri      | Ayışə NƏBİ<br>Miskin evlər                        |
| <b>12</b>                                      | <b>43</b>   |
| Orxan SAFFARI<br>Atamın<br>ayaqqabıları        | Malik ATILAY<br>Yoxluğun himni                    |
| <b>15</b>                                      | <b>46</b>   |
| qısa fikirlər<br>xazinası                      | Tamara VƏLİYEVƏ<br>Gününən arxasında              |
| <b>21</b>                                      | <b>55</b>   |
| Tural TURAN<br>Yixidim<br>ovcumun üzə...       | Nizami ADŞIRİN<br>İnsan haqqında                  |
| <b>24</b>                                      | <b>57</b>   |
| Vəqif YÜSİFLİ<br>Poetik fikir varsa...         | Əyyub QIYAS<br>Snayper                            |
| <b>32</b>                                      | <b>59</b>   |
| Firdovsi RƏŞUL<br>Bir özügi                    | tərcümə saat                                      |
| <b>34</b>                                      | <b>63</b>   |
| Tural DIRİDAGLI<br>Tablo                       | Rəşid BORGÜŞAD<br>Əsgər məktubu                   |
| <b>66</b>                                      | <b>74</b>   |
| Fargana MEHDIYEVƏ<br>sorğu galmayınlər         | Hayat ŞƏMI<br>essə                                |
| <b>68</b>                                      | <b>77</b>   |
| Xayala ƏFƏNDİYEVƏ<br>tribuna                   | Arzu MURAD<br>Gümüş qırub<br>edərkar              |
| <b>80</b>                                      | <b>80</b>   |
| dərgidə kitab                                  | dərgidə kitab                                     |

**Bas redaktör**  
Qulu Ağası  
Həsənliyə Vəziyyət  
Tərənnü Üzvili  
(Baş redaktor məlumatı)  
Hayat Şəmi  
Elçin Məmmədli  
Xəzai Rza  
Sahar  
Xəsəndir  
Rəsmiyət Səhri  
Elsan Vurduqlu  
Nurəna Nur  
Azərənət  
Elçin Vüqarlı  
Əlişəndər Cəbərli  
Qılıman İman  
Hafiz Məmmədli  
Nüshayev  
Fərid Hacıyev  
Mədrəsə Həsən  
Hüsnə İbrahimbəyli  
Seyfəddin Atayev  
(Türkissi)  
Xəzən Qoşqan  
(Etnoqrafi)  
Bələqəlan Cəlili  
(Bələqəlan)  
Səməd Məmmədov  
(Ölkəşəhər)  
Nüfərat Səfərli  
(Mədəniyyət)  
Güney Səməd Sırvan  
(Vorontsov)  
**Bədii redaktör**  
Səlahiyyətli  
Əliyev AZ1000, Bakı,  
Xəzən küçəsi, 25  
ulduz. dergisi@mail.ru  
www.ulduz.az  
Telefon: +994-72-43  
Çapçı imza数: 13.12.2018  
Əsgər məktubu  
yığıb sahələndə  
«Aşqəlif LTD» MMC-də  
çapçı  
Sələrli № 99, Təriq 300  
Qızılmər 2 man.  
1967-ci iləndən  
şəhərəndən  
Nömrəni eksperti  
Natiq Məmmədi

çib, ya da altmışı döyəcləyir. Niyə? Çünkü heç bir cavan əsgər belə məktub yazmaz. Mən Emil Zolya kimi sırf realizmin, naturadan dəqiq ək-setdirmənin tərəfdarı deyiləm, lakin reallıq var. Oxucu bilməlidи – bu, əsgər məktubudu, ya əsgər adından yazılmış məktubdu. Əgər səngərdən sevgilisi Əfruza (əvvəlcə elə bilmışdım ki, anasıdı) məktub yazan əsgər yunan mifologiyasına istinad edərək, çəkdiyi əzabları anladırsa, hətta “xalqların böyüklüyü indi silah-sursatla ölçülür” kimi politoloji mülahizələrdə bulunursa, deməli, mən cavanlarımızın intellektual imkanları haqqında bu vaxta kimi səhv düşünürmüşəm.

Jurnalda diqqətimi daha çox cəlb edən Seyran Səxavətin nəşr dilinin təhlilinə yönəlmış məqalə oldu. Xəyalə Əfəndiyevanın təqdim etdiyi yazı sevimli yazıçıımızın dilinin obrazlılığına işıq salır və belə başa düşdüm ki, bir məqalə miqyasına siğışmayan Seyran Səxavətin bədii dili ayrıca monoqrafiyanın predmetinə çevrilməkdədir. Uğurlu olsun!

Arzu Murad, Xanım Aydın imzaları ilə “Ulduz”un bu sayında tanış oldum, inşallah, yeni yaradıcılıq nümunələrinə də tez-tez rast gələrik.

Tamara Vəliyevanın “Günəşin arxasında” və Əyyub Qiyasın “Snayper” hekayələrini incə yumor hissinə malik redaktorun maraqlı seçimi kimi qiymətləndirdim. Amma bu haqda sevimli şair dostum Dayandur Sevginin şəklinən bir suyu Oqtay Rzaya oxşayan özbək şairi Ötkür Rəhmətin yaradıcılığından etdiyi tərcümələrə diqqət çəkdikdən sonra danışmaq istərdim. 70 yaşı tamam olan, 18 kitabı çıxmış, Özbəkistanda müxtəlif vəzifələrdə çalışmış Ö.Rəhmətin poetik duyğuları bütün incəliklərinə qədər Azərbaycan oxucusuna təqdim olunur, hətta adama elə gəlir ki, sanki şeirlər öz doğma dilimizdə yazılıb:

Durnaların qədim mahnısı  
Axmaqdadır səmadan yerə.  
Ağacların, siz deyin, hansı  
Daha artıq yaranar şeirə?

Poetik ilhamının zirvəsində ağaç axtaran şair “ərik gülləri”, salxım söyndləri də yaddan çıxarmır, onları da mizana çəkib əbədiləşdirir. Bu nümunələr hamısı maraqla oxunur, yeri gəlmışkən, Vaqif müəllimin üzünü tutduğu gənc şairlərimiz bilsin ki, özbək ədəbiyyatından da öyrənməli çox şeylər var.

Qayıdaq fikrimizin əvvəlinə, Tamara Vəliyeva “Günəşin arxasında” hekayəsində ərinin ona erməni qadınla xəyanət eləməsini bağışlaya bilməyən qadının hikkəsinin bədii təsvirini verir. Kişişərəf pis, riyakar, etibarsız olduğu gümanını gücləndirən əsərin qəhrəmanı nədənsə ikinci dəfə ailə qurur və bu dəfə də ərin ni müharibədə itirir. Ah, erməni hiyləsi... sonradan məlum olur ki, onun birinci ərinin gözü erməni arvadından daha çox, onun 16 yaşlı qızına düşübüş, sonra əri onları götürüb Rusiyaya köçür, sonra geri qayıdır, yalvar-yaxar, üzrxahlıq... Hekayədə həyat lap seriallardakı kimi cərəyan edir. Ümumiyyətlə, bu hekayənin aşılılığı ideya nədən ibarətbir? Kişişərəf pisdi, yoxsa xəyanət? Hekayəni oxuyanda mənə elə gəldi ki, bunların ikisi də pisdi. Feminist üşyan karlığın ardınca Əyyub Qiyasın “Snayper”i gəlir. Niyə snayper? İki səhifəlik hekayəni oxuduqca ilk növbədə bunu anlamağa çalışdım, amma əsərdə söhbət tamam başqa şeydən gedir. Hətta öldükdən sonra da öz gözəlliyi ilə kişinin ağlını başından alan qadın axırda onu işə salır, ölüylə intim münasibətinə görə kişiyyə 4 il iş verirlər. Bu, sadəcə məzmundu – hekayə gözəllik haqqındadır, göydən düşmüş mələk həmişə yer adamları üçün əlçatmaz olub.

...“Ulduz” maraqlı bir sayı ilə 2018-ci ilə yekun vurdu. Həmkarlarına yeni ildə yeni yaradıcılıq uğurları arzulayıram.



Xəlil ADIGÖZƏL

*özüylə söhbəti...*

Mən inanlı adamam. Elə şeir yazmağa da insanların inanmadıqları şeylərə inana-inana başladım. Bir gün özümün bu qədər inanlı insana çevriləcəyimə inanmirdim. Buna məni inanmadıqlarına inandığım insanlar inandırdı.

Heç yadimdən çıxmaz, bir dəfə bir neçə nəfərin dünyanın varlığı haqda mübahisəsinə qulaq müsafiri oldum. Biri dünyanın Allahın qüdrəti sayısındə, biri fiziki, kimyəvi qanunauyğunluqlar sayısındə, biri isə dünyanın bir insanın onu kürəyində saxlamağı sayısındə var olduğunu iddia edirdi. Üçüncü fikri deyəni digərləri qınadılar. Hətta güldülər də. Mənə digərlərinin dedikləri daha inandırıcı olduğu halda, üçüncüyə inanmaq istədim. İnandım da. İndi fikirləşirəm ki, insan yox, desəydi ki, dünya bir kəpənəyin, qarışqanın kürəyindədir, ona da inanardım. O gündən dünyada hər kəsin, hər şeyin nəyinsə, kiminsə ciyinlərində olduğunu müşahidə etməyə başladım. Yavaş-yavaş öz ciyinlərimi də buna hazırladım.

Bəzən giçliyimdən inandım, bəzən bicliyimdən. Bu gün məni kiminsə nəyəsə inandırmağın gərək yoxdur. Məni inandırmaq üçün inanmamaq kifayətdir. Sizi inandırırm ki, biri gəlib desə ki, sən sən deyilsən, buna inanmırıam, ona da inanacağam. Ən inanılmaz şeylərə belə inandım. İnsanların inanmamağa bir şeyləri olsun deyə, inandım. Çünkü insanların özlərini inanmadığı şeylərə inandırıqlarına inanıram. İnanmadıqlarına inanırlar.

İnsanları inandırıa-inandırıa özümə inanmağa başladım. Bu gün dünyani ciyinlərimdə saxlaya biləcəyimə belə inanıram. İnansanız da, inanıram, inanmasanız da, inanıram. Mənə inanmasanız belə, SÖZümə inanın...

# ...və şeirləri

## VAY O GÜNƏ Kİ...

Dayanıb kənardan görüb özünü,  
Ömrün yollarına sərib özünü,  
Şeirdən bir kəndir hörüb, özünü  
Buludun gözündən asıb oləsən.

Varın yoxluğuna qarışıl bir gün,  
Özünü özgədən soruşub bir gün,  
Dünyada hər kəslə barışıl bir gün,  
Səssizcə özündən küstüb oləsən.

Hər günün üstündən il-il ötəsən,  
Ömrü ayaq-ayaq, əl-əl ötəsən,  
«Susun!» deyiləndə dil-dil ötəsən,  
«Dillən!» deyiləndə susub oləsən.

Arxanda tərtəmiz bir adın qala,  
Bir-iki suala cavabın ola,  
Balaca, əl boyda savabın ola,  
Ehmalca bağırına basıb oləsən.

Silməyə nə var ki, vay o günə ki,  
Gülməyə nə var ki, vay o günə ki,  
Ölməyə nə var ki, vay o günə ki,  
Varlı yaşayasan, kasıb oləsən.

## O NƏ GƏLİŞ İDİ, BU NƏ GEDIŞDİ?

Bilirdim, nə isə yolunda getmir,  
Nəsə çatışmirdi, nəsə kəm idi.  
Hələ də bilmirsən, səni ucaldıb,  
Gözünün üstünə qoyan kim idi?

Yer tapa bilmirəm özümə hələ,  
Bu necə qədərdi, bu necə işdi?  
İnana bilmirəm gözümə hələ,  
O nə gəliş idi, bu nə gedişdi?

Deyə də bilmirəm, get, salamat qal,  
Daha nə söyləsəm, desəm, ağ olar!  
Atdın ta özünü gözümdən, sağ ol...  
Sən yerə çatana dünya dağları!

## “XOŞBƏXT OL”

İstəyirsən bir də sına,  
Qəlb ki şüşə deyil sına,  
Ürəyimin qapısına  
Bir top atdın, dedim: - qoldu.

Bu top düşməz hər ayağa,  
Düşər bəxtəvər ayağa,  
Durdum birtəhər ayağa,  
«Bir şey olmaz»-dedim, yoldu...

Olanlar mənə olmuşdu,  
Başımı duman almışdı,  
Ümidim sənə qalmışdı,  
«Səbr et» - dedin, dedim: - oldu!

Bu nə top idi, qovurdum?  
Mən ki sadəcə sevirdim,  
Üzümü göyə çevirdim:  
«Nə baş verir» - dedim, noldu?!

Elə «eşq» də söz imiş, söz,  
Deyilənlər düz imiş, düz,  
Mənim nəfəsim buzmuş, buz,  
Kimə «gülüm» dedim, soldu.

Bu nə yoldu, nə ciğirdi?  
Deyim «Xoşbəxt ol?» Axırkı!  
Mənim nəfəsim ağırdı,  
Bir də gördün, dedim, oldu!

## O MƏNƏM Kİ DÖZÜRƏM!

Bu nə tale, bəxt idi,  
Bu nə sövdə, əhd idi?!  
Ürəyim səni dedi...  
Dilim özgəni.

Tüstüm gözümü yandırıdı,  
Qələm sözümü yandırıdı,  
İçim özümü yandırıdı,  
Çölüm özgəni.

Dərd içində üzürəm,  
O mənəm ki dözürəm!  
Mən ölümü gəzirəm,  
Ölüm özgəni.

## BİR SÖZÜN ƏHVALATI

Öz yolumun yolcusuydum,  
İz atdlar ayağıma.  
Düz yolumun yolcusuydum,  
Söz atdlar ayağıma.

Baxdim ki, heç günahına...  
Batılası söz deyil bu!  
Hər adamın ayağına  
Atılası söz deyil bu.

Dərindən bir köks ötürüb,  
Deyəsi oldum o sözü.  
Əyilib yerdən götürüb,  
Yiyəsi oldum o sözün.

Yanıb-yanıb külə döndüm,  
Tüstümə götürdüm sözü.  
Hamının gözü önündə  
Üstümə götürdüm sözü.

Əlindən tutub qaldırdım,  
Göz yaşını tumarladım,  
Bir az saçların oxşadım,  
Bir az basın tumarladım.

Öldüm, ölümündən qayıtdım,  
Düz sözümdən ayırmadım.  
Doğma sözümtək böyütdüm,  
Öz sözümdən ayırmadım.

İllər ötdü, bir şeirin  
Gözünə qatdım o sözü.  
Saf, tərtəmiz, dürr şeirin  
Sözünə qatdım o sözü.

...oxudum «söz atanlar»a,  
Sehrinə daldılar sözün.  
Üstündə dura bilməyib,  
Altında qaldılar sözün.

## HEÇ NƏ DƏYİŞMƏYİB...

Tale yollarımız ayrılan gündən  
Təsəllim olmayıb zülümndən başqa.  
Yaşanan illəri ömrə saymırıam  
Sənlə keçirdiyim bölümdən başqa.

Sənsizlik gör məni nə hala salıb?  
Baxışlar dəyişib, sifət qocalıb,  
Necə qoymuşdunsa, elə də qalıb...  
Heç nə dəyişməyib çölümdən başqa...

Özüm öz içimdə itib azıram,  
Özümə vərəqdə qəbir qazıram,  
Artıq şair olub, şeir yazıram,  
Guya nə gəlir ki əlimdən başqa?

Gözlərim kor olub, qulağımsa kar,  
Ya qayıt, ya məni özümə qaytar,  
Ya da qovuşmaqçın bircə yolum var,  
Çarəm qalmayıbdır ölümündən başqa!





# Sandıqdakı şeirlər

Fərid HÜSEYN

\*\*\*

*"Qurani-Kərim" kitabını  
açıq saxlama heç vaxt.  
Heç zaman bağlama  
şerid dəftərini.  
Müqəddəs kitabı  
yaxşı yerə qoy.  
Şerid dəftərinə dəymə,  
özü yer tapacaq özünə...*

Araya illər düşür, zaman hansısa ömür möhlətini doldurur, nəsə tamamlanır, nəsə yarımcıq qalır insan həyatında. Olsun, bizim vaxta müdaxiləmiz əzəldən mümkünüszdür: heç bir ağır daşı asmaqla hərlənən saniyə əqrəbinin yolunu kəsə bilmərik. Illər keçir və yuxarıdakı poetik nümunənin sahibinin yazdıqlarına - elə o şeirdə deyildiyi kimi, heç kəs toxunmur, o şeirlər elə ayrı-ayrı ürəklərdə, başqa-başqa könüllərdə özü özünə yer tapır. Heç kəs Vaqif Səmədoğlunun həmin açıq qalmış şerid dəftərinə əl vurmur, o şeirlər, o sətirlər özü yaddaşlarda, qətblərdə yerbəyer olur. Vaqif Səmədoğlunun yazdıqları, bizə qoyub getdiyi əsərləri açıq qalmış şerid dəftərləridir...

Kitabları övladlara bənzədirlər, bəlkə də, yanlış müqayisədir, amma hər halda az-çox haqq payı da var bu oxşatmada. Vaqif Səmədoğlu bu övladının - sonuncu şerid kitabının doğuluşunu (2017) görmədi, artıq o vaxt dünyaya gözlərini əbədi yummuşdu. Amma Vaqif müəllimin, məcazi mənada desək, dörd gözü var idi, onlardan ikisi ürəyinə baxırdı, ikisi dünyaya. Ona görə də o daha genişliyi, ucalıqları, dörd bir yanı aydın görə bilirdi. O gözlərdən ikisi bu dünyada qalıb, bizimlə bərabərdir, aramızdadır. Həmin gözlər Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanımdır. Xoş özündən sonra bu dünyada bir cüt göz qoyub gedənlərin halına...

\*\*\*

Vaqif Səmədoğlunun vəfatından sonra nəşr edilən bu kitab "Sandıq şeirləri" adlanır. Kitabın adını da Nüşabə xanım seçib. Bu kitabda yer alan şeirlərin bir neçəsi Vaqif Səmədoğlunun ilk kitabında - "Yoldan teleqram"da nəşr olunub, yerdə qalanları isə oxucular üçün yenidir, şairin ayrı-ayrı şerid dəftərlərindən bir yerə toplanıb, cəm edilib. O şeirlər illərlə bağlı dəftərlər arasında qalıb və nəşr gününü gözləyib. Qaldıqca

da sanki şeirlərin mənası bir az da sıxlışır, dərinləşib, daha dibə enib, əsl yerinə oturub. Xəbərsiz olduğumuz saysız-sanasız, qədər-qəsəmsiz nəsnələr kimi, bu şeirlər də faş olunmamış sərr sayaq gizli qaldıqca daha da sehrli olublar, fəzilətli sərr kimi daha da müqəddəsləşiblər...

\* \* \*

Vaqif Səmədoğlunun 75 illik yubileyində akademik Rafael Hüseynov Nüşabə xanımı dedi: "Nüşabə əvvəllər şərqşunas idi, amma sonralar Vaqifşunas oldu". Dəqiq müşahidədir...

Nüşabə xanım Vaqif Səmədoğluna görə, belə demək mümkündürsə, Şərqindən keçdi... Şərq həm də bir qiblə ünvanıdır və Nüşabə xanım Vaqif müəllimdə bir sevgi, bir söykənəcək tapdı, məhəbbət qibləsini tanıdı, beləcə ahəstə-ahəstə öz köhnə arzularından, karyera düzəltmək fikrindən əl çəkdi və başladı Vaqif Səmədoğlunun uzun illər işıq üzü görməyi gözləyən əsərlərini toplayıb çap eləməyə. İndi hərdən onun bu məsələlərə aludəliyini, dörd əllə nəşr, çap, yayım, təqdimat işlərinə girişdiyini görəndə Nüşabə xanımın elə bu məsələlər üçün görəvləndirildiyi haqqındaki qənaətim bir az da möhkəmlənir. Frans Kafka üçün əlyazmalarını etibar etdiyi dostu Maks Brod kimdir, Vaqif Səmədoğlunun da şeirlərini neçə onilliklərdir toplayıb çapa hazırlayan Nüşabə xanım da o kəsdir. Birincinin xəyanəti dünya ədəbiyyatına dəyərli əsərlər bəxş elədi, ikincinin isə sədaqəti...

\* \* \*

Vaqif Səmədoğlunun şeirləri dünyani dərk etməyə çətinlik çəkən, bəşəri anlamağa çalışan insanın ziddiyətli poetik düşüncəlidir. Halbahal şeirlərdir bunlar. Bu şeirlər adama dinclik bağışlamır, əksinə, ruhi təlatümünün üstünə daha şiddətli burulğanlar gətirir, dözümsüzlüyünün boyunu daha da ucaldır, həyata ünvanlanmış suallarını lap dərinləşdirir, cavabları bir az da görükəməz yerdərə gizlədir. Vaqif Səmədoğlu ömrü boyu ruhi dincliyini gəzdidi, dəqiq cavablar, isbatlar axtardı, sinanmış qənaətlərin izinə düşdü, amma ürəyini toxtadacaq, ruhuna dinclik gətirəcək cavablar tapa bilmədi. Ona görə də müsahibələrində tez-

tez səmimi, dinə könül bağlamış, Xudaya sidq-ürəklə bağlanmış adamlara qıbtə etdiyini, həsədli nəzərlərlə baxdığını belə dilə gətirirdi: "*Mən heç kəsə paxılıq etməmişəm, amma paxılıq etdiyim bir zümrə var ki, onlar səmimi dindarlardır. O kəslər ki, tamamilə dəqiq bilirlər, daha doğrusu, ürəkdən inanırlar ki, öləndən sonra cənnət var, cəhənnəm var, xeyir nədir, şər nədir. Mən həmişə tərəddüd içindəyəm*".

Tərəddüdlər, cavabsız suallar Vaqif müəllimin bütün poeziyasına hopmuşdu, çoxlu şeirlərinə sual işarələri səpələmişdi. Ona görə də Vaqif Səmədoğlunun şeirlərini oxuduqda cavablarımı yox, suallarımız artır, bilmədiklərimiz naməlum yerlərdən ortaya çıxır. Həmin şeirləri oxumayana qədər bizi düşündürməyən bəzi sualları fikirləşirik, ruhi yükümüz bir az da artır, ona görə də Vaqif Səmədoğlunun şeirləri dünyani dərk eləməyə kömək eləmir. Özü hamidan daha irəlicə bu həqiqətə gəlmişdi və ona görə də deyirdi: "*Həmişə təskinlik axtarışındayam və biliram ki, bunu heç zaman tapmayacağam. Mənə heç bir şeirim, heç bir fikrim təskinlik gətirməyəcək*".

Niyə görə bu şeirlərə "poetik düşüncələr" deyirəm, çünkü Vaqif Səmədoğlunun şeirləri götür-qoy, çək-çevir, daxili sual-cavab şeirləridir, onlar uzun zamanın düşüncələrindən sonra ruh-can qazana bilib. Onun şeirlərində həm məntiqi, həm hissi, həm ruhi vurgular çox zaman sual işarələrinə düşür:

Tanidinmə məni,  
yadına düşdümü?  
Məni ocağa atanda  
yaxşı bax:  
yadına sal,  
yadindamı,  
necə gözəl ağac idim,  
lal-dinməz durmuşdum  
yol qıraqında?  
Sərin kölgə salmışdım  
sənin üstünə...

Şeirdə ağac insana neylədiyini, onu necə kəsdiyini xatırladır. İndi düşünün, qırğıımız hər ağac, kəsdiyimiz hər heyvan, dərdiyimiz hər gül və başqa necə-neçə korladıqlarımızın dili olsayıdı, bizdən nələr soruşardı, nələrin haqq-hesabını

edərdilər. İnsan nədənsə ona heç bir pisliyi keçməmiş, əksinə, xeyrini gördüyü təbiətin düşmənidir. Səbəbsiz düşmənlik... Vaqif Səmədoğlu fitrətli şair idi, ona görə də təbiəti duyurdu, ağacların şüursuz olmadığından agah idi. Görkəmlı bioloq Daniel Chamoviz "Bitkilərin bildikləri" kitabında sübut edir ki, bitkilər görmə, qoxlama, toxunma vasitəsi ilə özlərini ifadə edirlər. Bitkilər onları böyüdən rəngləri seçirlər, şüalar arasında onları axtarırlar, işişi tanıyırlar, ona doğru əyilirlər və s. Bizim elmi ədəbiyyatlardan oxuduğumuz, alımların neçə-neçə sınaqlardan öyrəndiyi bilgiləri Vaqif Səmədoğlunun şeirləri sadə yolla izah edir.

Böyük düşüncə adamlarından dünyaya çoxlu suallar miras qalır. Vaqif Səmədoğlu özünün bilmədiyi sualları verir oxucuya, o, bizim savadımızı yoxlamır, bilib-bilmədiyimizi sinamır, sanki həmin sualların cavabını həm də bizzən soruşur, öyrənmək, agah olmaq istəyir. Ona görə də dirnaq içində "fəlsəfi şair" adlandırdığımız neçələri kimi onun şeirləri psevdofəlsəfəylə doldurulmayıb, yazdıqlarındaki suallar həyatın ona ünvanlıqlarıdır. Vaqif Səmədoğlu sanki bir ötürücdür, bir əldən alıb o birinə verəndir – sanki həyatın ona ünvanladığı sualları o da bizzən soruşur. Ona görə də onun şeirləri dialoqa açıqdır, söhbətə çağırır adamı, sual verir, cavab umur...

Günəş qızdırımlı,  
ay sarılıq tutub,  
kainat xəstə yatıb...  
Bilmirsən neyləyəsən,  
əlindən nə gələr?  
Kimsən sən?

\*\*\*

Xatirimdədir, bir dəfə Vaqif Səmədoğlu ilə Gənc Tamaşaçılar Teatrının qarşısında rastlaşdıq və yaxınlıqdakı kitab yarmarkasından kitablar aldıq, sonra çay içib söhbət elədik. Kitablar haqqında danışdıq, onda mənə dedi ki, dünyada az gərəkli kitab var, yazılılanların çoxu dünyani dəyişməyə qabil deyil. İllər keçdikcə, mütləciyatırım artdıqca çoxlu gərəksiz kitablar oxuduğumun, gözümün nurunun ruhumu zənginləşdirməyən xeyli cızma-qarada əridiyinin fərqiñə varıram. Vaqif Səmədoğlu ləzzətini bildiyi

şərabı içirdi, sınağı adamlarla dostluq edirdi, dadına bələd olduğu siqaretləri çekirdi, inandığı müəlliflərin əsərlərini oxuyurdu. Ona həyatın suallarına cavab tapmaqda ancaq sınaqları qismən yardım edə bilirdi. Ona görə də o, az şeylə ovunurdu, az nəsnə ona rahatlıq gətirirdi. Onun müdrilikliyi, sözün yaxşı mənasında, onu məhdudlaşdırılmışdı, bir səmtə üz tutmağa, bir istiqamətə – yalnız Allaha yönəlməyə, suallarını ona verməyə, ondan cavab gözləməyə sanki vadar etmişdi. Bəlkə də, uzun müddət tənha yaşaması da bu cür formalaşmasına səbəb olmuşdu. Tənhalıq Allaha bir addım daha yaxın olmaq deməkdir. Onun Allaha ünvanladığı sualların ən maraqlı tərəfi odur ki, onlar çətinə düşmüş, çıxılmazlıqda olan adamın sualları – Allaha üz tutması deyil. Vaqif müəllim ən xoşbəxt, rahat vaxtlarında da sualların cəngində idi, daim düşüncələrə dalmağa, ağır məsələləri fikirləşməyə adət etmişdi, rəmzi mənada deyirəm, bu düşüncə zikrləri idi. Cübran Xəlil "Peyğəmbər" də yazır: *"Siz dərddə və möhnətdə olanda dua edirsınız. Kaş ki, sevinc və bolluq içində olanda da dua edə biləyiniz"*. Vaqif Səmədoğlunun sualları çətinə düşən insanın duaları kimi deyil, Allaha xoş günündə də əl aça, üz tutə bilən, ruhu şükranlıqla ləbaləb, inanlı insanın duaları kimidir – ömrün hər anında var.


Ömrüm nisyə getdi,  
ölümüm də nisyə oldu.  
Elə bir bazarın varmı, İlahi?

Məni yuxuda öldür,  
ağrısız, əzabsız.  
Elə bir azarın varmı, İlahi?

Mənə bu dünyaya baxmaq üçün  
kiçik bir pəncərə ver.  
Elə bir məzarın varmı, İlahi?

\*\*\*

Vaqif Səmədoğlunun çox şeyə münasibəti fərqli idi, təzə idi. O, ömrünün sonuna qədər başqa olmayı, alışılmışlardan kənara çıxmayı bir həyat tərzi kimi yaşadı və əlbəttə ki, bütün bunlar onun yaradıcılığından da yan keçmədi. Məsələn, onun torpaqlarımızın işğalı, tapdaq



altında olan yurdun əzabını çəkməklə bağlı bir şeirinə baxaq:

*Üzümdə ayaq izi var,  
yarım, mənə baxma,  
başdan-başa tapdalanıb diyarım,  
baxma üzümə, yarım,  
üzümdə ayaq izi var.*

**“Üzündə göz izi var, sənə kim baxdı, yarım?”** Vaqif Səmədoğlu bu şeirində, əslində, bir bayatını improvisə edib, məlum-məşhur frazani dəyişərək ifadəyə başqa məna donu biçib, lirizmlə sosial mövzunu bir-birinə bağlayıb. “Başdan-başa tapdalanıb” deməklə, əslində, o taylı-bu taylı Azərbaycanı nəzərdə tutub, amma bunu qışqırıqla, haray-həşirlə deməyib, təmkinli, arifanə çatdırıb. İşğal altında olan torpaqların hər şeyə dəxli olduğunu - hətta göz-gözə baxmağa, üz-üzə dayanmağa belə təsirsiz ötüşmədiyini, məqam düşəndə bunun üçün utanmalı olduğumuzu Vaqifanə tərzdə - qatbaqt mənanın gücüylə dilə gətirib...

\*\*\*

Ədəbi tənqidçi, alim İradə Musayevanın Vaqif müəllim haqqındaki bir fikrini xatırlayaq: **“Vaqifin şeirlərinin adı yoxdur, şeirlərinin sonunda isə adətən, üç nöqtə qoyulur. “Mən burdayam, İlahi” kitabının müdəricatında şeirlərinin birinci misrası adı kimi göstərilir. Lakin bu şərti xarakter daşıyır, sadəcə onun hər bir şeirini həyatının, ovqatının poetik bir**

**anı kimi qəbul etmək, müəllifin mənəvi dünyasını əks etdirən bütöv süjetli, kompozisiya hər şeiri bir epizod, fragment kimi öyrənmək, təhlil etmək lazımdır.** Doğrudan da, belədir, Vaqif Səmədoğlu poeziyası anların, dəqiqələrin, bir neçə saatın poeziyasıdır. Vaqif Səmədoğlu düşdüyü durumu yox, hadisənin içərisindəki yaşadığı anı yazib. Ona görə də ömrün ayrı-ayrı anlarında onun başqa-başqa şeirlərini xatırlayıraq, sevirik. Bu cür şairlər onlara şeirləri haqqında sual verilməsini xoşlamırlar, Vaqif Səmədoğlu da belə idi. Çünkü yaşadığı anı yazan şair o şeirlə birgə yaşadığı anı da xatırələrə köçürür və təzə an axtarışına çıxır. Onu yenidən həmin ana qaytarmaq yaşamağa və yaşayacağını yazmağa aparan yolu bağlamaq deməkdir.

\*\*\*

*Bir kəpənək uçdu böyrümdən,  
yixildim.*

*Bir körpə ah çəkdi,  
yixildim.*

*Atam yadına düşdü,  
yixildim.*

Yuxarıdakı şeirdə üç sadalama yox, üç an, üç yaştı var. Ömrünün ayrı-ayrı hissələrində tamam başqa səbəblərdən yixilan bir insanın xatırəsidir bu şeir. Şair həm nələrin önündə zəif olduğunu göstərir, həm itkilərin ünvanını nişan verir, həm də yaştıları ümumiləşdirir. Vaqif Səmədoğlunun şeirləri sanki günah kimidir, nəticəsini, sənə aidliyini sonra anlaysısan. Günahı anlayandan, dərk edəndən sonra isə o, daha çox sənin olur...

\*\*\*

**“İki böyük qafiyəsi var Vaqif Səmədəoglunun: Həyat və Ölüm”.** Adil Mirseyid bu fikirləri Vaqif Səmədoğlunun poeziyası barədə deyib. İkibaşlı fikirdir, həm elə anlaşıla bilər ki, Vaqif Səmədoğlunun poetik mövzuları qitdır, bu iki mövzunun - həyat və ölümün arasında sıxışib qalıb, həm də elə başa düşülə bilər ki, Vaqif Səmədoğlu həyat və ölüm arasındaki nəhayətsizliyi poetik mövzuları ilə doldurub. İndi nə Adil Mirseyid sağıdır ki, bu ikibaşlı fikrin həqiqi

mənasını onun özündən soruşaq, nə də Vaqif Səmədoğlu aramızdadır ki, özü haqqındaki bu fikrə lazımı səviyyədə aydınlıq gətirsin. Amma həqiqət odur ki, Vaqif Səmədoğlu şeirlərinin mövzuları kifayət qədər rəngarəngdir. Keçmişin xiffəti, həyatın puçluğu, dünyanın faniliyi, gözəllik vurğunluğu, dünyani anlamamağın əzabı, tarixlə bu günün müqayisəsi... Bir sözə, o, çox mövzulara toxunub, sadəcə, Vaqif Səmədoğlunu yeknəsəq, bəzən özünü təkrarlayırmış kimi göstərən onun poetik ovqatıdır. Poetik ovqat isə şairin xarakteridir. Əgər o olmasa, şeirdə üslubla seçilmək məsəlesi, yəqin ki, xülya olardı. Əlbəttə, hər şairin dönə-dönə qayıtdığı mövzular var, onlar həmin müəllifin yaradıcılığında daha qabarık, daha irəlidə görünür, amma bu, o demək deyil ki, hansısa şair həmin mövzuların əsiridir, orda ilişib qalıb.

Yalan yağışı yağır,  
damlarımız yuxadır,  
axır hamısı,  
evlərimizin içənə damır  
yalan yağışı.  
Damlaların altına qoyuruq  
vicdanımızı,  
namusumuzu  
gələcəyimizi.  
Dolur hamısı yalanla,  
yağışsa yağır,  
kəsmir bu yağış...

İctimai motivli, etiraz ruhlu bu şeirdəki məkan kasıb evinə bənzədir. Hər tərəfdən yağış yağır, amma insanlar da öz vicdanlarını, namuslarını, gələcəklərini vanna, qazan əvəzi o yağışın altına qoyurlar və beləcə, sanki göydən ələnən o yağışı "toplayırlar". Şeirdə yalan təbiət hadisəsi ilə eyniləşdirilir. Necə ki təbiət hadisəsinin qarşısını almaq olmur, eləcə də bəzi yerlərdə yalanın kökünü kəsmək mümkünsüzdür, insanlar yalanların qarşısında təbii fəlakət kimi acizdirlər, əliyalındırlar, çarəsizdirlər. Necə ki kəsməyən, fasıləsiz yağışlar hər yanı viran qoyur, eləcə də yalan cəmiyyəti iflic edir, xarabaya çevirir.

\*\*\*

Vaqif Səmədoğlunun poetik pafosu, demək olar, yox idi. Bir şeirdə az-maz qabarık olan pafosunu yumşaltmaq üçün, həm də Səməd Vurğuna göndərmə etmək naminə dırnaq işarələri arasında "atam demiş" yazmışdı.

Sovet poeziyasında poetik pafos ona görə qabarık idi ki, çox zaman şairlər şeirdəki mənanın yerini qışqırıqla, haray-həşirlə doldurmaq isteyirdilər. Fərqli deyim tərzi, qatbaqt mənalar əksər şeirlərdə olmadığına görə şeirin formasını qurub arasına cürbəcür çağırışlar, yerli-yersiz poetik vurgular, xitablar salırdılar, "partlayışlı səslər" işlənən sözlərdən çox istifadə edirdilər ki, şeir qulaqlara xoş gəlsin - insanları təsir altına sala bilsin. O vaxtlar şeirin ustalığı "daha yaxşı azdırmaq bacarığı"nda, insanları arxasında apara bilmək səriştəsində idi. Amma Rəsul Rzadan, Əli Kərimdən başlayaraq, meyarlar bir qədər dəyişdi, onlar şeirimizi məna meydanına, yeni düşüncə yoluna çəkdilər. Həmin meyarlar nə xoş ki, bugünkü şeirdə daha işləkdir. Bugünkü sərbəst şeirin yolunu başlangıçda Rəsul Rza, Əli Kərim açdı, bu gün artıq oturuşmuş, şaxələnmiş, dünya şeiri ilə nəfəs-nəfəsə, əl-ələ olan həqiqi poetik nəfəsimizin havasını onlar təmizlədilər, sərbəst şeirə olan ögey münasibətin ən sərt təpkilərini onlar gördülər. Vaqif Səmədoğlu bu baxımdan özünəqədərki yola da yaxşı bələd idi və buna görə də öz dövrünü dəqiq qiymətləndirirdi. Özü də Vaqif Səmədoğlunun özündən əvvəlki şeirlərdən sevdiyi nümunələr onların yazdığı ən zövqlü, dəyərli poetik əsərlərdən idi. O, "Mənim 60-ci illərim" məqaləsində yazdı: "*Mən əlimə ilk dəfə şair kimi qələm alanda ana dilimdə artıq "Şair, nə tez qocaldın sən", "Mən tələsmirəm", "Qızıl gül olmayıyadı..." kimi misraların musiqisi səslənirdi. Nöqtə, nöqtə və nöqtə..." yazılmışdı və bu nöqtələrdən də yeni poeziya başlanırdı. "Xəzər suyu duzlu adı dənizdir" misrası ritorikaya müharibə elan edirdi...*"

\*\*\*

"*Şairlər var ki, kiminsə zamanında yaşayır, şair də var, öz epoxasını yaradır. Vaqif Səmədoğlu öz epoxasını yaradıb*". Bu fikri Vaqif Bayatlı Odər deyib Vaqif Səmədoğlu haqqında.

Həqiqətən də, Vaqif Səmədoğlu öz poetik dövrünü formalasdırı bildi, bunun üçün bəzən dışlandı. Vaqif Səmədoğlu poetik epoxasında təkcə şeirə təsir eləmədi, həm də zövq aşılıdı, fərqli düşünən, hər şeyi bəyənməyən oxucularını yetişdirdi. Gecə-gündüz kağız korlamaqla məşğul olan, qalın kitabları ilə öyünən, yazmaqdan gözü açılmayan qrafoman qələm əhli olduğu kimi, qrafoman oxucular da var, onlar nə gəldi oxuyurlar, hər yazanı bəyənirlər, vikipedik məlumatlıqla “bildikləri”ni gözə soxurlar, amma onlar mahiyyəti anlamadı məharətindən məhrumdur. Zövq formalasdırı, fəlsəfi mövzulara müraciət edən Vaqif Səmədoğluna oxucu auditoriyası da bəlli idi və ona görə də deyirdi: “*Dəqiq bilirəm ki, mənim yazdıqlarımı qrafoman oxucular bəyənməyəcək*”.

\* \* \*

Vaqif Səmədoğlunun şeirlərində sələfləri ilə bir çapraz səsləşmə də var. Onlarla - klassiklərlə ruhi əlaqə, poetik vəhdət Səmədoğlu şeirində özünəməxsus şəkildə eks olunur.

Millət necə tarac olur-olsun, nə işim var?!  
Düşmənlərə möhtac olur-olsun, nə işim var?!  
Qoy mən tox olum, özgələr ilə nədi karim,  
Dünyavü-cahan ac olur-olsun, nə işim var?!

Sabir satirasından hasıl olan məna bu idi ki, ölkədə nə baş verir-versin, kim ac qalır-qalsın, təki şeirin əsas qəhrəmanının canı sağ, qarnı tox olsun. Cəmiyyətə yad nəzərlə baxmağı, ögey münasibət göstərməyi Sabir belə qabardırdı, Səmədoğlu isə ilk baxışdan “poetik kamerasını oxşar mənzərəyə tuşlayır, amma “ekranda tamam başqa görüntülər” görükür:

Dənizdə tufanlıq,  
şükür, evdəyəm.  
Səhrada qum tügyan edir bu gün,  
şükür, evdəyəm.  
Çovğun sinə gərib uca dağlara,  
şükür, evdəyəm.  
Yollarda duman, çöldə qasırğa,  
evdəyəm, şükür.  
Kimsə görmədi gözlərimi bu gecə,  
şükür, evdəyəm.

Şeirin son iki bəndini oxuyanacaq elə bilirsən ki, poetik qəhrəman eqoistin yekəsidir, özündən başqa heç kəsi düşünmür, onunçun özündən savayı kimsə yoxdur, lap aləm dağılırdagılsın, dənizdə tufan qopur-qopsun, çovğun, qasırğa olur-olsun, səhrada qum tügyan edir-etsin, əsas odur ki, poetik qəhrəman salamatdır, evindədir, dincdir, vəssəlam, deməli, hər şey axarındadır. Amma son iki misrada başa düşülür ki, evdən çölə çıxmayan, dünyanın dağılmamasına məhəl qoymayan – eşiyyə ayağını atmayan insanın ruhundakı gərginlik, çalxantı kənardakı insanlar (onun gözlərini görəcək adamlar) üçün hər cür təbii fəlakətdən daha ağır, daha təhlükəlidir. O, əslində, başqalarını düşündüyü üçün (*Kimsə görmədi gözlərimi bu gecə, / şükür, evdəyəm*) ayağını çölə qoymur. Eyni zamanda insanın kədərinin daha çox dağıdıcı olduğu məsələsi ortaya çıxır. Bu şeirdə dərdin bölüşülməməsi məsələsi diqqət çəkir: Çünkü dərdi bölüşəndə qarşı tərəfə də – həmdərdə də ondan pay düşür, qarşı tərəfi neqativlə yüklemiş olursan. Bunları etməyən – insanların öz dərdləri, nəm hopmuş gözlərinin kədəri ilə yükleməyən, qəmli gözlərini hər cür təbii fəlakətdən təhlükəli hesab edən şair ona görə də şeirin sonunda insanlara heç bir xətər yetirmədiyi üçün şükür edir: “*Kimsə görmədi gözlərimi bu gecə, / şükür, evdəyəm*”.

\* \* \*

**“Mən burdayam, İlahi”.** Bu cür çağrıış ilə Vaqif Səmədoğlu yerini Allaha nişan verirdi. Onun dayandığı yer, məkan, durum onsuz da Allaha bəlli idi, amma Vaqif Səmədoğlu Allahın onu gördüğünə əmin deyildi, ciyinlərində Tanrıının nəzərlərini bəzi məqamlarda hiss eləyə bilmirdi. Vaqif Səmədoğlunu insan kimi də, şair kimi də səmimi edən o idi ki, o, qənaətləri, bilgiləri ilə qərara gəlmirdi, o, hisləri ilə, yaşantıları ilə nəticə hasıl edirdi. Hiss etmədiyi şeyləri həqiqət kimi qəbullanmırıldı. Və bir hissini səmimi şəkildə dilə gətirirdi: **“Allahdan ötrü darıxmaq dəhşətdir. Atadan-anadan yetim qalmaq normal haldır. Birdən insana elə gəlir ki, Allahdan yetim qalıb. Allah atıb onu. Onda qışqırırsan ki, mən burdayam, İlahi”**.

Həqiqətdir ki, insanın necəliyinə ölkəsinin aqibəti birbaşa təsir edir, necə deyərlər, **“halımız memleketin hali”**. Şübhəsiz ki, Vaqif Səməd-

oğlunun keçirdiyi bu vəziyyət ("Mən burdayam, İlahi" tənhalığı) təkcə insani yaşantıların nəticələri, şəxsi ağrı-acının yiğnağı deyildi, onun dərdlərinə həm də ölkə problemləri qarışmışdı. Çünkü o, 80-ci illerin sonundan meydanlarda, daha sonra aktiv siyasetdə idi və onun siyasi həyatı, düşüncələri şəxsi həyatına hopmuşdu. Axi əbəs yerə demirlər ki, insan yaşadıqlarının cəmidir. Şeir də yaxşı-yamanı, şirin-acısı ilə elə şairin yaşadıqlarının cəminin ifadəsidir. Ona görə də özünün Allahdan yetim qaldığını hiss edən Vaqif Səmədoğlu məmləkətinin də Allahdan yetim qaldığını düşünürdü. "Sandıq şeirləri"ndə sonunda tarixi yazılmamış bir şeirində Vaqif Səmədoğlu yazır:

Günahlarımı qana-qana,  
günahlarımı dana-dana,  
bu çıxılmaz ikilikdən  
bəzən od tutub yana-yana  
üz tutub yalvarıram  
sənə, İlahi.  
Boş vaxtin olsa,  
yolun düşsə bu yana,  
heç olmasa ayaqüstü  
bir baş çək Azərbaycana...

Şeirin əvvəlində öz günahını xatırlayan şair, şeirin sonunda Allahı vətəninə dəvət edir. Çünkü Allah bir insanı tənha qoya bilər, bəlkə də, ancaq bir toplumu heç zaman yalnız qoymaz. Vaqif Səmədoğlunun Allahla dialoqları çox ərkyanadır, o, Allahla ehtiyatla danışmır, ürəyi ilə danışmış kimi sərbəst "həmsöhbət olur".

\*\*\*

Vaqif Səmədoğlunun şeirlərində klassik ədəbiyyatla da bağ tapmaq olur, ən müasir dövrlə də.

Donmuş könül buz bağlayıb,  
Bir isti arzu istəyir.  
Əriyib səhraya aksın,  
Məcnun, bəlkə, su istəyir.

Orta əsr poeziyasında eşq timsali Məcnun idi, Yusif idi, Fərhad idi və onların hər birinə

müraciət etmək o vaxtin şairləri üçün alışılmış poetik seçim sayılırdı. Sonralar, təbii ki, özünü Məcnuna tən tutan, eşqinin, iztirabının ondan da ağır olduğunu dilə gətirənlər, "Məcnunun adı çıxıb" deyənlər də oldu. Vaqif Səmədoğlu isə yuxarıdakı şeirdə bu gün ilə keçmiş bir-birinə bağlayır, onun şeir qəhrəmanının buz bağlamış ürəyi açılsa - sevəcək, əgər sevsə, ürəyinin, arzusunun hənirindən könlünün buzu əriyəcək, nəticədə Məcnun təşnəsini yatıracaq. Sadə bir bəndlə Məcnunun ölməzliyinə işarə var, bir sevginin başqa bir sevgiyə dayaq olması, bir sevənin başqa bir sevəni yaşatması, keçmişlə bugünkü bağlılığı...

Simurq quşu göy üzündə  
Qa istəyir, qu istəyir.  
Məcnun səhrəni dolaşır,  
Allahdan yuxu istəyir.

"**Məcnun səhrəni dolaşır. / Allahdan yuxu istəyir**" yazır Vaqif Səmədoğlu. Yuxu istəmək gərginliyin ifadəsidir, insan yatıb bu dünyadan dərd-sərindən bir müddət uzaq olmaq istəyir, eləcə də, real həyatda qovuşa bilmədiyi insanlara bəzən yuxuda qovuşur. Məcnun yatmaqla həm dincliyinə qovuşmaq istəyir, həm də yarına. Eyni zamanda, bu misralardakı maraqlı bir fikir Simurqla bağlıdır. Simurq göy üzündə nəsə istəyir, Məcnun isə yer üzündə. Deməli, yer üzündə də, göy üzündə də rahatlıq yoxdur, göydəki göydə, yerdəki yerdə narahatdır, bu dünyada dinclik, sakitlik axtarmaq bihudə əməkdir. Eyni zamanda hər yaradılan Allahdan özünə görə bir şey istəyir. Simurq da, Məcnun da Allahdan istəyir, deməli, yerdəkilərin də, göydəkilərin də üz tutacağı bir ünvan var – Allah.

\*\*\*

Vaqif Səmədoğlunun əksər şeirləri təslimiyət ruhludur, yorğunluq əhvalindadır. Bu şeirlər qabarmış yox, çəkilmiş, kükrəyən yox, halsız şeirlərdir.

Sakit ötür bu gecə də,  
qorxu yox, qorxudan yox.  
Yatır ən kinli adam da  
içindəki qəzəblə.  
Pişiklər də miyoldaşmir,  
hürmür bircə köpək də.  
Yatır sarı dəsmal altında  
yeyilməmiş çörək də.

Heyvanların, insanların hamısı təbiətə təslim olur, – gecənin qüdrəti budur. Bütün günü coşub-çağlayan, atılıb-düşən, hər cür yamanlığa qol qoyan, xeyirxahlığından qalmayan hər kəs axşam yorular. Elə bil gecənin düşməsi ilə həyatdan hər gün əl çəkirik, gecə sayəsində hər kəs öz dincliynə, rahatlığına qovuşur. Şeirdə yuxuya təslim olanlar – ən qəzəbli adam, pişik, köpək, çörək – fərqli nəsnələrdir, ancaq gecənin qarşısında onların hər biri eynidir – hər biri yatmalıdır. Vaqif Səmədoğlu həm də gecənin insan həyatındaki xeyrini göstərir, əgər gecə olmasaydı, insanlar daim gündüzün əsarətində qalardılar, dünya sanki uzun bir gündən ibarət olardı, hamı gecə-gündüz çalışardı və nəhayətdə açılmayacaq sabaha ümid qalmazdı. Vaqif Səmədoğlu “*Qorxu yox, qorxudan yox*” sözünü hər nə qədər ictimai motivdə işlətsə də, poetik fikir sonda daxili mənin durumuna qayıdır, – həyatın qaydalarını – təslim olmaq yolunu təlqin edir. Vaqif Səmədoğlu həyatla döyüşməyi yox, ona təslim olmayı vacib sayır. Ancaq bu təslimiyyət insanı qul etmir, qızıldan qiymətli rahatlığının yerini nişan verir.

\* \* \*

Şükür, dedim,  
döyüldü  
mənim də qapım.  
Açıdım.  
Yenə Ayrılıq...

Yuxarıdakı şeirdəki “*Ayrılıq*” sözünün böyük yazılması korrektorun xətası deyil, belə də olmalıdır. Çünkü müəllif belə yazıb, ona düzəliş eləmək, “imlasına toxunmaq” olmaz. Çünkü elə anlayışlar, elə sözlər var ki, onlar insanın həyatında böyük hərfə yazılsın, sən onu ha balaca yazsan da, kiçitməyə çalışsan da, canlı adı kimi,

insan ismi kimi böyük yazılaçq. “*Ayrılıq*” sözü Vaqif Səmədoğlunun ömründə böyük hərfərlə yazılmışdı. Marina Svetayeva deyirdi: “**Mən hər şeyi vidalarla sevdim, - ayrılıqlarla**”. Yuxarıdakı şeirdə anlayışla insan adı bir-birinə qovuşub, ona görə də o söz böyük hərfə yazılib. Ömrümüzdəki insanların bəziləri haçansa həyatımızda anlayışlara çevrilmirmi? Birinin adı Qüssə olur, birinin adı Gözləmək olur, birinin adı Səadət olur, birinin adı Yaşam olur. Biz o insanları öz adları ilə çağırırıq, ancaq həmin adamlar ruhumuzda başqa adlarda – anlayışlarla yaşayırlar.

\* \* \*

Yuxuda kimi görmüsən  
bu gecə?  
Gözlərində bir yalqız məzarın  
kimsəsizliyi var.  
Yum gözlərini,  
gözlərinə baş çəkim.  
Bir dəstə gül qoyum gözlərinə...

Başqalarının görmədiyini görmək, müşahidə eləmək unudulmuş əlifbaları oxumaq kimidir, fərqli yanaşmaq, fərqli nəzərlə baxmaq da elə həyatı oxumaq deyilmi? Bu şeirdə yuxu görənin gözlərindəki kədərin silinməzliyini qarşı tərəfin oxumasından, anlamasından söhbət gedir. Müəllif o məzarın kimsəsiz olduğunu hardan bilir, bu qənaəti nəyin əsasında formalasılıb – deyə soruşturmam, çünkü poeziyanın sual tərəfini yox, haqq tərəfini anlamaq lazımdır. Bu baxımdan şeirlə din çox oxşardır. Əgər bu oxşarlıq olmasa, gözdəki kədərin bir kimsəsiz məzardan yarandığı və o gözləri ziyarət etmək istəyən birinin varlığı şübhə doğurar.

\* \* \*

“Sandıq şeirləri” mənə öz mənasını belə açdı. Bu şeirlər mənə öz dərdlərini belə danışdı. Vaqif Səmədoğlunun poetik “din”i məni özünə anladığım qədər inandıra bildi. Deyirlər, Kəbə hər zəvvardin gözünə ürəyi böyüklikdə görükür. Mən də “Sandıq şeirləri”nin mənasını, duygularını, ağrularını “ziyarət elədim”, mənə də öz qəlbim boyda göründü bu şeirlər...



Dəniz PƏNAHOVA

## KEÇMİŞDƏ GƏZİNTİ

*(Hekayə doğuş sonrası palatada etdiyim cizma-qara qeydlər və uşaqlıq xatirələrimi topladığım mücrüdəki yazılar əsasında yazılib)*

Hekayəni, çox güman, metro qatarında oxumağa başlamışan, yaxud ayağını ayağının üstünə aşırıb otağında sakit bir kuncə qılılb oxuyursan. Bəlkə də, artıq yarımcıq buraxaraq bir kənara tulladın. Bəlkə, elə universitetdə, parta arxasında sixıcı keçən bir dərsin ortasındasan.

Hər şey tozlu, qəhvəyi mücrü əlimə keçəndən başladı. Mücrünü açanda sehrli bir karandaş qoxusu və məktub məni uşaqlığımı apardı. Deyəcəksiz, yenə başladı məktubdan dəm vurmağa. Vallah, nə edim, epistolyar janr yaxamı buraxmir. Məktub adama çevrilmişəm.

Bətnim vətəni kimi idi. Sanki oradan didərgin düşmüdü. Dünyaya hələ də alışmır, qaşqa-bağı yerlə gedirdi. Deyəsən, bətnim üçün çox dərrixir. Axi mən ona demişdim, dünya maraqsızdı, istəsən, orada qala bilərsən.

Qızım bətnimdə olanda bətnim yer kürəsi kimi idi. Bu boyda yumrunu daşımağa gücü yetmir-di ayaqlarımın. Doğulduğandan sonra böyük bir boşluq yaşadı vücudum. O boşluğu doldurmaq üçün yazmalı idim.

Qızıma bəstələdiyim layla ilə onu yatızdır-dim. Sonra "notebook"umun arxasına keçdim.

Birdən "word" papkalarına yiylan kif atmış hekayələrimin obrazları üstümə hücum çəkdilər. Biri saçımı dartışdırmağa başladı, biri barmaqlarımı dişlədi. Ən çox da öz uşaqlığım şuluqluq edir, rəfdəki kitabları töküsdürür, vərəqlərini cirirdi. Halbuki sakit biri olmuşam. Uşaqlığım aradabir gəlib qızımla oynayırdı. Yarımçıq qalan romanımın qəhrəmanı isə gəlib qızımı qıcağına aldi. Mən çox qorxdum ki, körpəmə xələl gətirə bilər. O isə stolun üstünə çıxıb danışmağa başladı:

– "Bəsdi də, neçə ildi, məni yazib qurtara bil-mirsən. Bezmədin uşaq əmizdirməkdən, mono-ton günlərdən?! Bizi orada papkanın içində ya-rımcıq buraxmışan, heç olmasa yarımcıq qalan cümləni tamamlayıb nöqtəsini qoyardın". Ardın-ca isə uşaqlığım əlinə televizorun pultunu alıb ağızına tərəf tutaraq danışmağa başladı: – "Bilsəydim belə tənbəl olacaqsan, böyüməzdəm. Ni-yə məni yazmaqdan qorxursan? Bu qədər çətin-di? Sən ki uydurduğun hekayərlə oxucunu al-dadırsan, əgər mənlə yaşadıqlarını xatırla-mırsansa, evdə heç kim yoxkən oturum bütün xatirələrimizi yadına salım, hə, nə deyirsən? Axi sən hər şeyi xatırlayırsan, qorxma, əzizi mən, ye-tər ki, barmaqlarını klaviaturada tiqqıldat, bacaraqsan. Axi sən yaza bilməyəndə belə edirdin, yalandan klaviaturanı şaqqlıdadıb gözlərini yu-murdun, guya ki, yazırsan. Fonda da Şubert. Be-ləcə yazmaq vərdişin yaranırdı. Yenə bu metod-la başla, məni yarımcıq qoyma. Nolar məni ya-rımcıq qoyma!"

Birdən qapı tıqqıldı. Uşaqlığım qucağıma hoppanıb gözleri bərələ boynumdan yapışdı. Sanki imdad diləyirmiş kimi dedi: - "Eşidirsən, məni yarımcıq qoymaaaa!"

Obrazlarım hamısı tez bir anda "notebook"- umun ekranına girdi.

Gələn yoldaşım idi. Mən olanları ona danışmadım. Alnimdən tər axır, dilim topuq vururdu. Tez bir söz demədən vanna otağına keçdim ki, özümə gəlim.

Bu hadisənin üstündən küləklər əsdi, qar yağdı, qızım bir azca böyüdü, "ana" dedi və o misik hadisə bir daha təkrarlanmadı. Ta ki "notebook"umun arxasına keçib yarımcıq qalan uşaqlığımı tamamlamaq qərarına gəlincəyədək.

Uşaqlığımı məktub yazardım ki, oxusun və böyüməsin.

Kompüterimin ekranına diqqətlə baxdım, öncə "word"dəki hərflər oynasmağa başladı, yerlərini dəyişdirir, fərqli cümlələr əmələ gətirirdi. Silinir, məni qorxudur, sonra qəhqəhə çəkən hərflər yenidən birləşirdilər. Ekranda hekayə qəhrəmanları film kimi canlanırdı. Gözlərim bərəlmış, ağızım çənəmə düşmüşdü, nitqim qurumuşdu. Öncə barmağımı ekrana doğru uzadıdım ki, bəlkə, hallüsinasiyadı görürəm. Sonra bədənimi ekrandan içəriyə atdım. Beynimdə sadəcə bir fikir vardi, keçmişə gedib uşaqlığimdakı bəzi anları dəyişmək. Elə bilirdim ki, keçmişə gedəcəm. Bəlkə də, gedəcəm, kim bilir.

Anamın bətnindən başlamışdı vətənim. Deyəsən, çox keçmişə getmişdim.

Lap sıfırda gəldim, anamın bətnində. Dünya xəosdan yarandığı kimi, mən də spermadan yaranmışdım. Bəlkə, elə burdan başlayım. Keçmişə lap başlangıcından silim, heç doğulmayım. Amma yox, "notebook"-dan o tərəfdəki həyatda məni qızım gözləyirdi, yaşamağa davam etməli, bəzi qaysaq bağlamış yaraları silməli, ya da dəyişməli idim.

Bizim dünyadan fərqli idi orası. Nə ağacı vardı, nə buludu. Torpağı da xatırlamıram. Xatırladığım tək şey siyah səma idi. Səmanın ulduza bənzər çoxlu-çoxlu ağ nöqtələri vardi. Mən onlara toxuna bilirdim. Onlar əllərimdən balıq kimi sürüşüb yenidən yuxarı qalxırdılar. Yaradılışında gördüğüm ilk şey səma və ulduza bənzər şey olub. Yəqin ki, ona görə uşaq vaxtı kosmonavt olmaq istəyirmişəm. Bəlkə, siz də lap-lap dərin keçmişlərə dalsanız, ananızın bətnində olduğunu

nuz ilk vaxtları xatırlaya bilərsiniz. Bəlkə, orada sizin səmanız mavi rəngdədi, bəlkə, ağıdı, bəlkə, qırmızı. Bəlkə, heç səması yoxdu, torpağı var. İnənirəm ki, mənim bu xatırladığım dərin keçmiş milyard adamın içində ən azı bir neçəsi xatırlaya bilib. Çünkü bu xatırlamani sayaqlamadı, deyib, gülüb keçiblər.

Təqvimin 30-u, bir oktyabr axşamına doğru bayırda intihar küləyi sarı yarpağı itələyib yındı ağacdan. Hüznün o biri üzü payızdı. Payızın o biri adı intihar.

Bir balaca qızçıqaz da vaxtından tez, səkkiz aylıq olarkən özünü anasının bətnindən, yəni ilk vətənindən - hündür yerdən ataraq intihar elədi. Və düşdü dünyaya. Dünya adlı yerdə yenidən doğuldu. Deyilənə görə, heç ağlamırmış. Ancaq acanda bir balaca "vüə-vüə" edərmış. Çox sakit uşaqlısam. "Notebook"umun sayəsində körpəliyimə gəldim.

Xəstəxanada ağ xalat tapıb əynimə keçirdim.

Doğulduğum palataya girdim. Dayanıb bir xeyli çəga vaxtimi kənardan süzdüm. Görəsən, məni görə bilər? Toxunsam, hiss edər? Ki mənəm. Axi körpələrin gözləri tam açılmır, tül pərdədən baxan kimi görülərlər. Ya anam məni görərsə. Görəsə, onsuz da tanımayacaq, bilməyəcək ki, gələcəkdəki qızlarıyam. Anama doğru yaxınlaşdım. Məni qucağına alıb əmizdirirdi. Düşünürdüm ki, pampers şirkətindən gəldiyimi deyim, həmin an tez xatırladım ki, mənim dövrümüzə pampers taxmırı uşaqlar.

- Salam, Sədaqət xanım, məni baş həkim göndərib, neçə gündür burdasız?

- Bu gün olub doğuş. Axşamtərəfi 6-da.

- (Deməli, məni görür və eşidir dedim içindən) Olar körpəni bir dəqiqəlik? Siz qalxmayın, hələ qalxmaq olmaz, 2 saat uzanmalısınız. Mən uşağı gətirərəm. Müayinədən keçirməyə apar malıyıq.

Mən özümü qucağıma alıb palatadan dəhlizə doğru yan aldım. Qapının kandarında körpəliyimə baxdım. Məsum və kədərli gözləri ilə gülümsəyirdi mən. Sonra gözlərini yumub yatdı. Özümü qucağıma doğru sıxıb qoxladım. Bütün körpələr süd qoxuyur. Görəsən, neçə adam öz uşaqlığını qucağına alıb? Həyatda edə bilmədiyimiz çox şeylər vardi. Mənim qol saatında zaman dayanmamışdı. Amma 1992-ci illə də eyni vurmurdı əqrəblər. Yenidən palataya girib anama yaxınlaşdım. Üzümə diqqətlə baxsa da, heç nə

anlamadı. Bəlkə də, sifətimdəki doğmaliq ona olmayan dejavünü yaşıadırdı.

– Baş həkim kabinetində yox idi. Siz yatin arıtq, körpəni də beşiyinə qoyuram, yatin, dicəlin, yəqin, sabah müayinə olunar; – deyib palata-dan çıxdım.

Burada dəyişiləsi heç nə yox idi. Bir az oyuncaq qoxuyan illərə, atılıb-düşdüyüm günlərə getməliyəm, orda mütləq dəyişməyə bir şey tapacam.

Dəhlizdə həkim otaqlarından birini axtarırdım ki, "notebook" tapa bilim. Öz dövrümə geri dönməli, qızıma baş çəkib ağlayıb-ağlamadığını yoxlamalı idim. Həm də, bəlkə, buradakı zaman dilimi ləngdi, orada, bəlkə, səhər açılar qorxusu vardi içimdə. Ya da geriyə qayıda bilmərəm. "Notebook"la zamanda səyahət edirdimsə, deməli, "notebook" tapıb geri dönməliyəm.

Dəhlizin solunda ikinci otağın qapısı aralı idi. Aradan baxıb gördüm ki, stolun üstündə köhnə tipli güclə işləyən stolüstü kompüter var. Vaxt itirmədən içəri keçməliyəm, bəs mənim yad adam olduğuma görə icazə verməsələr kompüterdən istifadəyə?.. Bir şey uydurmaliyam. Uydurma mexanizmim dərhal işə düşdü. İçəri keçəndə gördüm ki, yaşlı və bədənini güc-bəla ilə ayaqları üzərində daşıyan qadın xor-xor xoruldayıır. Tez köhnə kompüteri yandırmaq üçün düyməni axtarmağa başladım. Kompüter çox köhnə idi. Bu köhnə kompüterdən lap keçmişlərə düşsəydim... Anam həmişə öz işlədiyi köhnə kompüterdən, iş yerindən, keçmişdən danışardı. Amma onun işlədiyi kompüter daha böyük idi.

Onsuz da başqa zaman dilimində olduğum üçün uşaqlığımı səyahət baş tutacaqdı. Amma dəyişmək istədiyim zamana düşə biləcəkdəm? Dərhal "word" faylı açıb bir şeylər yazmağa başladım. Elə o dəqiqədəcə yenidən hərflər rəqs edib gülməyə, sonra da canlanıb insana və həyata çevrilməyə başladı. Dərhal ekranın içini girdim. Məni yaralayan illərə getməli idim. Ancaq necə getməliyəm, illəri necə seçməliyəm, bilmirdim. Ürəyimdən 2000-ci ili keçirdim. Və sürətlə rəqəmlərin arasıyla süzülüb 2000-ci ilə düşdüm. Yerə səpələnmiş iki yumru, deşikli, rəngli kasetlər, maqnitofonumuz və uzaqdan Barış Mançounun səsi... Xalam o biri otaqda uzun saçları ilə özünü Barış Mançoya bənzədir, səsinə səs verirdi. Qardaşım əlində tetres oynaya-oynaya, bir əlində də top həyətə düşürdü. Mən də qara qar-

taldan (atamın maşınını belə adlandırmışdım) düşürdüm. Tez özümü səsləyib çağirdim. Uşaqlığım çox tipsiz olub. Saçım qalın olsun deyə, anam hər yay oğlanbaş edərdi məni. Oğlan paltarları geyinib "mən kişiyəm, mən kişiyəm" mahnilər qosurdum özümdən.

Bəzi şeyləri dəyişmək vaxtı gəlib çatmışdı.

Ey, balaca qara cücə, bura gəl görüm, – özümü səslədim.

Onsuz da məni tanıyası deyildi. Tam istədim zamana düşmüştüm. Elə indi özümə əngəl olmaliydim. Mən sənəm, gələcəkdən gəlmisəm, desəm, təbii ki, inanmayacaqdı.

Özümə yaxınlaşdım. Bax gedib indi anana deyəcəyin şeylər gələcəkdə həyatını çox dəyişəcək. Məsələn, sən atasız qalacaqsan. Maşında ögey anan oturub, bunu desən, dava düşəcək, aləm dəyəcək bir-birinə.

Sən bunları hardan bilirsən?

Bilirəm, mən çox uzaqlardan gəlmisəm. Orada, sən böyük qızsan. İndi mənə söz ver, ananı, ya atanı ən çox hansını çox istəyirsənsə, onun canına and iç və söz ver ki, ögey ananın varlığını anana deməyəcəksən. Onsuz da ananunu biləcək. Sən bunu desən, gələcəkdə səni xəbərçi adlandıracalar, sən çox peşman olacaqsan. Hətta anan da səndən inciyəcək. Qoy olanlar sənin sayəndə yox, başqa yolla ortaya çıxsın. Söz ver.

"Söz verirəm", – dedi.

Həmin an sanki içimdə illərdi ilişib qalan kəpənək pır-pır qanad çalıb uçdu, azad oldu. Mən də kompüter tapıb geri – qızımın yanına qayıtdım.

Uşaq vaxtı gündəlik tuturdum. Və mücrüm-də sevdiyim əşyaları, yazdığını məktubları və o gündəliyi saxlayırdım. Gündəlikdə həmişə gerçəklər yazılır və gizli saxlanılır. İndi həmin gündəlikləri, məktubu oxuyuram. Yuxarıda yazmışdım axı tozlu, karandaş qoxusu verən qutu. Keçmiş dəyişib-dəyişmədiyini öyrənmək üçün atama zəng vurdum.

"Dud", "dud", "dud". Uzun qudok səsindən sonra sərxoş atamın yorğun səsi "alo" dedi...



### Oğuz AYVAZ

#### SEVGİ ÖLKESİ

sevmək başqa bir ömrə səyahətmış, sən demə...  
biletimi almışam, cibimdədi,  
özüm gedəcəm bu yolu,  
əllərimdə illərin yorğunluğu...  
«səni sevirəm» i axtaracam yol xəritəmdə  
görən, harasında gizlənin bu müdhiş cümlə  
hansı küncündə ağlayır,  
hansı bucağında darixir,  
hansı köşəsində sevinir... bilmirəm...  
elə bir şəhər olmalı mütləq  
bir kaşifin tapıb ortaya çıxardığı,  
adını «səni sevirəm» qoymuşu,  
turistlərin axışlığı, şəhər  
bələdçilərin xoşbəxtcəsinə danışlığı  
küçələr, parklar, muzeylər...  
adamların şəkil çəkdirdiyi...  
hansı xoşbəxt bucaqda...  
hansı uşaqqıçıqtısında...  
hansı yağışlardan qoruyan ağaclarда...  
o şəhər hardadır, görən,  
o şəhərdə yaşayan varmı,  
ölən varmı?  
bilirəm, o şəhərdə adamların cibi üzümür,

maşınların səs-küyü yox orda,  
zibil qabları da gözə dəymir.  
uşaqların göz yaşı şeirdir o şəhərdə,  
qocaların yeri nəğmə...  
gecələr düşmür o şəhərə,  
bəyazzlara bürünüb yatır gecə...

#### GECƏNİN ESKİZİ

saat gecənin ağır-agır çırpınan ürəyidi,  
bilmirəm, ömrün hansı günüdü, aydı...  
icimdəki adamlar yuxular aləmindədi.

saat kibrit alovu kimi darıxan pəncərə  
işiqlarıdı.  
bilmirəm, ömrün hansı günüdü, aydı,  
qaranlığa batmış küçədə  
rəngli karandaşlar kimidi indi günəşini  
arzulamaq,  
indi adamların xorultusudu məhəllə-məhəllə  
gəzən,  
dənizdəki balıqların səsidi bulvara dolaşan,  
dalgalanan dəniz indi durğunu,  
ömründə susmayan külək indi yorğunu.

sərxoşların ağacları qucaqladığı anlardı indi,  
indi itlərin zibil qutularında sümük axtarışıdı,  
kişilərin səssiz hıçkırlarıdı gecədən gələn,  
körpələrin yuxuda süd gördüyü vaxtdı.

saat gecənin öldüyü saniyələrdi,  
bilmirəm, ömrün hansı rəngidi, suyudu,  
siqaret tüstüsünün ilan kimi süründüyü  
dəqiqələrdi,  
kiminsə ağrılarıdı, əzablarıdı sayışan işıqlar  
gecədi, söndürün şəhərin işiqlarını...  
gullələyin gecənin bətnini...

#### AYAQLARINDAN YETİM QALMIŞDI KÜÇƏLƏR

şəhərə anamın qalıqları yağırıdı,  
saçıma qonurdu əlləri;  
günəşə oxşayan əlləri...

islənmiş küçəyəm indi mən,  
maşınların işıqlarında görünən,  
qaranlıqlarda yox olan küçə,  
bir nəfərin gələ bilmədiyi küçə...

o bir nəfər,  
onu deyirəm,  
saçına qonurdu əlləri,  
yoxluğunu yer kürəsindən asmışdı,  
xatırəsi sulu qara çevrilmişdi,  
ayaqlarından yetim qalmışdı küçələr,  
kağızlarda oxunmurdu kəlmələr...

sənsiz qalıb o küçə,  
uşaqlarla dolu küçə,  
burdan bir ömür keçə,  
üstünü örətə gecə...

## UŞAQLIĞIN SON AKKORDU

onda hələ atamın əlləri günəşi əvəz edirdi,  
onda hələ adamlar incitmirdi adamları,  
onda hələ topumuzu parçalamamışdı pis  
adamlar...

yağış tez-tez yağırdı şəhərimizə,  
islənardıq yarpaq küçələrdə,  
binalarda axşamlar işıqlar çox yanardı,  
uşaqlar aydınladardı qaranlıqları...

onda hələ anamın üzündə uşaqlar qaçışardı,  
onda hələ ağlamazdı anamız,  
onda dizimizin qanamasına gülərdik,  
onda hələ darıxmazdıq, tənhalaşmadıq;  
islənardıq söyüd qoxulu küçələrdə,  
tez yatardıq bürkülü iyun gecələrində...

və onda həyat hələ həyat deyildi,  
hər yer balacaydı, körpəydi;  
oyuncaqlarımızı aparmırdı küləklər...

## GETMƏ

gedirsən, gedirsən,  
elə bu saniyə küləyə qarışacaqsan,  
yoxluğun çökəcək üzərimə,  
dolu kimi yağacaq üstümə...

gedirsən, gedirsən,  
gözlərini, əllərini, saçlarını da aparırsan,  
oysa gözlərindən başlamışdı yol xəritəmiz,  
əllərində bitmişdi rəngli günlərimiz,  
uzun saçlarınlə hörülmüşdü ömrümüz...

gedirsən, gedirsən,  
bir kəlmə demədən gedirsən,  
bir ayaq saxla, deyirəm,  
bəlkə, illərdən yapışaq,  
bəlkə, günəşi saxlayaqq,  
bir dayan,  
qollarımı sarmaşıq kimi dolayıb bədəninə...

gedirsən, getmirsən,  
bir qərar verə bilmirsən,  
yorgun abidə sökülür gözlərində,  
indi tək bu sözdən ibarətsən: «getmə»

## BAĞIŞLA

mən gedəndə yarpaqlar tökülmüşdü o parka,  
bir az içmişdim, şəhərə sənin adını  
piçildiyirdim,  
sərxoşdum, bir az qışqırdım,  
qabağıma çıxan qızlara sataşdım, bağışla,..

paltarım bədənimə yapmışdı elə bil,  
adamlar işıqdan çıxıb arta-arta  
bir qatar kimi üstümə gəlirdilər,  
bu da sizin yol, tez-tez görüşdürüümüz yerlər,  
sənin keçdiyin küçələrə tüpürdüm, bağışla.

daha gözəl qızlarla baxışdım bu gün,  
sonra başladım arxanca deyinməyə,  
ağzıma gələni deməyə, söyməyə,  
Səni, yoxluğunu...  
sənə aldığım gülün başını üzdüm, bağışla.

küçəmiz sizin küçəyə bənzədi,  
bircə zibil maşınıdı fərq  
qaranlıqda ağaca dırmaşan pişiyə daş atdım,  
pişikləri çox sevirdin, bağışla...



Lev PİROQOV

## POSTMODERNİSTLƏR, STALİN ƏMR VERDİ!

Bir vaxt ədəbiyyatşunaslıqda mübahisə gedirdi ki, bizim heç də asan olmayan dövrümüzdə hansı yazıçıları postmodernist adlandırmaq olar: hər kəsi, yoxsa yalnız o kəsləri ki onların az-çox buna dəxli var?

Belə nəticəyə gəldilər ki, ümumiyyətlə, hamı postmodernistdir. Lakin əksəriyyət bunun nə matah olduğunu bilmir. Bu yaxınlarda Yuri Byuda postmodernist adlandırıldığı üçün incimişdi. Nəyə görə, deyir, mən postmodernist olmalıyam? Mən insanam!.. Əllərim, ayaqlarım, bədənim, ürəyim var...

Beləliklə, ədəbiyyatçılardan tutmuş, xalqadək hamı öz qərarına kifayət qədər şübhəylə yanaşır. Yaxşı ki, onların biz qəzet tənqidçiləri var.

Belə bir misal göstərək. Bizim ölkədə körpələr və partiya üzvləri də daxil olmaqla bütün əhalisi xroniki epistoroxozom xəstəliyinə yoluxmuş böyük bir vilayət mövcuddur. Əsaslı, kəskin

dəyişilmə, ağır vəziyyət (hərarət, səpmə, öd ifrazı yolunun diskineziyası) onlarda müşahidə olunmur. Onlar bu barədə şübhə belə etmirlər. Hamısı normal, yaxşı adamlardır. Paravozdan oxuyur, yeməkdən əvvəl əllərini yuyurlar...

Əlbəttə, belə cəmiyyətin yazıçıları arasında siz əqidəli postmodernist yazıçı deyilsiniz. Amma küçədə aynadan belə görünürsünüz mü? İnternetdən, mobil rabitədən istifadə edirsiniz mi? Duzlanmış siyənəkləri qəzetlərə bükürsünüz mü? Eşidirsiz ictimai nəqliyyatda insanlar nə barədə danışır? Gedin və bütün bunların hamısını təsəvvür edib başqalarını da yoluxdurmayın.

Gəlin hər şeyi sınaqdan keçirək.

“Elektrorat”. “Böhranlı menecerlik”. “Çirkli texnologiya”. “Qara piar”. “Kölgəli lider”. “İdeoloji mexanizm”.

Bu səslər, sözlər tanışdır mı? Siz onlardan istifadə etməyə bilərsiniz, ancaq axı başa düşür-

sünüz, söhbət nədən gedir. Demək, bununla belə, siz onlardan passiv şəkildə istifadə edirsınız. "Passivlik". Xeyr, onlar sizdən istifadə edir.

Yaxşı yadıma düşdü, mən bunu qəzet məqələlərindən götürüb yazmırıam. Ədəbiyyat kitablarından yazıram; Lyudmila Safronova, "Postmodernist mətn: poetika manipulyasiya", səhifə 7-16, buyurub baxa bilərsiniz. Bu sözlərin köməkliyi ilə orada ədəbi yaradıcılıq aktı heç bir biabırçı özünü gözəsoxma, qeyri-təbiilik olmadan təsvir edilir. Misal üçün, İ.Brodski ilə S.Dovlatovu göstərmək olar.

Bu gün əgər yazıçı "texnologiya"dan istifadə etmirsə (və ya özünün onlar tərəfindən istifadəsinə icazə vermirsə), onun bu sərbəstliyi başa düşülmür və qəbul olunmur. Yazıçı gərək "zamanın zənginə cavab verməyi" zamanın tələblərinə uyğun, anlaşılan bir dildə bacarsın. Başqa cür deşək, həyatda baş verənlər bütünlükə ədəbiyyatda öz əksini, ifadəsini tapmalıdır. Əgər real həyatda adamlarda, üzr istəyirəm, bağırsaq qurdur varsa, demək, hətta müəllifin bu barədə xəbəri olmasa belə, bu hal ədəbi personajda da olmalıdır.

Bizim hamımız postmodern epoxada yaşayırıq. Bilmirəm, bu xoşbəxtlikdəndirmi, yoxsa bədbəxtlikdəndirmi, amma bütün ədəbiyyatımız postmodernistdir.

(Əlbəttə, çoxlarında epistoroxozu müalicə etməyin vaxtı yetmişdir).

Postmodernizm – bu, insanın kainata reaksiyasıdır, ehtiyacı hiss olunan xaotik fikridir.

Modern dövrdə (fəlsəfədə qeyri-hərfi mənada krizisə qədər "kamillik" mərhələsində xristian sivilizasiyası başa düşülür) insan gələcək namənə yaşayır. Modern dövr düzəxtlidir. Xristian sivilizasiyasının ən mühüm mifi özünü qurban vermək, fəda etməkdir. Bunu ifadə edən açar söz – "səbir"dir. ("Allah səbir etdi və bizlərə hökm verdi"). Səbirsiz modern dövr sürətlə kosmosu, kommunizmi, bizim kimyaçıların ixtira etdikləri parlaq, işıqlı, yeyilən asfaltı meydana gətirdi. Modernlik – Onun böyük səbrinin başqa bir sonudur; lakin insan həmişə gələcəkdə baş verəcək əsas vaqiəni (müəllif qiyaməti nəzərdə tutur – tərc.) gözləyir.

Bundan fərqli olaraq, postmodern epoxa dövridir: "hər şey artıq olub, yenə olacaq". Əlbəttə, bu, bütürəst modeldir. Postmodernizmdə əsas vaqiə, hadisə vəhşilik, heyvanlıqdır və o hal-

hazırda, indi baş verməklə davam edir. Ona görə də "hal-hazır, indi" "həmişə" var və mövcud olacaqdır.

Postmodernist estetikada "rəzil" insani hissələr, davranışlar təsadüfi tətbiq olunub dəbə salınır. Postmodernizm "ibadət bərəkət bəxş edir" düsturu olmasa idi, din çox da uzağa gedə bilməzdi hökmü ilə dini doqmatları rədd edib tənimir. Beləliklə, postmodernizmlə bağlı ciddi sferada dolaşış etirazlarla qarışılan variantla üz-üzə gəlirik. Lakin liberal müstəvidə (Dovlatov və ətrafi) "qəti şəkildə hamı üçün nöqsan hesab olunan "bir balaca zəif" müsbət personajlar sistemi ilə baş-باşa qalırıq" (L.Safronovanın şərhi).

Əgər nəsə hal-hazırda baş verirsə, demək, sən heç nəyi sonraya qoya, təxirə sala, yiğib saxlaya bilməzsən. Sən hətta gələcəkdə nəyisə dəyişdirə bilməzsən. Ona görə ki, postmodernizmdə gələcək təsəvvürü yoxdur. Ən sevimli dövri şürə isə belədir: "İnsanlar dəyişdirmirlər". Yəni sadəcə qocalırlar.

Yaxşı, əgər modern cəmiyyətdə ədəbiyyat təcrübə toplama və ötürmə vasitəsi idisə, kitablar insanlarda və dünyada nəyisə dəyişdirmək üçün yazılıb-oxunurdusa, bəs "dünya və insan dəyişdirmir" deyən postmodern dövrdə ədəbiyyat nəyə görə mövcuddur?

Bankomat "qumar" üçün kart oynamır; istəyir ki, kart oyununu xatırladaraq manipulyasiya eləsin. Əlbəttə, bunu pul naminə etmir. Kimdə ki pul yoxdur, pul o kəslər üçün qiymətlidir. Ancaq kimdə ki o var, artıq onlar üçün pul başqa nəyisə ifadə etmək vasitəsidir. Misal üçün, məhz nəyi?

Bu "azadlıq" da deyil! Postmodernizmə görə, azadlıq yalnız "seçim"lə təzahür edir və o müstəqil dəyər kimi yoxdur. Seçim isə öz növbəsində "seçimin mümkünluğu" əsasında özünü göstərir. Ümumiyyətlə, mümkünlik odur ki, o, "mümkündür", istənilən hökmlü subyekt ona istinad edir, arxasında gizlənə bilir və o, əzəldən hansısa mümkünluğun sahibidir.

Modern cəmiyyətdə təsiri hiss olunan belə sahib Allahdır (bu fikrin əksi buradan doğur, "əgər Allah yoxdursa, hər şey yolveriləndir"). Allahın funksiyası isə postmodernizmdə bütün sosial kosmosun atomları arasında belə bölüşdürürlər: "Hamımız üçün nə faydalıdırsa, hər şey mümkünkündür".

Şəxsiyyətlərin "hamımız"la əlaqədarlığı, ai-diyyəti (yəni maksimal mümkünlüyü, maksimal

seçimi, maksimal azadlığı) onun populyarlığının ölçüsünü təyin edir. Postmodern dövrdə populyarlıq hakimliyin (lakin bütün ömrü boyu onu saxlamaq şərti ilə) mühüm simvolik ifadəsidir.

Əlbəttə, populyarlıq bir az utandırıcıdır. Onda “hər şey”i psixoloji olaraq özündə gizlicə dəyişmək olar. Deyirlər, iradəsi zəif adamlar hərdən özündən razılıq hissinə ehtiyac duyarmış. Amma, məncə, həddən ziyadə özündən razılıq duyğusu özünə inam hissi yaradır və nəticədə, “mən”in ali kosmik müstəsnalığı heç kimi idarə etmədən həminin mümkünluğunə məhdudiyyətsiz çatır. Bu cür fikirli insan öz həyatını kiməsə və ya nəyəsə qurban vermir.

Yaxşı mətndən ötrü sənətkarlıq qabiliyyəti ilə mübarizə aparan sənətkar, düzünə qalsa, oxucu rəğbəti qazanmaq üçün çalışır; necə ki, əvvələr ilahi razılığa, imana çatmaq üçün bunu edirdilər.

Lyudmila Safronovanın kitabı bu mübarizənin üsul və qaydalarına həsr olunub. Oxular buyurub vərəqləyə bilərlər. Oxular aldada, hədələyə, rəğbət bəsləyə, inandıra, rəhmə gələ, “yoluxdura”, “başqa cürə ifadə edə” də bilərlər. İstə-

nilən halda aparıcı meyar – tabe etməkdir. Məhz postmodern yazara ya “bədii təsir” adlanan buların cəmi, ya da “ovsunlayıcı söz” lazımdır.

Əgər yazıçı səmimi və vicdanlıdırsa, əgər bizimlə ayaqlaşırsa, onda biz ondan narazı qalrıq. Ona görə ki, o bize “sadəlövh” görünür və yazmış olduğu mətn isə “deklarativ” təsir bağışlayır.

Qoqol “Ölü canlar” əsərindən fərqli olaraq, “Dostlarla yazışmadan seçilmiş yer” əsərində bizimlə hardasa daha çox səmimidir. Amma nəticə göz qabağındadır.


Sözün həqiqi anlamında nümunəvi, gözlənilməz mətləbləri əhatə edən bu kitab haqqında belə demək istərdim: “Postmodernist şizofatik diskursda qarşı-qarşıya durmuş kontaminasiya müəllif maskasında ən genişləndirilmiş linqvisistik üsullarla birləşir”. Bu formulun şifrəsini çözən zaman o öz vahiməli çoxmənalılığının doxsan fazını itirəcəkdir.

Misal üçün, Dovlatov övladın ana məhəbbətinə ehtiyacını lazımsız bir şey hesab edib atır, lakin Brodski bunu “köhnə-kürüş, cındır” adlandırır; Avram Terç Puşkin və Qoqolun gücünü əldə etmək üçün onların qara ciyərini yeyir; Pelevin şəxsin qavrama nəzarətini itirməkdən ötrü sözün məna elementlərini oxucuya yükləyir, lakin bunun tam əksinə isə Boris Akunin ideoloji yükləməni maskalamaq üçün sadə və təbii bir dillə onu yalana çevirir.

Bütün bunların hamısı başa düşüləndir və gələcəkdə də min dəfə aydınlaşacaq, hələ ki iş gedir.

Sizi aldatmaq mənim üçün çətin deyil. Mən özüm aldanmağımı şad olardım. Yenə də nə vaxtsa postmodern epoxanın (öz dövri modelinə müvafiq) başa çatmasını düşünmək xoş olardı. Lakin bu epoxanı gözəllik hissi ilə yaşamaq təəssüf doğurur. Bir də unutmaq olmaz ki, həyatda hər şey olur.

Tərcümə etdi:  
**Elmar VÜQARLI**





## Ceyhunə MEHMAN

### KEÇƏM KÜÇƏNİZDƏN...

Keçəm küçənizdən bir qış gecəsi,  
ya adı dost kimi, ya tanış kimi.  
O gecə yuvandan perik düşəsən,  
yuvası dağılan qaranquş kimi.

Bir «ah» çəkəsən ki, göylər alışa,  
fəryadın dünyanın ucuna düşə.  
Keçəm küçənizdən bir payız günü,  
ürəyin sürüşüb ovcuna düşə.

Məni gözləməyi adət edəsən,  
özünə sevimli bir «peşə» kimi.  
Keçəm küçənizdən bir yaz səhəri,  
boynunu bükəsən bənövşə kimi.

Bütün günahların yuyula o gün,  
günahın olmaya, suçun olmaya.  
Soruşam, necəsən? – alışa qəlbin,  
«sənsizəm...» deməyə gücün olmaya...

\*\*\*

Uçuq daxma kimisən,  
tökülürsən başıma.  
Nə gəlmisən, ay adam,  
bu itən yaddaşıma?!

Hələ qış üzrəyimdə  
tükənməyib qar payı.  
Sənə yer yox, evimdə  
təkadamlıq çarpayı.

Toyumuz günü sinan  
güzgü idi bəxtimiz.  
Tale yazan səhv yazıb,  
özgə idi bəxtimiz.

Nə birlikdə həyat var,  
nə qaçmağa yerimiz.  
Çoxdan intihar edib  
qoşa şəkillərimiz.

Gedəcəksən, yenə get,  
get! Aldatma özünü!  
Mən səni unuduram,  
xatırlatma özünü...

\* \* \*

Yenə soyuqluğun cəllada dönüb,  
Hələ almadığın neçə can durur?!  
Sənin buz üzəyin, qış nəfəsinmi,  
Mənim üzəyimi belə dondurur?!

Üzəyim o qədər üşüyür, hətta  
İsti göz yaşımı hiss edə bilmir.  
Gözündə bir soba dərd qalasam da,  
Soyuq üzəyimi isidə bilmir.

Elə uzaqlaşır getdiyim qatar,  
Arxamca ha səslən, ha yüyür indi.  
Soyuyub arzum da, xəyallarım da,  
Bütün xatirələr üzüyür indi...

## MEYVƏSİZ AĞACLAR

Buludlar qoynunda gizlədib ayı,  
Ulduzlar sübhəcən elə qəm çəkib.  
Göylər ağlayırmış bu gecə, yəqin,  
Ağaclar islanıb, torpaq nəm çəkib.

Bu gecə üzüyüb yalnız ağaclar,  
Söyüdlər boynunu büküb, dayanıb.  
Palid min yerindən çəkilib dara,  
Çiynində dünyanın yükü dayanıb.

Kölgəsi hamının çatıb dadına,  
Elə yaranandan toz udub Çinar.  
Nə qədər qırıblar qol-budağını,  
Özünü yenidən doğruldub Çinar.

Küknarın telinə yenə qar yağır,  
O yaşıl saçları necə ağarmış.  
İlahi, nə qədər surəti gözəl,  
Nə qədər meyvəsiz ağaclar varmış.

\* \* \*

Gəlmə, başına dönüm,  
gəlmə, soyuq bir daşam.  
Tərk edilmiş şəhərəm,  
itirilmiş yaddaşam.

Tökülüb yarpaq-yarpaq,  
söküldüm ilmə-ilmə.  
Gəlmə, dərdim, dərmanım,  
ölüm fərمانım, gəlmə.

Bilmə, başına dönüm,  
bilmə, kiməm, nəçiyəm.  
Öz dərdini yamayan  
ən naşı pınəçiyəm.

Gəlmə, sirrim, söhbətim,  
qəlbimdə qalanımsan.  
Ən yalan həqiqətim,  
ən gerçək yalanımsan.

\* \* \*

Adam hərdən istəyir ki,  
Allah ola,  
bağışlaya zülməleri,  
bağışlaya bağışlanmaz səhvi də...  
Adam hərdən istəyir ki,  
körpəcə bir uşaq ola,  
tanımadığı bir qapını döyüb, qaça,  
sevindirə bir yiyesiz evi də...

\* \* \*

Elə qəribsəyib sənsiz bu şəhər,  
Elə darıxib ki bu küçə sənsiz.  
Elə çarəsizdir sənsiz bu səhər,  
Elə pərişandır bu gecə sənsiz...

Ölüb sən gedəli neçə ümidim,  
Yenə gözləmişəm, bəlkə, ümid var.  
Elə kövrəlib ki, elə dolub ki,  
Görsə, hönkürəcək səni buludlar.

Bilmirəm, bilmirəm, nədir bu qəhər  
Hava «sən» qoxuyur, gecə «sən» deyir.  
Yuxusu gözündən tökülən şəhər,  
Bu gecə qayıdib gəlmisən, deyir.

Hardansa da ayaq səsini duyub,  
Çinarlar çekilib yenə bir küncə.  
Əlini gözünün üstünə qoyub,  
Sənin yollarına boylanır Gəncə.

\*\*\*

Adını piçıldayır külək;  
gecənin qulağına  
gizli-gizli,  
xəfif-xəfif...  
Səsin gəlir  
yaddaşımın o tayından,  
qırıq-qırıq,  
kəsik-kəsik...  
Ümidlərim atılmış körpətək  
sığınacaq gəzir.  
Elə qəribsəyirəm,  
çökür üzərimə  
bozumtul tənhaliq.  
...və  
anlayıram ki,  
ya mən çoxam bu dünyaya,  
ya da bu dünyada  
bir sən əskik...  
\*\*\*

Bu ayrılıq yük olurmu sənə də,  
Əzablarım sol ciynini əyirmi?  
Görən, məni bitirən bu suallar  
Sənin bircə cavabına dəyirmi?!

Nə demədim sənə, «unut», «ayrılaq»,  
Nə demədim, «dəli kimi sev məni».  
Görən, yenə tövbə edib gecələr,  
Gündüzləri pozursanmı tövbəni?!

Fikirlərin qarışırımı arabır,  
Xeyalların yenə duyuq düşürmü?!

Mənim burda itirdiyim yuxular  
Sənin orda yastiğini deşirmi?!

Qaçmaq üçün gecələri kabusdan,  
Verirsənmi yuxularda nəzir sən?!  
Baxışların soyunurmu əksimi,  
Yoxsa yenə hamida mən gəzirəm?!

\*\*\*

Niyə qayıtmışan, bilmirəm niyə,  
Yeni istəyin nə, yeni arzun nə?  
Niyə qarğıyırsan bu yerə-göyə,  
Söylə, bu dünyaya etirazın nə?

Xaraba qoyduğun könül evimə,  
Bilmirəm, çıxmaga yiyməni gəldin?!  
Mənə etdiklərin başqa surətdə  
Qarşına çıxmışdı deyəmi gəldin?!

Daha bir addım da yaxına gəlmə,  
Sənə milyon illik uzağam, yadam,  
Mən Tanrı deyiləm, Allah deyiləm,  
Səni bağışlaya bilmirəm, adam!.....





## Jül RENAR

Aşıqlerin ən qiymətli sərvəti bir-birlərinə qalan xatirələridir.

\*\*\*

Aydın üslub – ədəbiyyatçının nəzakətidir.  
\*\*\*

Balzak pis yazmağa ixtiyarı olan yeganə adamdır.

\*\*\*

Beyin soyuq qış gününün havası təki təmiz olmalıdır.

\*\*\*

Bəxtli – başqalarının görməyə hazırlaşlığı işi artıq görən kəsdir.

\*\*\*

Bərbad üslub – düşüncələrin ala-yarımçıqlığıdır.

\*\*\*

Bir kəndlinin başqa bir kəndliyə nifrət elədiyini görəndə adamin üzəyi ağriyir.

\*\*\*

Bu dünyaya gəlmışik ki, gülək. Qıl körpüsündə və cəhənnəmdə bizə gülmək nəsib olmayacaq. Cənnətdə isə gülmək ayıbdı.

\*\*\*

Bundan sonra oxumalı olacağım kitablar haqda düşünəndə özümü xoşbəxt hiss edirəm.

\*\*\*

Canlı çıçayın heç nəyə bənzəməyən öz ətri var.

\*\*\*

Cavan o kəsdir ki, hələ dilinə yalan gəlməyib.

\*\*\*

Cib dəftərçəsindəki hər qeyd ciyələk təki şirəli olmalıdır.

\*\*\*

Dahilərin mükafati odur ki, ölümlərindən çox illər keçsə də, heç kəs qəti deyəmmir “onlar ölüblər”.

\*\*\*

Daim bərabər yaşıdığın adamlarla dostcasına dolanmağın üçün özünü elə aparmalısan ki, bir-birinizi guyaancaq üç ayda bir görüşsünüz.

\*\*\*

Doğruçu insanın istehzasından füsunkar daha nə ola bilər ki?

\*\*\*

Dostun həmin adamdır ki, sənin ona nə vaxt ehtiyacın olduğunu hiss edir.

\*\*\*

Dovşan yuvası dovşan olmayıanda belə qorxaqlıqla doludur.

\*\*\*

Dünyaya yenidən gəlsəydim, eyni həyatı yaşamaq istərdim. Yalnız gözlərimi bir az da geniş açardım.

\*\*\*

Eqoist? Heç şübhəsiz; məni Yuli Sezarın da həyatından çox öz həyatım maraqlandırır.

\*\*\*

Ədəbiyyat elə bir məşguliyyətdir ki, istedadın olduğunu hər dəfə istedadsızlara yenidən sübut eləməlisən.

\*\*\*

Əgər səadət evi tikilsəydi, orada ən böyük otağı gözləmə salonu üçün ayrımaq lazımlı gələrdi.

\*\*\*

Ən ehtiraslı mübahisələri bu sözlərlə qurtarmaq gərək: “Bütün deyilənlərdən başqa, xatırladaq ki, tezliklə hamımız öləcəyik”.

\*\*\*

Fikrinlə asanca razılaşanlara sən həmişə əvvəl-əvvəl bir az da xor baxarsan.

\*\*\*

Fransada oxucusunu tapmayan yazarlar özlərini sakitləşdirmək istəyəndə deyirlər ki, onları Almaniyada oxuyurlar.

\*\*\*

Hansı beyin qulluq görür, heç vaxt yorulmur.

\*\*\*

Heyvanlara baxanda onlar haqda lətifələrimə görə utanıram.

\*\*\*

Həqiqət quyunun dibində olsayıdı, mən özümü  
həmən quyuya atardım.

\*\*\*

Hər an sönürəm, sonra yenidən alovlanıram.  
Qəlbimdə bir yiğin kibrit çöpü var.

\*\*\*

Hər şeyə rəğmən, biz həyatı sevəcəyik... Heç  
bəhanə axtarmayın! Yaşamaq gözəldir.

\*\*\*

Hər şeyi həddən artıq aydın görürəm və bu  
üzdən də gözlərim ağrıyır.

\*\*\*

İnanın mənə, kitabın da özünün həya hissi var,  
odur ki, haqqında çox danışmaq lazım deyil.

\*\*\*

İnsan oğlu bunca pis olmasayıdı, ətrafında gözəl  
çox şey görərdi.

\*\*\*

İnsanlara gülməzdən əvvəl, onları bütün  
qəlbinlə sevməyi bacarman gərək.

\*\*\*

İstedaddan məhrum birinin istedadlı insanlar  
haqda nə düşünəcəyini bilmək kimi bir arzum

yox.

\*\*\*

Qanadları kəsiləndə quş ağrı hiss eləmir, ancaq  
sonra o, artıq uça bilmir.

\*\*\*

Məndən uzaq gəzin ki, sizə hörmət bəsləyim.

\*\*\*

Mənə inanın, səfəhliyin xüsusi qoxusu var.  
Adam hətta susanda bu qoxunu hiss edirsən.

\*\*\*

Nitsşə? Onun barəsində nə fikirləşirəm?  
Fikirləşirəm ki, soyadında nə çox samit səs  
varmış.

\*\*\*


Təbiəti anlamaq Vergilini tərcümə eləməkdən  
hər halda faydalıdır.

\*\*\*

Tənhalıqdan qorxursunuzsa, çalışmayıñ ki,  
dürüst olasınız.

\*\*\*

Viktor Hüqonu, hətta açıqca deməsələr belə,  
sevməyən yazıçıları oxumaq mənə darıxdırıcı  
gəlir.



**Stanislav Yeji LETS**

Adamyeyənlər elmin dadını bilmək istəyəndə  
alimlərin dillərini kəsirlər.

\*\*\*

Arxa ayaqları üstə dikələndən insan heç cür  
tarazlığa nail ola bilmir.

\*\*\*

Azadlıq məfkurəsi məni əsir götürdü.

\*\*\*

Azadlıq nəgməsini başqasının çaldığı havaya  
oxuyammazsan.

\*\*\*

Başqalarının idealını əllərindən alan kəslərin  
də mi idealı olur?

\*\*\*

Bəzi milli faciələr fasiləsiz oynanır.

\*\*\*

Bir belə sürü içində bəxtiyar çoban olmaq  
çətindir!

\*\*\*

Bir xalqın nəyə güldüyüünü de, sənə onun nə  
namınə qan axıtmağa hazır olduğunu söyləyim.

\*\*\*

Bir tək nəhənglərdi ki, rəqibə imkan verər baş  
qaldıra.

\*\*\*

Bir vaxt vardı uzaqlığı həsrətin, kədərin gücüylə  
ölçərdik.

\*\*\*

Bircə düşünsənə! Prometeyin allahlardan  
oğurladığı odda Cordano Brunonu yandırdılar.

\*\*\*

Biz boş, mənasız şeylərin insanlar arasında  
ünsiyyət vasitəsi olmayıñ kimi son dərəcə  
maraqlı hadisənin şahidiyik.

\*\*\*

Cəhalətin gücü böyündür; heç nə ona üstün gələmmir.

\*\*\*

Cənnətə necə düşməyi Tanrıdan soruşma. O, ən çətin yolu göstərəcək.

\*\*\*

Diktator olmadığına inanan diktatorların vay günüñə!

\*\*\*

Diqqət yetirmişəm: adamlara o fikirlər xoş gəlir ki, düşünməyə məcbur etmir.

\*\*\*

E=mc<sup>2</sup> tənliyini [Eynşteynin nisbilik nəzəriyyəsi] görəndə adam öz çərənciliyindən xəcalət çəkir.

\*\*\*

Eyni beyninlə – həm düşünəsən, həm inanasan?!

\*\*\*

Ədalətin yolu üstə dayanmayıñ – Femida kordur.

\*\*\*

Əgər sənin düşməninin geriyə yolu yoxsa, elə sənin də yoxdur.

\*\*\*

Ən çətini də elə insan cildindəki heyvanı sığallayıb oxşamaqdır.

\*\*\*

Fikir daim yenidən doğulursa – ölməzdir.

\*\*\*

Fikir hakimiyyətin əli yetməyəcək qədər dərin olmalıdır.

\*\*\*

Gülmək yasaq olan yerdə ağlamağa da icazə verilmir.

\*\*\*

Hamar yolla getməyəsən – sürüşüb yixılarsan.

\*\*\*

Heç özünlə savaşma – onsuzda yeniləcəksən.

\*\*\*

Həmişə şübhələnmişdim; Yerin üzündəki çatlar dövlətlərin sərhədiylə rənglənibdi.

\*\*\*

Hər şeydən çətini – öz qanının axınına qarşı üzməkdir.

\*\*\*

Xalqın bir canı, bir qəlbi, bir köksü ola bilər, amma bir ağılı, bir beyni varsa – bədbəxtidir.

\*\*\*

İbtidai insan, doğrudur, danışmağı bacarmırı, amma di gəl, heyvanları anlayırıdı.

\*\*\*

İnsan ol! Meymunlar artıq bunun öhdəsindən gəliblər.

\*\*\*

İnsanda əsas bədən üzvü, deyəsən, heç ürək deyil. Mənim ürəyim neçə dəfə partlayıb. Hə, nə edəsən?

\*\*\*

İnsanlar tənhadırlar ona görə ki, körpü yerinə divarlar tikirlər.

\*\*\*

Kim bilir Kolumb daha nələr kəşf edərdi, qarşısına Amerika çıxmasayı.

\*\*\*

Kim ki “biz” deyir, özünü nəzərdə tutmur.

\*\*\*

Kimdən ötrü ki yaşamaqla ölməyin fərqi yoxdur, onun heç dünyaya gəlməyinə dəyməzdi.

\*\*\*

Qapını səndən icazəsiz açanın üzünə heç vaxt ondan əvvəl qapı açma.

\*\*\*

Qar uçqununa görə bir qar dənəciyi də özün təqsirli bilmir.

\*\*\*

Mən elə köhnə şeylərdən danışram ki, bəşəriyyət onları artıq unudubdu.

\*\*\*

Məni ürəyimdə yer verdiklərim yaraladılar.

\*\*\*

Mənbəyə çatmaq üçün gərək axına qarşı üzəsən.

\*\*\*

Min illər əynimizə cürbəcür geyim geydik, amma əcəl həmişə bizi yenə tanıdı.

\*\*\*

Napoleon olmadan da Müqəddəs Yelena adasında ölmək olar.

\*\*\*

Nəyi ki yox eləmək istəyirlər, adını qoyurlar “vaxtı keçibdi”.

\*\*\*

Öləndən sonra yaşamaq asan deyil; bəzən buna bütün ömrünü sərf etməli olursan.

\*\*\*

Ömür yolumda o adamlara rast oldum ki, başqa yerlərdə də qarşıma çıxmalarına alışmışdım.

\*\*\*

Özünü yalandan azad imişsən kimi göstərə bilməzsən.

\*\*\*

Sözlərin qiymətdən düşməyi ancaq milli valyutaya olur.

\*\*\*

Sözlərin heç bir anlam ifadə etmədiyi dövrde ikimənalı olmaq çətindir.

\*\*\*

Tarixdən bütün yalanların silinməyi o demək deyil ki, yerdə ancaq həqiqət qalacaq. Ola bilər, yerdə, ümumiyyətlə, heç nə qalmasın.

\*\*\*

Yaddan çıxarmayın; istəyəni çoxaldıqca azadlığın bədəli də azalır.



## Cəmil MERİĆ

Bizlər ki başları eyni kitablara əyilmiş kimsələrik. Bisdən də daha yaxın əqrəba ola bilərmi?!

\*\*\*

Bir qucaq odun kiçik atəşi söndürər, böyük atəsi isə daha da canlandırıar.

\*\*\*

Böyük adamın qədəri büt qırmaqdır... Bu bütlər bir zaman onun da məbudu olmuşdur... və bilir ki, yeni bir dünyanın, daha gözəl bir dünyanın yolunu açmaq üçün bu sevimli oyuncaları parçalamaq məcburiyyətindədir...

\*\*\*

Cəmiyyət özünə bənzəməyən bir çocuq doğurduğu zaman onu beşiyindəcə boğmaya qalxar...

\*\*\*

Cəza qanunumuzun ilk vəzifəsi insanın içindən seytanı qovmaqdı. Şeytanı, yəni Prometeyi.

\*\*\*

Çağdaş düşüncənin ən çox sevdiyi mövzulardan biri Tanrıının ölümüdür. Nisshedən Sartra qədər

yüzlərlə yazar bizə Tanrıının dəfn mərasiminə dəvət nəzakəti göstərdi... Tanrı ölüncə əxlaqi dəyərlərin başdan-başa dəyişməyi şərtdir.

\*\*\*

Cöldəkilər özlərini ağıllı sansın deyə, bir sürü bina tikib içində bədbəxt adamları doldurmuş və dəlixana adını vermişik o binalara...

\*\*\*

Duya bilən insan üçün hər an – ilk doğulandan son can verənəcən bütün varlıqların şərqişiliyilə doludur...

\*\*\*

Düşüncə birliyi düşünən insanlar arasında olur. İnsanların neçədən neçəsi düşünür ki?

\*\*\*

Düşüncəyə cazibədarlıq və parlaq bir biçim vermək kiçildir düşüncəni. Büyük yazar içindən gələn səsi olduğu kimi hayqırandır. Kəlmələri işlədərkən avamın xoşuna gəlib-gəlməyəcəyini düşünməz.

\*\*\*

Düşünmək ən əvvəl düşünənlərin düşüncələri üzərində düşünmək, sonra da onların təsirindən qurtulmaqdır...

\*\*\*

Gerçək incilər ümmandan çıxar. Mənim könlüm ucsuz-bucaqsız bir ümmandır.

\*\*\*

Günümüzün insanı köklərindən qopmuş bir ağacdır. Həm özünə yad olubdu, həm təbiətə...

\*\*\*

Heç bir namuslu adam Nəmrudun, ya Fironun yanında ola bilməz.

\*\*\*

Hər böyük adam – qucağında yaşadığı cəmiyyətin ögey övladıdır.

\*\*\*

Hər cəmiyyət bir kitaba söykənir: Ramayana... və ya Quran; Sənin kitabın hansıdır?

\*\*\*

Hər kəs tərəfindən qəbul edilən bir haqsızlığa üsyən etmək asanmı?..

\*\*\*

Hər sistem bir Prokrust yatağıdır...

\*\*\*

Xristianlaşmadıq, amma içimizdə bir orta əsrlər keşisi yaşayır.

\*\*\*

İnsanlara qəlbimin bağçasından çiçəklər topladım. Və qucağımda çiçəklər qapılarını döydüm. Qapılar açılmadı...

\*\*\*

İnsanlıq Tanrıdan vaz keçdiyi gün kədərindən öldü Tanrı. Onunla bərabər insanlıq da öldü...

\*\*\*

İzmlər idrakımıza geydirilən dəli köynəkləridir. Etibarları mənşələrindən gəlir. Hamısı da avropalı.

\*\*\*

Qamusu uzanan əl namusa uzanmışdır.

\*\*\*

Qərbin təhtəlşüründə Şərq səlib yürüşlərinin xatirəsini daşıyır.

\*\*\*

Avropanının yazdığı tarix xristian Avropanın qürurunu oxşayacaq bir sürü cəfəngiyatdır.

\*\*\*

Qitələri ipək qumaş kimi kəsib biçərdik. Kəllələr damardı qılınclarımızdan. Bir biz vardıq cahanda, bir də kafirlər...

\*\*\*

Məfkurə naminə dara çəkilmək ölümlərin ən gözəlidir.

\*\*\*

Mən bütperəst deyiləm, kitablara tapınmırıam; içərisindəki səsdir, içərisindəki işıqdır, içərisindəki ruh, içərisindəki cilə, içərisindəki göz yaşı, içərisindəki Tanrıdır məni çəkir...

\*\*\*

Mən dostlarımı sevgimə layiq olduqları müddətcə axtararam.

\*\*\*

Mən səni tanıldıqdan sonra yaşamağa başladım... Vətənimsən mənim...

\*\*\*

Nəyi sevsən, Tanrı odur... Varlıqların hamısı Tanrının parçalarıdır...

\*\*\*

Nisə “Zərdüşt”ü baqqal şeyirdləri üçün yazmadı.

\*\*\*

O qədər tənhaydım ki, qaranlıqdan İblisin əli uzansa, minnətlə sixardım.

\*\*\*

Sevə bilmədik, çünki anlaya bilmirdik. İnsan anlamadığını necə sevə bilər?!

\*\*\*

Sfinks həyatın elə özüdür. Hər addımda boğazına sarılıb suallarına cavab gözləyir.

\*\*\*

Sürüyə qoşulmaq həqiqəti axtarmaqdan vaz keçməkdir.

\*\*\*

Şüsə qızıldan daha əsalətlidir. İsrail peygəmbərlərindən üzü bəri lənətlənmiş bir metaldı qızıl. Adı tarixin bütün cinayətlərinə qarışdı. Laxtalılmış qandı, insan qani. Şüsə gözəldi, çünki qəlbə var – qırılır...

\*\*\*

Tanrı dərkolunmazdır. Ağılın vəzifəsi Tanrının idrak oluna bilməyəcəyini dərk eləməkdir.

\*\*\*

Tarix qaliblərin yazdığı bir kitabdır.

\*\*\*

Tarixindən qopmuş olan bir ölkə hər cürə macəraya sürüklənə bilir.

\*\*\*

Vətənlərini yaşanmaz sayanlar – vətənlərini “yaşanmaz”laşdırılanlardır.

\*\*\*

Yaşamaq düşünməkdir...

\*\*\*

Zərdüştdən bəri hansı müəmmənə aça bildik ki?!



Özü haqqında danışmağı xoşlamayan adamdır. "Onsuz da, şair öz şeirlərində hər dəqiqəbaşı özü haqqında danışır..." – hesab edir. 1960-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində dünyaya gəlib. "Bəxtim onda gətirib ki, Dəmirçilər kəndində anadan olmuşam. Dünyada ikinci elə gözəl bir yer, elə bilişəm ki, yoxdu – həm təbiatınə, həm də adamlarına görə" – sözlərini eşidənə kövrəlirsən... "Hani dediyin bay ərənlər?.." hayqırmaq istəyirsən.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Yavər Həsənin imzası, poeziya məziyyətləri oxuculara məlumdur. Sadəcə, bir az yaddaşları silkəlmək istədik.


Şairlik taledi. Yaşamaq istəsən də, yaşamaq istəməsən də, o taleni yaşamağa məhkumsan!..

Arximedini dediyi "Dayaq nöqtəsi" – dünyanın ən gözəl kəndi Dəmirçilər əlimizdən alınanda Yavər Həsənin "cismindən canı dərilir", Azərbaycandan uzağa düşür. Hazırda Moskvada yaşayır. Vətəni qurban olan şair tale ilə barışmağa çalışır. Çünkü doğmaların soyuqluğu olan yerdə yadların soyuqluğu öz tə'sir qüvvəsini itirir!

Bir də, yad mühitdə doğma dərdi gizlətmək asandı. Bəlkə də, özü dardlarında gizlənir, kim bilir?!

Hörmətli oxucu! Sizə təqdim etdiyimiz aşağıdakı örnəklər biryönlü, bərrəngli, monoton şair olmayan Yavər Həsən yaradıcılığından bir damladır. Onun istər gələnəksəl heca, istər modern sərbəst, istər klassik qəzəl, istərsə də könül aləmini əks etdirən lirik şeirləri mövzu məhdudiyyəti tanımır. İnanırıq ki, bu şeirlər bütöv, kompleks münasabətin nəticəsi kimi sizi də düşünməyə, narahat olmağa, sevməyə, "düşdürü yerdə Vətən olmağa", "eşq adlı dərman"dan tutiyalanıb yaşamağa səsləyəcək.

**Günay SƏMA ŞİRVAN**



### Yavər HƏSƏN

#### TÖKÜLÜR SƏBRİMİN GÜL LƏÇƏKLƏRİ...

Bilməzdim başıma gələcəkləri,  
qəribə əhvallar çıxır qarşımı.  
Tökülür səbrimin gül ləçəkləri,  
səbrim daşa dönüb dəyir başıma.

Ağı ağ istərəm, qaranı qara,  
nə lazım, dəyişsin aləm beləcə;  
Qoymur öz yerində qalanı qala,  
dağıdır aləmi adəm beləcə.

Çoxdan isbat olub isbat olunan,  
insanın nəfs ilə qolu bağlanır.  
Elə ki çevrilir nəfsin quluna,  
insanın Allaha yolu bağlanır.

Mələklərdən öndə Adəm dururdu,  
gör bir nə haldədi indi adamlar;  
Gövdədən ayrıldı, kökdən qurudu,  
seytandan daldadi indi adamlar.

Nur deyil gözümün görəcəkləri,  
qırdı bu qaranlıq, gəlmir xoşuma.  
Tökülür səbrimin gül ləçəkləri,  
səbrim daşa dönüb dəyir başıma.

#### ƏYNİ ÇOX NAZİKDİ XATİRƏLƏRİN...

Əyni çox nazikdi xatırələrin,  
payızın tonqalı ürək isitmır.  
Mübtədası mənəm başsız xəbərin,  
güzgün məni görmür, rəsmiň eşitmır.

Örtülüb pəncərəm, bağlanıb qapım,  
qalmışam bacısız bu dam içində.  
Özümdən itkinəm, mən necə tapım  
özümü bu qədər adam içində?

Uçub əllərinin göyərçinləri  
qonublar fikrimin budaqlarına.  
Yığmışam dövrəmə bütün dinləri,  
adın bir duadı dodaqlarıma.

Səndən qeyrisinə yad oğlu yadam,  
məndən qeyrisini Səndən iraq tut.  
Mən kiməm? – Özünü axtaran adam,  
gəl, ey gözüm nuru, mənə çıraq tut.

## DƏRİSİ SOYULMUŞ ADAMAM

Pilləkən-pilləkən qalxdığım yerdən  
nərdivan-nərdivan enirəm indi.  
Məndən səsli-küylü bir söz gözləmə,  
mən öz ürəyimdə dinirəm indi.

Tale dəftərindən pozulmuş adam,  
dəryalar altında qalibdir adam,  
dərisi soyulmuş adamam, adam,  
tükədən-dırnağacan sinirəm indi.

Qışın ortasında yay göstərirdim,  
ömrə ulduzları say göstərirdim,  
onda dan yerindən boy göstərirdim,  
hücrəmdə çıraqtək sönürəm indi.

Yavər Həsən, qızıl taxtım var idi,  
Misri qlinc kimi baxtım var idi,  
gecəni sübh edən vaxtım var idi,  
kor adam gözünə dönürəm indi.

\* \* \*

Ümidimin sapını qırma,  
təsbeh dənələri kimi  
dağılıb itməsin arzularım.  
Mənim hər istəyimin qoynunda  
bir cənnət ağacı var, –  
hər zaman nübarlı cənnət ağacı.  
Və o cənnət ağacları  
ilin bütün fəsillərində  
Sənin adını çiçəkləyir.

## SUYU OVUCLAYIRMIŞ KİMİ...

Suyu ovuclayırmış kimi  
qaranlığı ovuclayıb cirpiram üz-gözümə,  
üz-gözüm gecəyə alışın, deyirəm.

Bu gecə beynim kitabxanadı, yaddaşım kitab,  
oturmuşam beynimin içində, yaddaşımı xatirə-  
xatirə varaqlayıram,  
başım bir az qarışın, deyirəm.

Çayam, sahillərimdi kədərimlə sevincim,  
körpü salıram o tayımdan bu tayıma,  
kədərimlə sevincim bir-biriylə barışın,  
deyirəm.

Gecədi və o qədər qaranlıqdı ki, Götü  
görünmürlər,  
Səni düşünürəm, Götü üzündə Ay bədirlənsin,  
gözlərini yadına salıram, uluzlar çıraq-çıraq  
sayışın, deyirəm.

## BİZ YOLÇUYUQ, ARXADAŞLAR...

Biz yolçuyuq, arxadaşlar!  
Biz yolçuyuq, Vətən yoldu. –  
Doğulandan canımızda,  
ruhumuzda bitən yoldu.

Fikrimi etməyin talan,  
deməyin, filandı, filan,  
Vətəndən kənardə qalan  
bütün yollar itən yoldu.

Bədən varır, hara varsaq,  
can da durur, harda dursaq,  
Bir az dərinə baş vursaq,  
bu can yoldu, bədən yoldu.

Niyyət olmaz hər niyyətdən,  
Həqq doğulur ülviyətdən,  
Yol deyilən – məhəbbətdən –  
məhəbbətə gedən yoldu.

## MƏN BİR DƏRVİŞ RUHUYAM

Ətrini almayanda  
havasızın biriyəm.  
Həsrətindən xəstəyəm,  
dəvasızın biriyəm.

Çiynamdədi dönyanın  
dağlarının ağrı.  
Mən fağırlar fağırı,  
davasızın biriyəm.

Hara baxır gözlərim,  
yar görünür gözümə.  
Mən sevəndə özümə  
vəfasızın biriyəm.

Yuxularda gerçəyəm,  
gerçəklərdə yuxuyam.  
Mən bir dərviş ruhuyam,  
yuvasızın biriyəm.

Noyabr ayında Altay ölkəsində – Barnaul şəhərində Ural, Sibir və Volqaboyu yazıçılarının XIX konfransında qonaq sifətilə iştirak edərkən mənə öz kitabını bağışlayanlardan biri də cavan şair Yelena Bezrukova oldu. İlk baxışda birinci kurs tələbəsini xatırladan Y.Bezrukova Altay ölkəsinin Mədəniyyət Naziridir. Şair dostum, ustadım Səyavuş Məmmədzadə Y.Bezrukovanın "Re" adlı kitabını maraqlı xatırına vərəqləyəndən iki gün sonra iki adsız şeirlər (bu topludakı bütün şeirlər adsızdır) tərcüməsini mənə oxudu. Dərhal hiss etdim ki, öz taleyinə uyğun şeirləri seçib. Daha dörd şeiri tərcümə etməyi isə bizə tövsiyə elədi. Mənə və altaylı şairin yaradıcılığına daha yaxından bələd olan sibirlə soydaşımız Knyaz Qoçağa.

### Məmməd Oruc

\*\*\*


#### A.K. üçün

Gedənlərin yoxluğu göynədir məni,  
Sükunətdir gedənlərin indi məskəni.  
Qalmışam Yer ilə Götür arasında,  
Yuxusuz gecələrin sükut dolurasında.

Elektron poçtumsa hər təmasa müntəzir,  
Məftilin nə vecinə, nələr olub dünyada...  
Adını hələ də yellər gəzdirdir,  
Yellər haçan çatıb axı imdada?

Yada sal... a çovğun, a taxta koma,  
Siqaret çekirdi baxıb qapıma...  
Sonra da "əlvida" deyibən getdi,  
O, qarda-çovğunda gözümdən itdi.

Trolleybus ilbiztək qaraldı qarda,  
Ardınca qaçmaqdan daha nə fayda?  
Məftillər bir anda gur işiq saldı,  
Qollarım arxanca uzalı qaldı.  
Hələ dəli olmaq istəmirəm mən,  
Nə mənə cavab yaz, nə əl uzat sən.



\*\*\*

Kimlərsə atüstü salamlayırlar,  
Sifətlər, dost-tanış keçir önumdən,  
Fərqiñə varmıram, qəlbimdə qubar,  
Məkan qaranlıqdı, qeyb oluram mən.

Könlüm bədənimdə çırpınıb qalır  
Sükunət içində, lal boşluqlarda.  
Sanki təkbaşına hey qanad çalır,  
Təkəmmi? Nə bilim? Hardayam, harda?

Yaddaşım bombozdur, quyuya bənzər;  
Quyu yuxuludur, nə səs, nə səmir.  
Beynimi israrla həsrət döyəclər,  
Küləkmi, əcəlmi üstümə gəlir?

Külək nəfəsliyi döyəclər bərk-bərk,  
Qapı zülməti də udar bir anda...  
Məni anırsansa, mən varam, demək,  
Mən varam... Mən varam sənin yanında.

*Çevirəni: Səyavuş Məmmədzadə*

\*\*\*

Bu zil qaranlıqdan hara qaçım mən?  
Yuxarı-asiman, Yer – mənə yaxın...  
Azadlıq pərvanə, niyə bilmirsən,  
Məni kül eləyir sənin yanmağın.

Zərif qanadları saxlaya bilir  
Göyü yer üzündə pərvanələrin.  
Pərvanə yananda, bəlkə, dirilir?  
Açması varmıdır, görən, bu sərrin?

İşıqlı bir sabah açıldı yenə,  
Düz-dünya büründü yarpaq ətrinə.  
Geriyə qayıtma gözlərində nəm,  
Mən bu məhəbbətə layiq deyiləm.

Ölmürsən, diricə donub qalırsan.  
Necə yaşayasan amma bu sayaq?  
Azadlıq – göz yaşı... Bir söz də deyim:  
Ruhun itirdiyi dayaqdı, dayaq...

\* \* \*

Fanarların işığında qaraldı gecə...  
Biz, ayrılan gecə çox uzun oldu.  
İçindən çürüyən bir meyvə kimi  
Canım da, ruhum da sözdən ovuldu.

Mən bir çeyirdəyəm ölümə məhkum,  
Kotana çəkilən bir tum sayağı.  
Sən mənim ilkimsən, rüseyimim, dənim;  
Hələ verilməyib axı son qərar.  
Barışiq mümkündü, hər şey mümkündü,  
Buna nədir sözün, ümid yelkənim?  
Daşlaşan bir külək misalındayam,  
Həyatda naşıyam, dünyada yadam...  
Səadət axtardıq biz gecə-gündüz  
Bu qoca dünyanın öz qanunu var.  
Neyisə dəyişmək burda mümkünsüz;  
Gəlmışık baxmağa, baxıb gedərik,  
Qoşa ulduz kimi axıb gedərik.

*Çevirəni: Məmməd Oruc*

\* \* \*

Küləyə qisılıb inildəyirəm  
Leysan başlayınca, göy gurlayınca.  
Tufanlar içində qarışır aləm,  
Bu ömür sonamı yetdi? – deyirəm.

Qaranlıq düşəndə qərar tuturam  
Gözümün yaşını silərək birdən.  
Fincan əldən düşür, çəş-baş qalıram,  
Küçədəmi qoydum velosipedi mən?

Bu yağış, bu leysan tükənən deyil,  
Baş aça bilmirsən, bu axı bir sərr.  
Elə bil uşaqlar fala baxırlar,  
Bu falda həyatla ölüm kəsişir...

Dəmir manatlığı atırlar göyə,  
Ya qismət! – Nə düşər, görən, bu vədə?  
Dünya qaralmaqdə... Yox olur yenə  
Taniş simalarım batır zülmətə.

\* \* \*

*T.B. üçün*

Əlvida, uşaqlıq! Getdim paytaxta,  
Getdim bir igidə sona olmağa.  
Bu qoca dünyanın qaydasıdır bu –  
Getdim yuva qurub, ana olmağa.


Sən küləyi əllə tuta bilsən də,  
İnanırsan hər deyilən kəlməyə...  
Hələ da ağızından süd iyi gəlir,  
Hərdən başlayırsan çöpə gülməyə.

Hələ sənin günlərin  
Sibir günləri kimi işıqlanır, qaralır,  
O paytaxtdan da Qərbə  
Vəliniz bir addım qalır.

İu yerlər gerçəkdən ayılar yurdı,  
İəmbəyaz qara da günəş xal salır,  
İedirsən, yaxşı yol, gedirsən... Amma  
İllərin bu yurda uzalı qalır.

İadına düşəcək Tayqa, ağaclar,  
İazda buz sallanan evlərin damı...  
İeyə bilərəm ki, heç qəm eləmə,  
İurda adını da unudub hamı.

*Çevirəni: Knyaz Qoçaq*



**Şəfaqət CAVANŞİRZADƏ**

## TƏMİZ QADIN

Mən dilənci deyiləm. Ömür boyu adam yeri-nə qoymadığım dilənciləri həmişə insan övladının artığı hesab eləmişəm. Özüm onlardan betər günə düşənəcən elə bilirdim, bu artıqlar öz kef-lərinə dilənirlər. Təbii rəngləri bir-birindən fərq-lənməyən, ağbəniz olmayanlar dilənməyi özlərinə peşə seçiblərsə, bu gün də onlarla bağlı fikir-lərim dəyişməyib. Mənim kimi çarəsizlər əlini Allahdan, ümidi dən birdəfəlik üzəndə, yaşamaq üçün həyatın çirkablarında mübarizə aparmağa məcburdur.

Yoldaşım öldürüləndən sonra bilmişəm ya-şadığım şəhərdə nə var, nə yox! Əger gördük-lərim yaşadığım şəhərdə varyidisa, deməli, dünyada-ki bütün şəhərlərdə insanların taleyi bir-birindən nadir hallarda fərqlənir. Tələbəlik həyatım heç birinci kursun birinci semestr imta-hanına qədər də olmadı. Atamın istəyi ilə əmim

oğluna nişanlananda universitetə təzə girmiş-dim. Hazırlığa gedən qonşu qızının hazırlıq dəf-tərində yazılınları köçürə-köçürə gecə-gündüz hazırlaşışb ali məktəbə qəbul olmuşdum. Özüm-dən başqa heç kim tələbə olacağıma inanmırıdı. İbtidai sinif müəlliməsi olacaqdım. İllər keçdi-kəc sayını unudacağım şagirdlərim ilk hərfələrini məndən öyrənəcəkdilər. Hətta orta məktəbdə oxuyanda gələcək şagirdlərim üçün çoxlu nağıllar əzbərləmişdim. Gecənin bir aləmi qəfildən məni oyatsayıdlar, istənilən nağılı obrazınan canşmadan danışa bilərdim. Yəqin, saflığımdan başıma gələn utancverici hadisələr uşaq vaxtı məni aldadan nağıllarımın ucbatından olub. İndi bütün günahları o nağıllarda görürəm.

Əmim oğluyla ikicə ay nişanlı qalmadıq. To-yumuz oldu. Sevgili həyatı yaşamadıq, Bakı bul-varını başından ayağınan əl-ələ gəzə bilmə-

dim. Gecələr yazışmaq üçün telefon almadı. Sevişməmişdən əvvəl çox istəyirdim qəlbən alışım. Sovet qadını olan anamın mənə verdiyi təsəlli ümidlərimi öldürdü. Neçə il bir yastiğa baş qoymacaqdıq, hər gün ərimi görməkdən onsuz da bezəcəkdir, deyinəcəkdir. Telefon ailələr dağdırılmış, baş qatmaqdan başqa heç nəyə yaramırmış...

Əmim oğlunun – ərimin qısqanchığı, iki ağsaqqal qardaşın əlbirliyilə təzə gəlinin müəllim olmaq arzusuna da ömürlük xitam verilmişdi. Başqa söhbət ola bilməzdi, on doqquz yaşında cavan gəliniydim. Ağlim kəsmirdi, yaşım nəyisə qanmağıma “çox var” deyirdi. Toydan bir ay sonra hamilə qaldığımı bilənəcən nakam arzularına görə gecələr hamamda sakitcə ağlamaqla sarsılmış üzərimə rahatlıq gəlirdi. Ərimə qəzəbliydim, gecələr aramsız çılgın ehtirasları da məni sakitləşdirə bilmirdi. Yaddaşimdakı nağılları otağında tək olanda bətnimdəki balama danışdım. Özümə andım varındı, qız, oğlan, fərqi yoxuydu mənim üçün, xasiyyətcə mənə oxşamalı və sadalı olmalıydı. Qızım olsaydı, atamın məni yandırıldığı kimi yandırmayacaqdım onu. Ali təhsili ni başa vurmali, yaşamadığım sevgi hissini yaşayıb ailə qurmalydı.

Əmim oğlunun öz biznesi vardı. Bir ay yanında qalib, üç ay Rusiyada alverlə məşgül olurdu. İlərcə arvadından xəbərsiz ərlər kimi deyildi o. Məni həqiqətən sevirdi. Sevməsəydi, «bacı» deyə-deyə qürurunu ayaqları altına atıb əmimi elçi göndərərdim? Aramızda on yaş fərq vardı. Yəqin, yaş fərqi görə mənə uşaq kimi baxırdı. Tez-tez deyərdi “uşaqsan, çox şeydən başın çıxmır”.

Əslində, əmim oğlu mənimlə evlənməkdə düz edibmiş. Biz tərəflərdə əmiuşaqlarının kəbini Allah onlar doğulmamış özü göydə kəsibdi.

İndi düşünəcəksiniz, bəs ərin bizneslə məşğul olurdu? Haqlısınız, alver pullular arasında «biznes», kasıblar arasında elə alverçi deməkdir. Bizim bircə şirkət binamız və adımız yoxuydu.

Doqquz ayın tamam olmasına bir həftə qalmış hamamda güzgüdə arxamda dayanmış, özümə də qaranlıq qalan, insan figurunda olan

qaraltını görəndə qorxmuş, qışkırmışdım. İki saatdan sonra xəstəxanada oğlum zəiflər üçün amansız olan dünyani sakit qarşılıdı. İlk dəqiqələrdə elə bildim, uşağı ölü doğmuşam. Həkimin vurduğu iki-üç sillədən yatıb, sonradan üsyən edən adamlar kimi ağlamaqla var olduğunu sübut etmişdi.

Qaraqaş, qaragöz, əsl Qafqaz kişisini xatırladan siması vardı. Onu da deyim ki, hər uşağın gözü zil qara olmur. Mənim oğlum fərqliydi. Adını da Qafqaz qoyduq.

Yaraşıqlı ərimin, oğlumun, gözəl yaşayışının olması məni bir az eqolu eləmişdi. O qədər heyf-silənirəm ki!.. Qonum-qonşuya yuxarıdan- aşağı baxanda, pul istəmək üçün mənə əl açan dilənçi-ləri təhqir edəndə haqlı olduğumu düşünürdüm. Bəlkə də, daxilən öldürülüş arzularım üçün üsyən edirdim, xəbərim yoxdu. Bakıdan onları qovanda elə sevinirdim ki!.. Dərilərinin rəngindən iyrənirdim. Sonradan salona qaralmaq üçün gələn qadınları görəndə nahaq iyrəndiyimi düşündüm. Deməli, fərqimiz həm də geyimlərimizdə idi.

İndiyəcən onlara bir qəpik də verdiyim yadıma düşmür.

Oğlumun bir yaşı tamam olmuş, üstündən üç ay da keçmişdi. Ərimin Rusyanın çöllərindən ölüm xəbəri gəldi. Qırıq taleyimi yazıram deyə, hirsimdən çöl deyirəm. Düzünü bilmək istəsəz, hansı səhərdə bıçaqlandığını əməlli-başlı heç birimiz bilmədik.

Yoldaşım yeganə əmimin tək oğluydu. Şərq ölkələrində oğlan uşaqları qızlara baxanda qiymətlidir, düşmənə çəpərdir. Atam tərəfdə qızlarımın sayı oğlanlarımızın sayından çox olduğu üçün, oğlan uşaqlarımız kişilərimizə sərvətiydi.

Oğlanlarının ili çıxmamış nə qayınatamin, nə də qayınanamin ürəyi oğul dərdinə dözə bildi. Allah elə bil eyni üsulla ölməyi onlar üçün qəsdən yazmışdı.

Arada gün fərqi vardi.

İkisi də gecə gözlərini mən qapılarını döyüb onları səsləyənəcən səhərə qədər açıq saxlamışdilar.

Birinci qaynatam ölmüşdü. Bəxtindən öldüyü gecə oğlumun qızdırması vardı, qayınanam uşağın otağında yatmışdı. Mən havalı kimiydim. Yoldaşımın ölümünü, gənc yaşıda dul qalmagımı həzm edə bilmirdim. Ər kimi ona qəlbim təzə-təzə qızınmışdı. Gün olurdu ki, oğlumun varlığını unudurdum. Yəqin, kədərimdən olar ki, qaynatamın öldüyünü biləndə qışqıra bilməmişdim. Uzun dəqiqlərdən sonra yerdə dizlərimi qucaqlayıb qayınanam gələnəcən yarıma saataya yaxın ağlamışdım. Qayınanamın otağa girməyini hiss eləməmişdim, səsli ağlamasından ona qoşulub, mən də səsli ağlamışdım.

Torpağın altı isti, üstü soyuq olur. Zaman keçdi, ikimiz də sakitləşdik. Yaxşı ki, oğlum vardı, qayınanam oğlunun qoxusunu nəvəsindən doyunca alırdı...

Ailəmizin başbilən kişilərinin yoxluğunu unutdurən ilk faciəmizin şahidi olduq. Çox bədbəxt qadınam. Ərim ölməmişdən əvvəl bankdan külli miqdarda kredit götürübüş. İkimərtəbəli evimiz onun adınaydı, girov qoymuşdu. Məlum məsələdir, aylarca borcumuzu verən yoxuydu, bank evimizi satlığa qoymuşdu və satmışdı. Mərhum əmim oğlu götürdüyü pullarla, əvvəlcədən yazdığını kimi, böyük bizneslə məşğul olacaqdı, şirkət quracaqdı. Rusiyada həmişə birgə alver etdiyi, biri rus, biri erməni olan ortaqlarıyla böyük-böyük biznesin xəyallarını qururdu. Ölümündən sonra ortaqlarının səs-sorağını eşidən olmadı. Meyidini gətirmək üçün gedən qardaşım da onlardan xəbər ala bilməmişdi. Necə alsın axı? Heç birimizə işindən danışmındı. Aradabir ümumi danışdı, başqa heç nə!

Evimizin yeni sahibləri vəziyyətimizi öyrəndikdən sonra rəhmə gəlmışdilər. Bizə çıxmağımız üçün bir ay vaxt vermişdilər. Və o bir ay mənim burnumdan fitir-fitir gəldi. Neçə ayın yorğunluğu, serialfason olan matəmlərimdən olardı, yəqin, gecə ölən qayınanamın qapısını açanda onun ölümünü başa düşməyimlə, səsim batancaq qışkırmagım bir olmuşdu. Oğlum da onun yatağında... Gözləri açıq balama baxırdı. Mən qışkırırdım, oğlumsa səsimdən qorxub çığırırdı...

Anamgili gecəylə çağırıldım. Təsəvvür edin, bir ildə üç meyit evimdən çıxmışdı. Qayınanamın qırxını atamın evində vermişdik. Atam yaşlı kişiydi, işləmirdi. İkinci qrup əlil adıyla təqaüdə çıxmışdı, sonra da qardaşlarım anama xəstəliklə bağlı təqaüd düzəltmişdilər. Həə!.. tək bacının iki qardaşı vardı. Hamisinin öz başı, öz ailəsi! Yaşlı valideyinlərim kiçik qardaşım yanında qalırdı. Mən onların yanında yaşaya bilməzdim.

Hərdən mənə elə gəlir ki, arvadla kişinin belini oğlanlarının ölümündən çox, evsiz-eşiksiz qalmaqları qırıldı. Sonradan bilmışık, qayınatam evin bankda olduğunu ölməmişdən əvvəl bilmış. Bəlkə də, buna görə xiffət çəkirmiş, bizə də heç nə demirmiş.

Atamgilə yaxın kirayədə qalırdım. Büyük qardaşım tanışlıqla ofislərin birində mənim üçün xadimə işi tapmışdı. Səhər doqquzda gedirdim, axşam altıda çıxırdım, oğlumu anamgildən götürüb evimə gəlirdim. Maaşımın azlığı, kiryə pulunu, dolanışıği nəzərə alıb sosial yardım düzəltmək istəyirdim, çox pul istədilər, tamam əlimi üzdüm. Yetim pulunu almağıma maaşım-dan çox şükür edirdim. Üç ay işlədiyim ofisimin müdirindən, düzü, gözüm ilk gündən su içməmişdi. Qardaşım dostuna inanıb işləməyimə razı olmuşdu. Bax ali təhsil bu gün üçün lazımydı mənə. Atam da peşman olmuşdu məni tez ərə verməyinə, oxutmamağına! Qəribədir, ürəyimdə atama cüzi də olsa nifrət baş qaldırmışdı. O qədər peşmanam!.. Heç kimi eşitmək lazım deyildi, iki ayağımı bir başmağa dirəyib sonacan oxuma-hiydim, diplomumu almaliydim... Gecələr uşağımı yatızdırıb, arada rəhmətliyi də bizimkilərlə qoşur, söyə-söyə başıma yumruq vururdum, saçlarımı yolurdum. On doqquz yaşında ərə getmək, kişisiz qalmaq harama yaraşındı?..

Bu sualları özümə verə-verə zamanla oğlumu da özümə yük görməyə başlamışdım. Bir-iki dəfə hirslenib and içmişdim, səhər tezdən köhnə türk filmlərində olduğu kimi, uşağı məscid qapısının ağızına qoyacam, ya da uşaq evinə. «Sonra gəlib götürəcəm» bəhanəsiylə verib aradan çıxaqdım. O qaraltını divar dibində yenə gördüm.

Bu dəfə qorxmadım. Getdikcə rəngi ağarır, bir az özümə bənzədirdim. O da tez-tez məndən uşağı atmağımı istəyirdi.

Səhər açılırdı, gözlərini açıb üzümə gülüm-səyən oğlumun gözlərinə baxanda hırsım də keçirdi, andımı da unudurdum, özümə bənzəyən qaraltnı da... Üstəlik axşamkı qərarına görə özümə nifrət də edirdim. Sonra bütün şərtlərə öz aləmimdə razılaşdım, təki oğlumu sağ-salamat boy-a-başa çatdırırm. Bircə ismətimi oğluma qurban verə bilməzdəm.

Elə-belə kişinin arvadı olmamışdım, itin belə qəbul etmədiyi namusu əskik kişilərin ayağına ata bilməzdəm...

Dünən işdən çox yorğun gəlmışdım. Ofisdə çox da iş olmurdu, düzü. Səhər-səhər hər yerin tozunu alandan sonra müdir və işçiləri üçün tez-tez çay dəmləməli olurdum. Elə bil harda çayxorvardı, ofisdəydi. Yağış yağan günü, ürəyimcə olmasa da, tez-tez yerləri silir, qarışqa kimi işləməli olurdum. Bu gün də yağış yağmışdı. Oğlum həmişəki kimi anamgildə qalırdı. Amma bu dəfə uşağı götürmədim, qapıdan içəri girdim, yemək yeməyə iştah da qalmamışdı, başımı yastığa necə qoydum, necə yatdım, xatırlamıram. Gecə yarısı oyandım, səhərəcən darıxmaqdan xəyallar qurdum. Darıxmağımın ucbatından işə yarım saat tez gəlmışdım. Yenə yağış yağırdı. Özümlə çətir daşımıği xoşlamıram, islanmışdım. Qapını açarla açıb içəri keçdim. İslanmış dağınıq saçlarımı səliqəyə saldım, mətbəxdən quru parça götürüb birbaşa müdirin otağına getdim. Qapını açdım, təəccüblənmədim, amma gözləmirdim də. İşdə eşitdiyim dedi-qodulara inansam, müdirimin arvadiyla arası yaxşı deyildi. Davaları dözülməz olanda, gecə ofisini ev əvəzi istifadə edirdi. Palitarlı divanda büzüşüb yatmışdı. Nədənsə gələndə maşını gözümə dəyməmişdi. Yəqin, fikir verməmişdim.

Pencəyini də aprel soyuğundan yüngülvari qorunmaq üçün yorğan əvəzi başınanın çəkmişdi. Qapını sakitcə örtdüm, mətbəxə qayıtdım. Birlərdim, oyananda ilk istəyi rəngli tünd çay olacaq. Altı ayda isimi yaxşı öyrənmişdim.

O gün yenə işimə də, elə yaşayışına da nifrət etdim. Müdirim çox alçaq adamdı. Mən onun haqqında yaxşı fikirləşəndə o, mənlə bağlı iyrənc xeyallarla yaşayırımsı. Mətbəx qapısından çıxanda üz-üzə gəldik. Qorxmuşdum. İçimi çəkdir, fürsətdən istifadə edib qorxudan ağızımı yumduğum əlimdən tutdu.

– Qorxma, mənəm. Birinci dəfədir görürsən məni? – deyəndə səsinin tonu da qəribə olmuşdu. Ufff, ağızının qoxusu da ürəyimi bulandırmışdı, az qala səhər yediklərimi qaytaracaqdım. Gözləmədiyim bir vəziyyət oldu. Qolunu belimin arxasında hiss elədim. Məni özünə tərəf çəkirdi. Niyyətini başa düşmüştüm, yenə də sual verirdim ki, aradakı pərdə götürülməsin.

– Neynirsiz?

– Heç nə. Söhbət edirik.

Dodağını dodağıma yaxınlaşdırırdı.

– Dodaqların nə qəşəngdir – demişdi ki, ağız qoxusuna daha tab gətirə bilmədim, onu itələyib, öskürərək pəncərə tərəfə gəldim. Təmiz havaya ehtiyacım vardı. İkiimizi də pərt eləmişdim. Vəziyyətdən gərək birtəhər çıxaydım. Həm dəindi işin çətin tapılan vaxtı istəmirdim işsiz qalam. Təmiz hava aldıqdan sonra ona tərəf döndüm.

– İnciməyin, mənim nəfəs almaq problemim var. Buna görə həkim məsləhətiylə dərman atıram.

Qaşqabağından gəlindən heç cür razı qalmayan qayınanalara bənzədirdim onu.

– Xəstəliyin nədir?

– Nəfəs almaq problemim var. Toz olanda gərək mütləq öskürüm. Yoxsa boğuluram.

Bu dəfə çoxbilməş baxışlarını qabartdı, gözlərini qıydı:

– Onda sənə xadimə işi yaramaz. Sənin kimi qadın gərək evdə otursun, kişi qayğısı görsün.

Əclaf məni beyninə salmışdı, xeyri yoxdu, ya qurban olmalıydım ona, ya da işdən çıxmaliydım.

– İşimdən narazı deyiləm. Allah yaxşı adam çıxardar qabağıma, ailə quraram.

Bununla da ona kişi üçün ürəyi gedən qadılardan olmadığımı sübut eləmək istəyirdim. Lakin sırtlı kişi elə sırtlı kişidir. Sırtlı kişi üçün qadının namuslu olub-olmamağının fərqi yoxdur.

- Yaxşı adamın biri mən. Əvvəl-axır həyatına birini gətirəcəksən. O kişi niyə mən olmayı? Yaxşı fikirləş, işçilərin başında olarsan. Mən olmayanda iki gözüm, danışan dilim olacaqsan.

İndiyəcən qarşımı açıq danışan kişi çıxmamışdı. Əmim oğlu ərimiydi, yataqda belə sakitiydi. Ərimlə bu əclafı iki daşın arasında necə müqayisə elədim, özüm də baş açmadım. Şokdaydım, cavab verməyə cümlə tapa bilmirdim. Düzü, məndən cavab gözləmədi, üstümə gəldi.

- Xahiş edirəm, lazım deyil. Xadimə işləsəm, bəsimdir.

Məni eşidən kimdi?! İki əlini ombama qoydu, özünə tərəf sıxdı.

- Ağlı ol, taleyin mənim əlimdədir.

Çoxdandır bədənim kişi görmürdü, istər-istəməz istilik gəlirdi canımı, amma yox!.. Mən o əclafın qurbanı olmamalıydim. Olmamalıydim, vəssəlam!..

Birtəhər özümü ələ aldım, it oğlunu var gücümlə ikinci dəfə itələdim. Bu dəfə nəzakətli olmadım, gözümü yumdum, ağızımı açdım.

- Oğraş, qabağında fahişə var? Köpəkoğlu, sən Öl, şalvarını boğazına qalstuk edərəm. Tüpürüm sənə də, sənin verəcəyin işə də.

Stolda sərili qalmışdı. Sakitcə təhqirlərimi həzm edirdi. Qıraq-bucağını tikdiyim, bazar torbalarını xatırladan çantamı mətbəx şkafının üstündən necə götürməyimi xatırlamıram, ofis qapısının yanındaydım. Düşündüm, utanar, qolundan tutub getməyə qoymaz, üzr istəyər, yox, əksinə oldu. Bayaq dedim axı, sırtıq kişidir. Ar-xamca nə desə yaxşıdır?!

- Nə özünü dağın başına qoyursan? Sən olma, başqası olsun.

Mən həyatdan yaşına yaraşmayan zərbə almış gənc gəliniydim. Yenə də dözdüm, lakin bu gün ilk dəfə sindim. İlk dəfəydi bir kişidən təhqirlər eşitmışdım, ilk dəfə bir kişini günlərcə ac qalan vəhşi heyvana bənzətmışdım. Hardasa qürurumun çartlaşdığını hiss eləmişdim. Adam, xüsusən də əgər qadınsansa, hər deyilən sözü həzm edə bilmirsən.

Nə isə!.. Onsuz da əzilən qürurum işsiz olduğum yadına düşənəcən incitdi məni. Anamgilə

işdən qovulduğumu demək istəmirdim. Bir də ki xadimə hər yerə lazımdır, gec-tez tapacağıma əminiydim.

Nakişiyə görə qardaşlarımı zibilə salmağın mənası yoxuydu. Həmin günü axşamacan iş axtardım özümə. Hətta satıcı qız axtaran mağazaların da qapısını döydüm. Geyimimdənmi, nədəndi, bilmədim, «nömrənizi verin, sizə sonra zəng edərik» deyirdilər. Sanki iş axtaranlara yalandan ümid verməyi onlara orta məktəbdə öyrətmişdilər. Axırıncı girdiyim paltar dükəninin sahibi kişiyydi. Mənə gözləriylə yeyə-yeyə suallar verirdi. Ona yalandan heç vaxt ailə qurmadığımı dedim. Həmişə gəlinlərimiz deyirdi, elə bil uşaq doğan mən deyiləm. Xadimə işlədiyimi bildi, evinə xadimə qadın axtardığını söylədi. Tək yaşayır. Ayda altı yüz manat verə bilərdi. İnanmarsız, sevincimin həddi yoxuydu. Amma!..

İlk dəfə onu da bildim ki, tək yaşayan kişinin evində xadimə işləyəcəksən, onu ya hər gün, ya da iki gündən bir yataqda təmin edən hərtərəflə səxavətli qadın olmalıdır. Razi olmadım, əliylə qapını göstərdi. Bir həftə iş axtardım, tapa bilmədim. Keçən ay aldığı maaşı kirayə puluna verdim. Dövlətdən aldığı yetim puluna isə qışda kisəylə kartof, soğan, paçkalarda vermişəl, yağ almışdım. Ondan sonra uşağa pal-paltar almışdım. Hələ də tualet ehtiyacı olanda deyə bilmirdi, pampers alırdım. Bir sözlə, yetim pulu ancaq oğlumu görürdü. Axırıncı dolmalıq əti iki gün olar, bişirmişəm. Onu da atam almışdım. Tərslikdən oğlum da ət xörəklərini yeyəndə özünəməsus xoşbəxt olur. Ürəyim partlayırdı. Elə bir gün gəldi ki, kisəylə olan kartofumuz da qurtardı. Əslində, qış bu il sərt keçmişdi, kartoflarımı da, soğanları da don vutmuşdu. Kasıb üçün kartofun nə don vurmağı? Kartofun salamatlarını oğluma verdim, qalanlarını özüm yedim. Soğanlardan salamat olanlarını soyub birdəfəlik qızardıb ban-kaya yiğdim, belə-bələ bir ayı yola verdik.

Dədəsiylə nənəsinə yaman bağlanmışdı oğlum. Mənə də bəzən “nənə” deyirdi. Bəzi sözləri təmiz deyirdi, cümlələri qura bilmirdi. Atası oləndə təzə-təzə yeriyirdi. Atam onu pis öyrət-

mişdi. Nə istəyirdi, alırdı, bu da xoşuma gəlmirdi. Evə gələndə məndən də istəyirdi, "yaxşı, bala" deyib yola verirdim.

Taleyim nəhsə düşmüşdü. Artıq buna əmin idim. Özümü tərifləmirəm. Üzdən gözəl qadınam, bədənimə baxan uşaq doğduğuma inanır. Görünüşündə əskik heç nə yoxdu. Vallah, gözəllik müsabiqəsinə qatılsam, mütləq bir yer tutaram. Nəhs bir yana, həm də bəxtsiz qadınıydım. İşsiz olan günlərimdə qardaşlarım bir dəfə olsun qapımı açmamışdır. Onları evlərinə gedəndən gedənə görürdüm. Bir tərəfdən qınamıram. Ata-anamın sağlamlıqla bağlı pronlemlərinə başları qarışmışdı. İnsafən, gəlinimiz mərhəmətli, əsl insandır. Oğluma yaxşı baxırdı, balalarından fərq ləndirmirdi.

Dörd gündü qazımız kəsilmişdi, işıqlarımız yanmırıldı. Şükür edirdim, yaydır. Yayda soyuq suyla cımməyə öyrəşmişdim. Qısı düşünüdükcə, özümüz ödürmək həddinə çatırdı. Sonra "lənət sənə, kor şeytan" deyə-deyə özümüz sakitləşdirirdim. Yaxşı qonşularım vardı. Zəminə yaşıdım olduğu üçün yaxınıydıq. Dərdimizi, sərimizi bölüşərdik. Bir dəfə mənə dedi ki, bəs, filan yerdə bir qadın var, evini təmizləyən qadın lazımdır. Səni demişəm, bircə günə lazımdır. Üç otağı var, süpürüb-silməliydim, yuyulmuş paltarlarını ütüləməliydim. Sevindim, lotereyada milyon qazanmış insanlar kimi!

Telefonda əlli manata razılaşdım. Ünvanı aldım, oğlumu Zəminəgildə qoyub saat on birdə deyilən ünvanda oldum. Getdiyim yerdə çoxlu həyət evləri vardı. Hamısı da hasarlı.

Qapını döydüm, açan olmadı. Mən indi də telefon işlətmirdim. Bilmirdim, gözləyim, yoxsa geri qayıdım. Birdən uzaqdan gələn maşın qonşunun bəzəkli dəmir qapısının qarşısında saxladı. Orta yaşlı kişi maşınını saxlayana qədər gözlərini məndən çəkmədi. Əsəbiləşdim, məni çağırın qadını mızıldanaraq söydüm:

- Eşşək qızı, çağırımsın, canın çıxsın, vaxtında aç da qapını.

Qapı açılmadı ki, açılmadı. Saçı, başı ağarmış qarınlı kişi mənə baxa-baxa maşınının qapısını açdı da, düşdü də, sonra qapısını örtdü də.

Baqajın qapısını açanda da baxırdı. Üç-dörd kisə nəysə götürüb üzbüüz dəmir qapının ağızınaqan apardı. Deyəsən, imkanlı adamlar da qənaət edirlər. Ərzaqlarını kisəylə alırlar. Yenə kişi məndən gözlərini çəkmirdi. Mən də kisələrinə baxırdım. Bilirdim, gec-tez məni danışdıracaq, yanılmamışdım, ilk sualını verdi:

- Sənubər xanım lazımdı?

- Bəli. Dünən danışmışdıq, bu gün görüşməliydi.

- Nə üçün lazımdı?

- İş üçün gəlmışəm. Evini təmizləməliydim.

- Nömrəsi yoxdu sizdə? Zəng edib soruşun.

- Telefonum yoxdu.

Kişi axırıncı kisəni də darvaza qapısına söykəyəndən sonra mənə yaxınlaşdı. Cibindən çıxardığı telefonu mənə uzatdı.

- İndiki zamanda nə əcəb telefon işlətmirsiz? Özünüz də cavan gəlinsiz. Tək-tənha buracan ürək edib gəlirsiz. Buralar elə də sakit yer deyil. Buyurun, Sənubər xanıma zəng edin.

Telefonu adamdan aldım, yadına düşdü ki, Sənubər xanımın nömrəsini əzbər bilmirəm.

- Sənubər xanımın nömrəsini bilmirəm ki!...

- adamın telefonunu qaytardım. Sövgəliyi adam yazıram. Alçaq köhnə müdürüm kimi baxırdı. Gözləriylə məni yeyirdi, xəyalında çoxdan soyundurub geyindirmiş, üstəlik, yola da salmışdı.

- Nə qədər verəcəkdi sizə?

- Necə? - sual məni çasdırmışdı.

- Sənubər xanım evini tez-tez təmizlətdirir. Sizə nə qədər verəcəkdi?

- Əlli manat.

- Belə edək, üç həftədir xanımımı rayona göndərmışəm. Tək yaşayıram. Ev pis gündədir. Siz mənim evimi təmizləyin. Əvəzində o pulu mən sizə verim.

Əlli manata yerlə gøyə qədər ehtiyacam vardı. Bu adamı da tanımadım. Özü də mənə yaxşı baxmırıldı, başımı aşağı salanda, oğrun-oğrun süzdüyüni hiss edirdim.

- İnciməyin, mən sizi tanımiram axı!...

- Ona qalsa, Sənubər xanımı da tanımirsiz. Fərqi nədir, o ev olmasın, bu ev olsun. Ola bilər,

məndən çəkinirsən, çəkinmə. Mən həyətdə gözləyərəm. Evin qapısını içəridən bağlayarsan. Nə deyirsən?

Əclafda əsl həyat təcrübəsi vardı. İki dəqiqliyə «siz» dən «sən»ə keçdi. Amma təklifi də aqlabatın idi. Evin qapısını içəridən bağlayacaqdım.

Adam sualını təkrarladı: – Nə deyirsən?

Razılışdım, yenə də narahat idim. Bilmirəm niyə? Cibindən bir neçə açar çıxardı. Dəmir qapını açdı, açarların arasından evin açarını seçib mənə uzatdı. Dəmir qapıdan içəri girmək istəyirdim, telefonuya kisələrin şəklini çəkdiyini gördüm.

– Neynirsiz? – maraqlı gəldi.

– Yoldaşımı göndərəcəm. Bir həftəyə gəlməlidir. Qişa hazırlıq görürürk hər yay. Şoraba bağlamalıdır. Göndərdim ki, tez gəlsin.

Kisələrə nəzər saldım, xiyar, badımcan, bibər vardi.

– Soyuducunuzda yer var? Kənarda qalsa, bibər üç-dörd günə xarab olar, xiyarla da badımcan bürüşər.

– Düz deyirsən. Ona görə tez gəlməyini istəyirəm. Sən belə elə. Əsas mətbəxi səliqəyə sal, bir də qonaq otağını. Qalanlarını özüm edəcəm. Həm də səndən bir xahişim var.

– Buyurun!

– Xiyarı sənə verirəm, apararsan, – əlini kisəyə uzatdı.

Tələsik cavab verdim: – Çox sağ olun, lazımdı.

Adam əsəbiləşdi: – Olmadı ki!.. Xahiş elədim axı.

– Apara bilməyəcəm, ağır olacaq.

– Sənə kim dedi, sən aparacaqsan? Maşınla özüm aparacam.

– Vallah, əziyyət çəkirsiz.

– Nə əziyyəti? Belimdə daşımırıam, maşınla aparıram.

– Çox sağ olun, – deyə bildim ancaq. Guya başqa nə deyə bilərdim?!

Evin qapısını açdım. Düzü, bir anlıq adam haqqında pis fikirləşdiyim üçün hardasa xəcalət də çəkdir. Müdirimin hərəkətindən sonra ixti-

yarsız olaraq kişilərdən qorxurdum. Hamısını ona bənzədirdim. Deyirlər, kişi əxlaqlı qadınla gəzəyən qadını yerişindən, hərəkətlərindən tanır. Bəlkə, özü üçün onu müəyyənləşdirirdi. Ümumiyyətlə, tənhalıqdan, bir az da bəxtimdən incidiyim üçün hər şeyə qəlbinqara yanaşirdim. Qapını da bağlayıb – bağlamamaq barədə tərəddüd edirdim. “Yaxşı deyil, ayıbdır” – fikirləşdim, qapını örtdüm, amma bağlamadım. Sadəcə həyətdə mənə baxan o adamı inandırmaq üçün bağlamış kimi göstərdim.

Açarı stolun üstünə qoydum. Ev çox gözəl idi. Bahalı mebellər, büllur qablar... sözə ifadə eləməkdə çətinlik çəkirəm. Qonaq otağında divanın arxası tamamilə güzgülüydü. Divarlarda maraqlı rəsm əsərləri vardı. Hər əsərdə ya lüt anadangəlmə qadınlar vardı, ya da lüt qadın-kişilər. Bu adamın arvadıyla birlikdə fərqli və bir o qədər də maraqlı zövqləri vardı. Mətbəxə keçdim, mətbəx mebeli də gözəliydi. Qab-qacaqlarından hamısının bahalı olduğu bilinirdi. İşim heç bir saat çəkmədi. Səliqəsiz kişi deyildi, çox iş görmədim; qabları yudum, şkafın üstünü təmizlədim. Qonaq otağında divanın, kreslonun üstündəki örtükləri səliqəyə saldım. Bir anlıq güzgülü divarda qırımızı ləkə gözümə dəydi. Barmağımla ləkəyə toxundum. Pomada ləkəsinə oxşayırırdı. Qəribədir, yəqin, arvadı bəzək-düzəyinə fikir verənlərdən dir, – düşündüm.

Əlimdəki parçayla ləkəni sildim. Artıq işimi bitirmişdim. Qapını açanda gördüm ki, kişi axırınca xiyar kisəsini qapının ağızınacan gətirir. Təəccüblə üzünə baxdım. Pərtliyimdən başa düşmüştü, əliylə alını döyəclədi.

– Nə huşsuz adamam. Yadımdan çıxıb xiyarı da gətirdim.

– Eybi yox, – gülümsədim.

– Hə, dediyim yerləri təmizlədin? – soruşdu.

– Aha, təmizlədim.

– Gözlə, üstümdəki pul xırda deyil. Evdə pulu xirdalayım, gəlirəm.

Qapının ağızına çatanda geri döndü:

– Bura bax, nə sən deyirsən, nə də mən soruşuram. Adın nədi?

- Nahidə.

Yenə mənə birinci baxdığı kimi baxdı. Ağır-ağır adımı bir-iki dəfə təkrarladı:

- Səndən yenə xahiş olacaq. Mənə zəng gəldi, təcili getməliyəm. Mən pulu gətirənəcən sən kisəni qapıyanan apara bilərsən?

- Əlbəttə, - fikirləşmədən razılaşdım. Çarəm nəydi? Sürüyə-sürüyə aparacaqdım. Tək qadının görəcəyi iş deyildi. Qan-tərin içində dəmir qapıyanan asta-asta sürdüüm. Dəhşət susamışdım. "İmam ehsani, insaflı olaydı, bir stəkan su gətirəydi" – ürəyimdən keçirdim. Kisəni dəmir qapıdan küçəyə çıxartdım. Adam maşını xeyli aralıda saxlamışdı. Məəttəl qalmışdım; - Gicdir, nədir? Başdanxarabın oğlu, - öz-özümə deyinə-deyinə məcbur qalıb xiyar kisəsini maşına tərəf sürüyürdüm.

Maşına az qalmışdım çatım, kimsə qolumdan tutdu. Evinə təmizlədiyim kişiydi.

Kişi: - Başa düşmədim, bu nə deməkdir? - deyəndə çəş-baş qaldım. Adamın səs tonu dəyişmişdi, düşmən kimi danışındı. Üzünən də mimmaları başqa cürüyüdü, kömək edən adama oxşamırdı.

- Maşına tərəf gətirirdim, - özümü itirmədim.

- Utanmırsan, oğurluq edirsən?

- Necə? - axırətin əlaməti gərək ki bu ola!..

- Nə danışırsız? Oğurlamaq nədir?

- Ay qız, koram mən? Görmürəm, sakitcə kisəni oğurluyursan?..

Bayaq susuzluqdan, indisə qorxudan dilim ağızında qurudu.

- Allahınız olsun, siz özünüz vermədinizmi, apar evinə?

- Mən səni tanımiram. Niyə nəysə verməliyəm?

Getdik, - qolumdan tutub, dartsıdırıldı.

- Buraxın qolumu. Qişqırıb camaatı töküb bura, görək oğru kimdi?

- Məsləhət görməzdim, - telefonun qalereya bölməsinə girdi, mənə video göstərdi. Ay Allah, bu nə taledir yazmışan mənə? Səni çıxdan unutmuş bu əclaf, mən kisəni qapıdan çıxardanacan çəkib. Özü də elə çəkib ki, guya oğurlamışam. İndi mən neyləyəcəm? Haranın külünü başıma tökəcəm? Ürəyim partlayırdı, polis bu videoonu görsə, oğru adıyla məni türməyə atacaqlar. Nə oğrusu? Xiyar oğrusu... İçin-için ağlayırdım. Asta səslə danışmağa başladı:

- Ağlama, məsələni öz aramızda həll edə bilərik. Keçək həyətə. Kisə burda qalsın.

Əlacım yoxuydu. Onunla birlikdə həyətə girdim, dəmir qapını arxadan bağladı, açarı cibinə qoydu. Qorxumdan əsirdim. Təzyiqimi ölçsəydi-lər, ürəyimin döyüntüsü normadan artıq olardı.

Evə keçdik, qonaq otağına!.. Divanda oturmağımı istədi, oturdum.

Məndən bir az aralı, üzbüüz kresloda özü oturdu, ayağını ayağın üstünə aşırı. Üzünə baxa bilmirdim. Günahkar qarşımızdakı əclafiydi, utanın mən!

- Belə edək, neçə yaşın var? - yersiz sualını verdi.



- İyirmi birə keçdim.

- Lap yaxşı. Polis çağırsam, evdəki barmaq izlərin və əlimdəki video səni xilas edə bilməyəcək. Türmədə sənə xiyar oğrusu deyəcəklər. Qadın zorlayan qadınlar tanıyacaqsan. Maşallah, gözəl-göyçək gəlinsən. Lazımdı bu sənə?

- Yox, lazımlı deyil, - səsimin titrədiyini, bədənimin əsdiyini da açıq-aşkar görürdü.

- Ay sağ ol. Ərin var?

- Rəhmətə gedib.

- Rəhmətə gedib, ya boşanmışsan?

- Rəhmətə gedib.

- Hmm. Allah rəhmət eləsin.

Cavab vermədim.

- Uşağın?

- Bir oğlum var.

- Bilirsən də, tutulsan, oğlunun taleyi necə olacaq?!.

- Necə olacaq? - dözə bilmədim, hönkürtüylə ağladım. Yanımda əyləşdiyini hiss elədim. Əli belimdən gəzirdi. İndi elə vəziyyətdəydim ki, ürəyimdən keçən, bacara bilmədiyim şilləni üzünə vura bilmirdim. Dırnaqlarımla üz-gözünü cırmaqlaya bilmirdim.

- Tutulsan, oğlunu uşaq evinə verəcəklər. Sonra avaralara qoşulacaq. Narkoman olacaq. Hamı ona «oğrunun oğlu» deyəcək.

Cəsarətimi toplayıb üzünə baxdım. Üzü də, gözü də alışib-yanırdı. Hansı hislərin yanğısı olduğunu çıxdan anlamışdım. Elə o hislər onuindi qarşısında dünyannın ən alçaq kişisi eləmişdi.

- Siz məni tələyə saldız?

- Bunu sən deyirsən, - başımdakı rezini açdı, saçımı ciynaməcən dağdı, barmaqlarıyla daraq əvəzi astaca darayırdı. Həyat mənə qarşı amansız olmuşdu. Artıq uduzduğumu qəbul eləmişdim.

- Dodaqların böyükdür. Əsl sevişməli dodaqlardır, - yanlıqlı danışındı. Nəfəsini alnımda, üzümədə hiss edirdim. Hazırlığını əvvəlcədən görmüşdə. Nəfəsindən nanə iyi gəlirdi. Qəfildənayağa qalxdı;

Əvvəlcə mən deyilənləri təkrarlamalısan. Bir-iki cümlə ərəbcə deyəcəm, təkrarlayacaqsan.

İkrahla üzünə baxdım.

- O dünyada sənə görə sorğu-sual olunmaq istəmirəm. Səni özümə siğə edəcəm.

- Siğə? - ilk dəfəydi haqqında eşidirdim.

- Müvvəqəti kəbin. Görürsən? Səni də günahı batırıram. Molla adamam, burda hamı məni yaxşı tanıyor. Hamı da hörmət edir.

Danışdıqları üstümə atdığı şərdən daha çox dəhşətə gətirmişdi. Düz deyirmişlər, "mollayla yola çıx, günün yarısından sonra olacaqsan kəbinli arvadı".

Geydirmə molla hamama keçdi, dəstəməz almaq üçün!.. Sonra əlində vərəq, yanına gəldi. Ərəbcə nə dedi, təkrarladım. Vərəqi stolun üstünə qoyub şkafın siyirməsini açdı, pomada çıxartdı.

- Üstündə karandaşın var?

Keyləşmişdim, başımla olmadığıni bildirdim. Siyirmədən karandaş da götürdü, yanına gəldi.

- Gözlərini qara, dodağını qırmızı edirsən.

- Niyə? - Mollalar gərək ki, bəzəkli qadından gen qaça, düşünürdüm.

- Belə istəyirəm, - əlimdən tutdu, yataq otığına gətirdi. Çarpayışının üstündə həddindən artıq açıq-saçıq olan qısa gecə paltarı vardi. Çok güman, videomu çəkməmişdən əvvəl mənim üçün hazırlamışdı. Heç ərim üçün bu cür geyim olmamışdı.

Otaqdan çıxanda qapını örtdü. Hönkürtüylə ağlamağa başladım. Bir anlıq düşündüm, mətbəxə qaçım, biləyimi bıçaqla kəsim. Sonra? Bu adəmin gözü Allahi da görmürdü indi. Birdən məni həkimə aparmasayı? Mən öləndən sonra basdırıcıydı? Yox! Yaxşısı budur, qaçım. Yenə də alınmırı. Həyətin dəmir qapısı bağlıydı. Açıq düşüb polis çağıracaq. Özüm də öldürə bilməzdəm bu əclafi!..

Qarşısında yenə sürətimi gördüm. Mənə bütün əziyyətlərdən qurtulacağımı, qarşıma çıxan kişilərin bu əclafdan fərqlənməyəcəyini deyirdi. Dözmədim, yenə əlimlə üzümü tutub ağladım.

- Bacarmaram.

- Bacaracaqsan. Bədən sənin olacaq, içində-

ki mən. Sənə kişi lazımdır. O, səni ələ keçirənəcən azgınlaşacaq. Sonra canavar özün olacaqsan. Ağlın olsun, istifadə elə, həmişə yay olmayacaq...

Şkafın güzgüsündə öz əksimi gördüm. Mənə tamah salan kişiləri bir-bir xatırladım. Mənim ki-mi qadını tək qoyan deyildilər. Başa düşdüm ki, yaşadığım şəhərdə kişilərin yarısı əclaf olubsa, deməli, təmiz qadın olmaq ondan iki dəfə çətin-dir. O an şeytan mənim sürətimdə qəlbimə gir-di. Hə, şeytan bütün hislərini mənə vermişdi. Amma yoox! Mən belə istəmirdim. Həqiqətən istəmirdim!..

Ağlamaqdan yorulmuşdum. Ağır-ağır ayağa qalxdım. Özümə yaxından baxmaq üçün güzgüyə yaxınlaşdım. Şeytani hislər mənə hakim kəsilmişdi. Özümə baxa-baxa soyundum. Dünyaya tə-zəcə gəlmış körpə kimi oldum. Körpə bədənimə seyr edə-edə gözlərimin kənarlarını qəsdən qaraladım, dodağımı qıpçırmızı boyadım. Qara rəngdə gecə paltarını geyindim. Qolumun, ayaqlarımın seyrək tükünə fikir verməsəm, fahişəyə oxşayırdım. Şalvar altında qalan ayaqlarım har-dan biləydi, bu gün bir kişinin tələsinə düşəcək?

Qonaq otağına gəldim. Utanmaq hissimi ya-vaş-yavaş itirirdim. Bu kişidən iyrənməyim utanmaq hissimə qalib gəlmışdı...

...Arvadı rayondan qayıdanacan həftənin hə-günü yanına gedirdim, hərarətli bədənimlə zəif kişi olduğunu sübut edirdim ona. Sonuncu günün gecəsini də yanında keçirdim. Fürsət tapıb iki gün əvvəl mənə aldığı telefonla biabırçı videosunu çəkdirdim, sındırırdım onu.

Xadiməlikdən bir ay qazandığımı artıqlama-sıyla bir həftəyə qazanmışdım.

Bircə gündən sonra oğlumla daha geniş, me-belləri olan evə köcdük. Utandığımdan köhnə qonşularımla vidalaşmalı oldum.

Yatmış bəxtim, deyəsən, ayağımın sürüskən-liyiyələ oyanmışdı. Köcdüyüm evin sahibi kişiydi, yaxşı yerdə işləyirdi. Evi boş qalmasın deyə, ki-rayə verirdi. Bir neçə aydan sonra mənə qarşı hədsiz səxavətlə oldu.

Kirayə haqqı almırıldı, imkan düşdükçə özü pul verirdi. Bəzi gecələr onun başqa evində, ya-

nında qalırdım. Yaxşı insandır, tez-tez başqa ölkə-lərə işlə bağlı gedirdi. Ona sədaqətli qadın ola bi-lərdim. Hərcənd, ona sadıq qaldığımı düşünür, inanır mənə. Sadəcə, təmiz qadın olmayı bacar-madım. Kişilərdən istifadə etmək mənə zövq ve-rirdi. Həm də bədənim fərqli kişilərin nəfəsinə öyrəşmişdi, narkoman idim elə bil. Kişi bədəni-nin əsiri olmuşdu bədənim. Bu nə zamanaca-na vəm edəcək, bilmirəm!.. Telefonumdakı videoonu mollanı bir neçə dəfə şantaj edib on minəcən pul alandan sonra pozдум. Xiyar oğurluğundan fa-hışəyəcən olan taleyimi o yazmışdı.

Özümə otaq yoldaşı bir xanım da tapmışdım. Məndən böyük və təcrübəli qadın idi – Mətanət. Mənim üçün pullu kişilər tapırırdı. Bəzən olurdu ki, xoşuma gələn oğlanlarla yatırdım, əvəzində onlara mən pul verirdim. Onlar məndən pul istə-mirdilər, hətta pulu yalvara-yalvara verdiklərim də olurdu. İşsizliyin, pulsuzluqdan acliğın necə hiss olduğunu onlar qədər başa düşürdüm. Qa-dın bədəni, Yaradanın ona verdiyi ən dəyərli mükafatıdır. Bədənimə görə nə qədər şükür el-e-səydim, azdır. Mətanətin universitetdə oxuyan qızı vardi. Bakırəyi. "Bakirə" yazıram, cünki fa-hışələr həyatın çirkablarını gözləriylə gördük-ləri üçün balasını qorumağın yollarını daha yaxşı bilirdilər. İkimiz də övladlarımızın bizim haqqı-mızda nəysə bilməyini istəmirdik. Onları özgə-lərdən çox özümüzdən qoruyurduq. Təzə evə köcdüyüm atamılə başqa cür izah elədim. Mə-tanəti kirayə qaldığım evin sahibəsi bilirlər. Yaz-dıım axı, yalan danışmaq mənim üçün çətin olma-mışdı.

Oğlum indi isti otağında yatıbdı. Saat doq-quzdur. Oğlum bir az böyüsün, müştərilərimlə gündüzlər görüşüb, gecələr yanında qalacam.

Qadın olaraq əzildim, ölmədim. Ana kimi heç vaxt əzilmərəm, nə də səni əzdirmərəm, oğlum! Belə!.. Hazırlaşmalıyam.

Budur, qapı döyüldü, mən getməliyəm!.. Əgər taleyimdə yazılıbsa, nə vaxtsa tövbə etmə-dən "təmiz qadın"ın xatırələrini yazacam...



Todur ZANET

### AYRILMA DİLİNDEŇ, XALQIM

Ayrılma dilindən, xalqım,  
Mən diz çöküb yalvarıram,  
Oğullarına öyünd ver...  
Buna görə dua edirəm,  
Ayrılma dilindən, xalqım!

Baxıb da gör: dolay aydın,  
Ana dili yerində yaşar.  
İnan ki, o edər yardım  
Səni əzmək istəsələr,  
Ayrılma dilindən, xalqım!

Sular gedər, gedər altın...  
Bu torpaqda bu dil qalar!  
Çünki bu dil sənin qarın,  
Yaşamına qüvvət verər!  
Ayrılma dilindən, xalqım!

Ayrılma dilindən, xalqım!  
Son sözü sənə söylərəm,  
Oğullarına öyünd ver...  
Mən diz çöküb yalvarıram:  
Ayrılma dilindən, xalqım!

### DUA

Allahim,  
İstəyirəm olsun dövlətim,  
Əbədi yaşasın millətim,  
Olsun öz ana dilim,  
Olmasın dilim-dilim.

Olsun bir bütün –  
Dün, bu gün, sabah, hər gün!  
Əbədi və daim!  
Amin!

### ATƏŞLƏ BARIT

Atəşlə barıt – durarıq yanaşı,  
Canlarımızda isə qor və qığılçım!  
Nələr etdik, həm də nələr etmədik:  
Aramızda tutuşmasın yanğın.

### BİR MAHNI

Qırдан keçdi qaraca\*,  
Gedib çıxdı yamacı.  
Vardı bir sevgili yar,  
Gözciyəzi qaraca.

\*qaraca - maral

Çevirəni: Ramiz Əsgər



## Azər FƏRAQI

\* \* \*

Sən gözəllik nəşəsindən, qafıl, oldun məsti-xab,  
Mən məhəbbət badəsindən nuş edib oldum xərab.

Sən bütün aşıqlerin fəryadı, eşqin öz səsi,  
Mən önəmsiz, kimsəsiz bir guşədən səssiz xıtab.

Sən dualartək müqəddəs, arzulartək duyğusal,  
Mən günahla tək kiçik, qəlbində sonsuz iztirab.

Sən vərəqlər içrə əzgin, rəngi solmuş bir çiçək,  
Mənsə toz basmış, oxunmaz halə düşmüş bir kitab.

Sən məni səndən ömürlük ayrı salmış tək səbəb,  
Mən səni məndən səbəbsiz gizlədən batıl hicab.

Sən quru səhraya rəhmətdən düşən bir damla su,  
Mən də sınmış bir qədəhdən bir udumluq bir şərab.

Anladım ki, bu Fəraqı varlığıyla büsbütün  
Anlaşılmaz bir sualdır, sənsə anlamsız cavab.

\*\*\*

Dedilər, kimdir O? Oldum yenə məstanə, dedim,  
Dedilər, küfr elədin, bilmirəm, əmma nə dedim.

Dedilər, şah damarından da yaxındır sənə O,  
Onu məndən yad edən sözlərə əfsanə dedim.

Dedilər, bir tək O var idi və heç kim yox idi,  
Mən də sərməst olub «ə'l'anə kəma kanə» dedim.

Dedilər, hər sözü hər yerdə demək olmaz, sus!  
Misli-Mənsur həqiqətləri mərdanə dedim.

Dedilər, görməyə cəhd eyləmə, hər yerdədir O,  
Onu mən görmədiyim hər yerə bütxanə dedim.

Dedilər, tək qalacaqsan; bu yolu tək getmə!  
Mənə Ondan danışan daşə də mövlanə dedim.

Ey Fəraqı, daha öz dərdimi fiqr eyləmərəm,  
Şükrullah, nə dərdim var, o cananə dedim.



# BERQMAN, TARKOVSKI VƏ QOTLAND ADASI

İsveçə gələn gündən könlümdən keçənlərin biri də odur ki, yolumu salam Qotland adasına, Tarkovskinin sonuncu filmini – "Qurbanvermə"ni çəkdiyi Nærsholmenə (Närsholmen) gedəm. Bəşəri qorxunun, Apokalipsis öncəsi həyəcanın, xilas naminə qurbanvermənin kinoda təcəssüm olunduğu yerə.

Düzdür, Stokholmda o filmin atom müharibəsi elanı zamanı insanların panik qaçış səhnəsi çəkilən Tunnelgatan küçəsində olmuşam. Rejissorun belə bir kadri niyə məhz adı kimi özü də tuneli xatırladan küçədə lentə almasını başa düşmək istəmişəm.

Filmrində "İncil" mövzularından gen-bol istifadə edən rejissor burada da ənənəsinə sadiqdir – uzun, dar küçəni görəndə anladım bunu. Dəhşət, panika içində olan insan ən böyük qorxunu cəhənnəm darvazasından çıxırmış kimi dar keçiddə yaşayır.

...Atam danışındı ki, Ağdama ilk mərmilər düşən gün təşviş içində qaçan adamlar Uzundərə körpüsünün altındakı dar keçiddə tixaca düşmüştülər...

Mistikadan uzaq adamam, amma dünya mistik qəribəliklərlə doludur. Zavallı Tarkovskinin onda ağlına da gəlməzdi ki, filmin ilk təqdimatı Çernobil faciəsi ilə təxminən bir vaxta təsadüf



Vahid QAZİ

edəcək, o məşum səhnəni çəkən kameranın夸raşdırıldığı məhz həmin yerdə bir neçə ay sonra İsveçin baş naziri Ulof Palme qətlə yetiriləcək.

Xilas əvəzinə qurban! Budurmu ilahi ədalət?

Bəşəri ideyaların yalnız İsveçdə yox, bütün dünyada carçası olan bu adam öz əqidəsinəmə qurban getdi "Qurbanvermə" filminin çəkildiyi yerdə?

Bu təkcə filmin ideyasının tarixi hadisələrdə ironik inikası deyil, həm də İsveç tarixinin sonanacan açılmayan cinayət sırlarından biridir.

\* \* \*

Qotlanda getmək istəyimin bir səbəbkərini da dünya kinosunun başqa ünlü ismi İnqmar Berqmandır.

Berqman ömrünün son illerini orada – Qotlandın, filmlərinin xeyli hissəsini ərsəyə gətirdiyi, şimal burdundakı balaca Furö (Fårö) adasında yaşıyib. Elə orada da dünyasını dəyişib və dəfn olunub.

İsveçlilərin "yay cənnəti" adlandırdığı bu adanın nəsə başqa bir sehrimi var ki, iki kino nəhəngi filmlərini bu yerlərdə çəkib, dünya ilə də elə burada vidalaşıblar?..

Tarkovski son filmini çəkəndə ağ ciyər xərcəngi olduğunu biliirdi.

İnqmar Berqmanın filmlərinə yenidən, bu dəfə bir "isveçli" kimi baxmağa çalışıram. Məndən isveçli çıxmaz, onu bilirəm, sadəcə, Berqmani duymaşa can atıram. Doğrudanmı filmləri də özü kimi İsveçin təbiətindən doğub, yaranıb?

Böyüdüyü mühit, iqlim insanın dün-yagörüşünə, dün-yaduyumuna təsir edən ən güclü səbəbdür. İnsan xaraktercə yaşadığı təbiətə bənzəyir! Əgər belədirse, niyə Berqmanı dünya tamaşaçısı isveçlilərdən daha öncə başa düşüb, duyub?

İsveçlilər Berqmani indi anlamağa başlayırlar. O, cəmiyyətdə individualizmin kök atlığındı indiki vaxtda isveçlilərin müasirinə çevriləmkədədir. Onun yaradıcılığının pik dövründə isə İsveç cəmiyyətini sosial ədalət, siniflərarası münasibət düşündürürdü. Berqmansa bu söhbətlərdən uzaq idi.

O ilk növbədə fərdiyətçiydi, kiminləsə birgə işinə rast gəlməzsınız. Berqman həmişə "sözündən çıxmayan" adamlarla işləyib. Sənətində daha

çox ekzistensialist (turkiyəlilər buna yaxşı qarşılıq tapıblar – "varoluşçuluk") mövzulara yer ayırıb.

Dünya miqyaslı rejissoru öz vətənində həm də ona qədər heç kimin toxunmadığı, bir növ "naqolay" mövzulara üz tutması, fəxr olunacaq milli sənətkar səviyyəsinə qalxmağa qoymurdu.

Faşistlərə loyallığın tənəsini uzun müddət yaşadığını demirəm heç.

Bütün bu "narahatçılıqlar" onun dövlətlə vergi problemi yarananda zirvə həddinə çatdı və Berqman ölkəni tərk etdi. Sonra geri qayıtması üçün kraldan belə neçə adam onu dilə tutacaq, baş nazir publik üzr istəyəcəkdi.

\* \* \*

"Fellininin, Berqmanın, Tarkovskinin filmləri daha kino deyil, dərs vəsaitidir!"

Bu fikri çoxdan, hələ Bakıda yaşayan vaxtı qeyd eləmişdim gündəliyim. Əvvəlki "Feysbuk" səhifəmdə paylaşmışdım da. Sən deyən elə də reaksiya verən olmamışdım. Onda belə başa düşmüştüm ki, yəqin, fikir ya yarımcıqdır, ya da anlaşılmaz.

Təxminən on il sonra, bu günlərdə təzədən o fikrə qayıdası oldum. Bu dəfə daha əminliklə!

O rejissorların çəkdikləri zaman sonrakı dövrün kinolarıdır. Bu filmlər sabahın adamları üçündür.

Bütün böyük sənət nümunələri sənətkarın sabaha naməsidir!

Vaqif Mustafazadənin "Sevil" qrupu oxuyanda nənəmin televizoru Moskva kanalına ćevirməyini xatırlayıram. Bu gün onun əsərləri qızımın sevimli musiqilərindəndir, konsertlərdə isveçli dinləyicilərə də sevdirir onu.

Tarkovskini mənə hələ yeniyetmə çağimdə evimizin alt qatında kirayə qalan skripka müəlliməsi tanıtmışdı. "Stalker"ə birlikdə baxmışdıq televizorda. Sonra tələbə vaxtı "Bilik" cəmiyyətinin afişasında "Nostalgiya"ni görəndə tələsik yürüüb bilet almışdım. Birdən mənə çatmaz deyə, zirək tərpənmışdım. Kino başlayanda zalda üç-beş tamaşaçı görəndə isə çəşmişdim.

O gün Helsingborq şəhər kinoteatrında "Berqman – bir il, bir ölüm" adlı filmə baxanda Bakıdakı o kino seyrimi xatırladım. Zalda xanımımıla məndən başqa bir də isveçli qadın

vardı. Yanaklı zalda nümayiş edilən hansısa “fantasy” filminə isə bilet çoxdan qurtarmışdı.

Dünya şöhrətli rejissorun 100 illik yubileyi münasibətilə 2018-ci il İsveçdə “Berqman ili” elan olunub. Bu münasibətlə bütün qitələr əhatə olunmaqla dünya üzrə 114 tədbir keçirilib. Elə bu film də onun 100 yaşına ərməgəndir.

Bilmirəm baxmısınızmı Berqmanın filmlərinə? Hövsələlilər, kinodan zövq alanlar gərək mütləq baxalar. Ona görə hövsələli deyirəm ki, onun da çəkdikləri “darıxdırıcı” filmlərdəndir. Dünya kinosunun bütün müəllif filmləri çəkənlərini bir hal birləşdirir – onların filmləri “darıxdırıcı”dır. Müasir kino tamaşaçısının belə filmlərə baxmağa hövsələsi çatmir.

Bir dəfə məndən baxmağa film istəyən bir tanışma Lars fon Trierin çəkdiklərini yön verdim. Səhəri gün belə yazdı mənə: “Darıxdırıcıdır”. Elə o gündən mən də belə filmlərə “darıxdırıcı filmlər” deyirəm.

O filmlər hər kəs üçün deyil. Onlar məişət problemlərindən bəhs etmir, həyatda varolma anlamında darıxanların filmidir. Ağrını dışındə yox, qəlbində duyanların.

Cox qəribədir ki, Berqman da başqa bir kino klassiki Bunuelin filmlərini darıxdırıcı adlandırdı.

\*\*\*

Berqman insanın daxili təbədüllətlərini – ekstazdan dekadentliyəcən – kinoya çəkə bilən rejissordur. Hamidən gizli zənn etdiyin hiss və düşüncələrini onun filmlərində görəndə donub qalarsan. Baxanda bəzən özünün neçə fərqli ruhi vəziyyətini, özünə sirli gələn halını görərsən.

“Ölmüşəm, amma yata bilmirəm” – “Piçılırlar və çıçırtılar” filminin qəhrəmanı Aqnes deyir bunu. Olubmu belə bir hal sizdə? Olubsa, rahat baxa bilərsiniz o filmə.

Antiutopik “Utanc” filmində intellektual adamların cəmiyyət kataklizmlərinə cavab-dehliyi bir əxlaq norması kimi təqdim olunur. İntellekt vicdanla ağlın birgəliyidir. Yaxanı qırğaya çəkənlərdən deyilsənsə, bax o filmə, səndən bəhs edir.

Diqqətli tamaşaçı yuxarıda söz açdığını “Qurbanvermə”ni “Fanni və Aleksandr” filminin davamı kimi görəcək. Amma eyni zamanda biri o birinin antitezisidir. Bu filmlərin ideya bənzərliyi

onu yaradanların ruh yaxınlığındanmı qaynaqlanıb? Yəqin ki, belədir. Axı Berqman onu özünə ustad hesab edən, “onun filmləri ilə yetişən” Tarkovskini ən çox sevdiyi rejissorların başında görürdü.

“Atalar – oğullar” mövzusuna iki dahiyənə baxış da deyərdim bu iki filmə. Bəlkə də, o filmlərdə özümü, öz uşaqlığımı görürəm, ona görə belədir. Birində sərt, o birində oğlu üçün hər şeyindən keçməyə hazır ata var. Atamı məhz belə ikili hali ilə xatırlayıram.

“Payız sonatası” da nəsillərarası münasibəti çözəməyə cəhd edən filmlərdəndir. Berqmanın ən xoşladığım filmdir o. Bəlkə də, ilk dəfə ona subay vaxtı baxmışdım, ata deyildim deyə, valideynin ağır basqısı altında əzilən övladı duyurdum onda. Bu yazını yazan günlərdə bir də baxdım, bu dəfə başqa cür oldu, bu dəfə filmdəki ananı anlamağa çalışırdım.

Yox, mən kinoşunas deyiləm. Bu yazdıqlarım da filmlərin təhlili deyil, naşlıq olardı bu. Sadəcə, onların məndə oyatdığı duyğuların izahına çalışıram. Məndə bu duyğuları oyada bilən bu iki nəhəng “darıxdırıcı rejissor”u İsveçin çiskinli payız günlərində anlamaq istəyirəm.

Bilmirəm onları nə qədər duyur, anlayıram, bir onu bilirəm ki, sənətkarın özünü nümayiş coğrafiyası onun azadlıq sərhədlərinə dəkdir. Andrej Tarkovski SSRİ-yə qayıtmamasını orada işləməyə, film çəkməyə imkan verilməməsi ilə izah edirdi atasına yazdığı məktubda. Ömrü boyu cəmi yeddi film çəkə bilməşdi, beşini vətəndə, ikisini vətəndən uzaqda, miqrant rejissor kimi.

Berqmanın isə azadlığına İsveçdə sərhəd olmayıb. Teatrda 170 tamaşa səhnələşdirib, 100-ə cən bədii, sənədli televiziya filmi çəkib. Bununla belə, şəxsi həyata da bol vaxt ayırib – teatrı arvada, kinonu məşuqəyə bənzədən Berqman beş qadınla rəsmi nikaha girib.


Görünür, azadlıq tək yaradıcılığa deyil, sevgiyə də üfüqlər açır.

Azadlıq nələrə üfüq açmır ki!

\*\*\*

Gedəcəm Qotland adasına!

*Helsingborq, İsveç*



Sabir YUSIFOĞLU

### HAMI ÖZ QANINA ÇEKİB

Mən özümə dost elədim  
özümdən də dərdli məni.  
Əkib-becərən sağ olsun –  
bu ömür-gün dərdi məni.

Atam başından eləyib,  
bu dünyanın bazarına,  
sevgi adlı azarına  
anamnan göndərdi məni.

Hamı öz qanına çekib,  
bu hansı qanuna çekib?!  
Buludlar canına çekib,  
başından əndərdi məni.

Nə sağlıq, nə solluq getdim,  
dedilər, biryolluq getdim.  
Ayaqlarım xain çıxdı,  
geriyə döndərdi məni...

### VƏ BİRDƏN ANLARSAN Kİ

Yavaş-yavaş anlarsan,  
anolarsan təkliyini.  
Çekib evin künçünə  
ağlarsan təkliyini.

Hamidan damla-damla,  
gün-gün, il-il çıxarsan.  
Heç nə yerinə dönəməz,  
heç kim qayıdır gəlməz –  
yollarına baxarsan.

Və birdən anlarsan ki,  
heç nə... quruca adsan.  
Və dəli gülmək tutar –  
iki dayanacaq o yana  
uçuruma uzadıbmış  
qollarını  
çatmadığın o qatar...

...Və birdən yaddaşını  
dayanmış saat kimi  
silkələyib oyatsan...  
Və birdən görərsən ki,  
daha hamiya yadsan.

Uzaq da qaçar səndən,  
yaxın da qaçar səndən.  
Dərmanlar ovuc-ovuc;  
yuxun da qaçar səndən.

Tutub güzgü önungdə  
danlarsan təkliyini.  
Divarlar soyuduqca  
anolarsan təkliyini.

Nə sevib sarılmağa,  
nə qulunc sindırmağa –  
o bədbəxt də yiğisib  
gedər gedər-gəlməzə,  
sənsə şam yandırmağa...

### QAPIMI AÇ, SOYUQDU

Nə əlimdə daş-kəsək,  
nə o hürən itlər var,  
nə arx boyunca keçən  
sınıq-salxaq qatarlar.

Yenə bir səs-səmir yox,  
yenə sakitçilikdi,  
üstündən illər keçən  
ömrüm çılık-çılıkdi.

Qapım-bacam bağlıdı,  
köhnə divar yerində.  
Bəlkə, çıxıb gələsən  
batan günün birində?..

Heç kim düşmür yadıma,-  
axı yenə niyə SƏN?  
Qapımı aç, soyuqdu –  
qəlbim sımb, deyəsən...

## ÜMİD

Pəncərənin iç üzündə  
don vurub alın yazısın.  
Uzaqlarda qar örtübü  
ömrün cavanlıq yarısın.

Baxışlarının altından  
saçlarını külək silir  
qar üstündə sərçələrin  
vergülünü, nöqtəsini.

...səsə dönürsən,  
qapıdan  
ömrü boyu ürəyini  
açmadığın adam baxır:  
– ordan o açarları ver,  
işə gecikirəm axı...

## GÜLÜŞÜM QALDI ŞƏHƏRDƏ

Bəxtim çekdi, ya...  
hər nəysə,  
ilişib qaldım şəhərdə.  
Bircə ömrü dörd divarla  
bölüşüb qaldım şəhərdə.

Hər bərkin-boşun sınadım,  
sındı cavanlıq inadım,  
ütüldü min yol qanadım, –  
alışib qaldım şəhərdə.

Ölüncən mənim bildiyim,  
ölümə qənim bildiyim,  
kənddən götürüb gəldiyim  
gülüşüm qaldı şəhərdə...

## BİRDƏN...

Birdən heç nə olmur,  
heç nə olmur birdən,  
heç sərçə balası da...

Birdən heç kim dəli olmur,  
heç kim ölmür birdən,  
nə kəpənək, nə vicdan...

Birdən atmır özünü adam,  
qalxıb beşdən, ondan atılır  
ölümün sıfır nöqtəsinə...

Birdən başlamır,  
hamı birnən bitir.  
Birdən-birə  
göynən getdiyi yerdə  
yernən bitir...

## AT İLİNDƏ

Daha at nalından çıxan  
çinqiya şeir yazırıq –  
atın beli bizlik deyil.  
Qaldı,  
qurda-quşa qaldı,  
o yurd-yuva bizlik deyil...

Çox tez düşdük at belindən,  
yəhər üstdə didişirik.  
Ətəyini çirmalayan  
şəhər üstə didişirik...

Göynən gedən madyanların  
boynunu dişləyən atlar.  
İndi ümid kölgəsində,  
indi ölüm növbəsində  
keçmişə kişnəyən atlar.

Üzüağ,  
alnı, taleyi,  
döşü qara xallı atlar.  
Arzu-ümidi çidarlı,  
əl-ayağı nallı atlar.

Vaxt olmadı güllələyək –  
yuxumuzdan kim çıxarar  
arxamızca canlarını  
uçuruma atan atları.

... İndi  
bir toy süfrəsində  
gümüş çəngəllər dişləyir  
şahzadə qızlar altında  
özünü tutan atları.

...Əlim çata, sıgallayam  
o sağını, yali, ATLAR.  
Yüz-yüz heykəldən vüqarlı,  
çox dostdan vəfali ATLAR...

\*\*\*

Boğuluruq batan qanda,  
dur, əl uzat, çək, İlahi.  
Bu qansız dərdin əlində  
tək qalmışıq, TƏK, İlahi.

O qız top şəklini çəkib,  
lüləyə gül taxacaqdı.  
Bəlkə də, çəkdiyi rəsmə  
dünya dönüb baxacaqdı...

Səbrin böyükdü, bilirəm,  
nə ilə ölçək, İlahi?  
Qanına batmış balanın  
şəklin sən də çək, İlahi.

Adlayıb keçə bilmədi  
ikicə yaşın üstündən.  
O qızçığazın şəklini  
böyük,  
as basın üstündən...

## YAĞIŞ

Daha sevdiyim kimi  
sevə bilmirəm səni.  
Kim zəng vurub çağırıb  
evə, bilmirəm, səni.

İllərin arasından  
körpüləri apardın.  
Xəyallarda doğulan  
körpələri apardın.

Solub bitmiş ömürdən  
heç nə cücməz daha.  
Dünya mənə oxşarın  
əkib becərməz daha.

Heç olmasa gündüz yağ,  
yağırsan, gecə yağma.  
Neynirsən elə, neynək,

qəlbimə bircə yağma.

Sevə bilmirəm səni,  
sevə bilmirəm, yağış.  
Niyəsini soruşma,  
bilmirəm...  
Sən də barış...

## BALIQLA SÖHBƏT

Dənizdən başqa kim var ki, –  
bir sənsən, bir mən yuxusuz,  
gəl otur danışaq, balıq.  
Qum üstdə balıqqulağı,  
suda səsin batıb qalıb.

Taleyimiz birdi deyə,  
sözümüz də yaxşı tutur.  
Mən səni ələ vermərəm,  
bardaş qur, yaxından otur.

Bir az dənizin dibindən.  
bir az üzündən danışaq.  
Söz açaq batan səsindən,  
sözün düzündən danışaq.

Başımıza bəla açıb,  
sənə kürü, mənə – şeir.  
Əyri otur, düz danışaq,  
kim kimin haqqını yeyir?

Dənizə də borcumuz var,  
susmağın da hesabın ver.  
Ver özünə bu dünyanın  
susmaq adlı əzabın, ver.

Hamımızın sonu birdi,  
qum basdırır, ləpə silir.  
Sən tilovdan asılsan,  
mən də...  
Mən də,  
Allah bilir.

Gəl bir az dərdləşək, balıq,  
gəl otur danışaq, balıq.  
Hələ balıqçılar yatır,  
torların gözü torlanıb,  
hələ ömrümüzdən qalıb...



İradə AYTEL

## SƏDNİK PAŞA PİRSULTANLI NƏSRİ

Sədnik Paşa Pirsultanlı adı çəkiləndə ayağına dəmir çarıq, əlinə dəmir əsa alan, söz-söz, cümlə-cümlə, kitab-kitab xalq yaradıcılığı nümunələri, əfsanələr, rəvayətlər toplayan, xalqdan topladığı sərvəti ipə-sapa düzərək elə xalqa qaytaran bir folklorşunası xatırlayıırıq. İllər keçdi, həmin folklorşunasın misra-misra, bənd-bənd şeirləridə dildən-dilə düşərək geniş yayıldı. Bu dəfə biz Sədnik Paşa Pirsultanlı simasında rəvan dili, la-konik fikirləri, bədii təxəyyülü olan bir şairi də kəşf etdik. Folklor nümunələri ilə yanaşı, artıq onun şeirləri də qalaqlandı, kitab-kitab oxucu evlərinə yol açdı. Eyni zamanda həmin folklor nümunələri də, şeirlər də elmə söykəndi, elmdən qaynaqlandı, hər bir bədii əsər dünyaya gəldikcə onunla yanaşı, biz Sədnik Paşayevin tədqiqatlarından, elmi əsərlərindən bəhrələndik.

Son zamanlar Sədnik Paşayevin yeni bir kitabının çapa hazırlığını gördüm. Bu elm adəminin, folklorşunas alimin, şairin başqa bir tərəfini - nasırılık istedadını da kəşf etdim.



Maraqlısı isə budur ki, Sədnik Paşayev dilində rövnəqlənən nəşr əsəri daha şirin, daha ürəyəyatımlı, daha yaddaşalandır. Onun əsərləri bədii tutumu, Azərbaycan dilinə olan məhəbbəti ilə yanaşı, folklor nümunələri – el misalları, əfsanələr, atmacalar, bilməcələr, gülməcələr və s. ilə zəngindir. Folklordan su içib böyükən, ətə-qana gələn əsər isə heç vaxt ölmür, yaddan çıxmır.

Sədnik Paşayev nəşri özünəməxsusluğu, orijinallığı ilə yanaşı, bir həyat dərsi, müdrikkilik məktəbidir. Buna "Ağac adam" hekayəsini misal çəkə bilərəm.

"Ağac adam" hekayəsinin elə ilk abzasından bu əsərin poetik düşüncəli, bədii portretlər yaradıcısı bir rəssamin, heykəltəraşın, nasırın qələmindən çıxdığının şahidi oluruq: "Yazın bu yerlərə yenicə qədəm qoymasına baxmayaraq, tarlalar başdan-başa gül-çiçəyə bürünmüdü. Meşədə quşlar səs-səsə vermişdi. Arılar çıçəkdən-çıçəyə qonur, sanki çəməndəki



çiçəkləri sayırdılar. Sarıköynək, meşəxoruzu, qaratoyuq, alabaxta budaqdən-budağə kos kimi atılırdı. Çəmənin bir tərəfində şanapipiklər nazlanır, bir tərəfində isə əliklər şirin-şirin otlayırdı". Burada yaz fəslini, təbiətin bayramını oxucu sanki gözləri ilə görür, quşların, arıların səsini eşidir, gül-ciçəyin rayihəsinə qərq olur. Əslində, nasır bu peyzajı əsərə gözəl, oxunaqlı bir giriş vermək xatırınə yaratmış, insanla təbiət arasındakı tamlıqdan, vəhdətdən söz açır. Təbiətdə yaşayan, fəaliyyət göstərən insanın yerləşdiyi mühiti də göz önünə gətirir. Əsərin məzmunu, ideyası ilə bağlı olan peyzajı əsərin sonunda bir canlı insan kimi düşünən, danışan görəcəyik. Diqqət etsək, burada sözlərin də bir-birinə harmonik yaxınlığını, məntiqi uyğunluğunu, elə çəmən gülləri kimi bir-birinə yaraşa-yaraşa düzümləndiyini görərik.

Hekayənin mövzusu əsaslı bir məntiqə, fəlsəfi anlamlara söykənsə də, yenə də xalqın

dilinə, xalqın düşüncə tərzinə uyğun qələmə alımb: "Uzaq yol gəlib yorulduqlarından üç yolcu göy otun üstə uzanıb şirin-şirin mürgü döyürdü. Qəflətən bu yolçularдан biri oyanıb ayağa qalxdı. Bir xeyli düşünə-düşünə o yan- bu yana baxdı. Sonra nə fikirləşdi, torbasından bir balta çıxarıb meşənin dərinliyinə endi. Ağaclardan bir şümalını seçib kökündən ayırdı. Həmin ağaçdan yonub bir adam düzəltdi. Yolçunun əl işindən görünürdü ki, o, dülgərdir. Axı yonub-düzəltdiyi Ağac adam olduqca yaxşı çıxmışdı".

Bu cür sadə, anlaşıqlı ekspozisiya ilə başlanan əsər süjet xəttinə görə çox mürəkkəb, fəlsəfi anlamlara söykənir. Burada təbiətin bir parçası olan Ağac adəmin timsalında canlı, lakin dili olmayan təbiətin insanlığa, bəşəriyyətə giley-güzərinin, şikayetinin şahidi oluruq.

Yenə də əsərin ekspozisiyasına nəzər salaq: "Aradan bir az keçmiş ikinci yolcu yuxudan oyandı. Yoldaşının yonub-düzəltdiyi Ağac adəmi görüb özünü o yerə qoymadı. Dinməzcə torbasının ağızını açıb iynə-sap və bir neçə arşın parça çıxartdı. Torbasından çıxan bu yaraq-ya-saqdan bilindi ki, bu yolcu dərzidir. O da öz məharətini göstərdi. Ağac adəma bir paltar tikdi ki, gəl görəsən... Ağac adəm geyimdə-keçimdə lap gözəl göründü. Gəndən qala bürcünə bənzəyirdi. Amma nə canı, nə də dili-ağzı var idi. Elə bu zaman üçüncü yolcu yuxudan oyanıb ətrafa göz gəzdirdi. Ağac adəmi görən kimi işin nə yerdə olduğunu başa düşdü. Heç bir söz demədən o da öz torbasına əl atdı. Min cür davadərman çıxartdı. Çox keçmədi ki, Ağac adəmi cana gətirdi".

Burada əsərin süjet xətti oxucuya aydın olsa da, əsərdaxili münaqişələr, ziddiyətlər hamar xətdə davamını pozur, hadisələr mürəkkəbdən sadəyə, sadədən mürəkkəbə cərəyan edir. Əsərin elə bu yerində biz ana xəttin ikinci bir mərhələyə - zavyazkaya keçidini görürük. Yəni hadisələr bir düzünlə rast gəlir sanki. Bu üç sənətkarın yaratdığı insan - canlı hərəkətə gələn kimi insanların üz əvvələr təbiətə doğru qaçmağa başlayır: "Loğmanın can verdiyi Ağac adəm yenicə nəfəs almağa başlamışdı ki, üz tutub meşənin dərinliklərinə qaçmağa başladı". Artıq burada oxucunun əsərə olan marağının daha da artır. İstər-istəməz düşünürsən: Gözəl geyim, gözəl vücut, ağıl, bəs nədən insanlıqdan qaçırm

Ağac adam? Bu isə yazılıının seçdiyi mövzuda yanılmadığını, həyat təcrübəsi olduğunu, oxucunu ələ almaq, eyni zamanda tərbiyələndirmək baxımından səriştəsini göstərir.

Ağac adama "neyçün qaçırsan?" sualını verən insan özü də bilmədən yaratdığı möcüzə qarşısında aciz olduğunu bir daha təsdiqləyir. Buradan sufizmə doğru bir yol açılır. Yazıcı hər bir yaradılan canının yalnız və yalnız Tanrıya aid olduğunu, nəfəsin Tanrı tərəfindən verilə biləcəyini diqqətə yetirir. O göstərir ki, düzdür, həqiqətdir ki, insan hər bir möcüzə yaratmağa qadirdir, lakin Tanrı yaratdağına əl atarsa, Tanrıyla Tanrılıq eləməyə çalışarsa, onda elə özünü alçaltmış, adiləsdirmiş olur.

Hələ bu günə qədər heç bir əsərdə, ümumiyyətlə, heç bir yerdə Tanrıının yaratdığı insanın baş götürüb insanlıqdan qaçmasına past gəlməmişik. Burada isə Ağac adam qaçıır, İnsanın Tanrıdan nə qədər aşağıda olduğu, Tanrıdan asılı olduğu qaçılmaz bir həqiqət kimi qabarır.

Artıq Ağac adamlı insanın söhbəti zamanı hadisələr razvyazka dövrünü yaşayacaq və düyülər yavaş-yavaş açılmağa başlayacaq: "Ağac adam. Mən sənə hələ nəfəs vermişəm, ağıl, şur verməmişəm. Səni xoşbəxt edəcəyəm, dayan..."

Ağac adam:

- İstəmirəm sənin mənə verəcəyin xoşbəxtliyi. O zaman dünyanın xoşbəxti idim ki, öz kökümdən ayrılmamışdım. Budaqlarımızda quşlar yuva qururdu, şən-şən nəğmələr oxuyurdu. Gəlib sərin kölgəmdə dincəlirdilər. Siz məni kökümdən, yaşıł yurdumdan nahaq yerə ayırdınız. Dərdsiz-qəmsiz olduğum halda, məni ömürlük ağrı-əzaba düçər etdiniz. Biz ağaclar siz insanları yaxşı tanıyırıq..."

Burada oxucuda dərin bir təəssüf yaranır. "Axı niyə?" - sualları ilə əsərin davamına tələsir. Yazıcı qələminin ustalığı oxucu hislərinin rəngdən-rəngə düşməsində də özünü bürüzə verir. Oxucunun verəcəyi sualları görürmək kimi yazılı logman surətinin timsalında Ağac adama üzünü tutur:

"- Ağac adam, siz insanlardan nə pislik gör müsünüz ki?

Ağac adam:

- Gözümüzü açan gündən sizi kökümüzə balta çalan, qulaq həyanımız olan maralları, əlikləri, quşları qanına qəltən edən görmüşük..."

Əsərin finalı da bütün mərhələlərdə olduğu kimi, çox təsirli, hisləri dilləndirən, eyni zamanda düşündürücü, yaddaqalandır: "Ağac adama ağıl, şur vermə, loğman... Ətrafına göz gəzdir, onu aranızda ehtiyacı olanlara payla. Amandı, o insan ağlıni, insan şurunu məndən uzaq elə!"

Budur yazılı gücü, yazılı müdrikliyi: kiçik bir hekaya ilə böyük bir problemdən, ağıllı, şüurlu insanın, ağılsız, şüursuz təbiətin qarşısında acizliyindən ustalıqla söz açır.

Ümumiyyətlə, Sədnik Paşayevin hər bir hekayəsində biz bu cür iibrətli, dəyərli kəlamlara rast gəlirik.

"Bu da bir ömürdür" hekayəsi də öz süjet xəttinə, bədii tutumuna görə çox diqqətəlayiqdir. Əsər həm də ona görə maraqla qarşılanır ki, burada yaradılan obrazlar həyatda tanıdıqlarımız, gördüklerimiz şəxsiyyətlərdir. Söhbət Azərbaycanın görkəmli xanəndəsi Cabbar Qaryagdiovundan gedir: "Cabbar Qaryagdiovu hələ çox cavan olmasına baxmayaraq, camaat arasında əkə-bükə bir xanəndə kimi sayılıb-seçildi. Şirin zəngülələri sayəsində adı oba-oba, oymaq-oymaq gəzirdi. Onu "məmə" deyən də tanıydı, "pəpə" deyən də. Bir sözlə, dönüb olmuşdu toyların-şənliklərin şah damarı... Hansı toyda-mağarda oxuyurdusa, çağırılmamış qonaqların sayı çağrılmışlardan çox olurdu".

Burada əsərin qəhrəmanı C. Qaryagdiovu olsa da, müəllif bir növ özünü yazmağa, özünü yaratmağa da səy göstərmmişdir. Əsərin əvvəlində yazılıb: "Səfurə xanımın əziz xatirəsinə". Səfurə Pirsultanlı Sədnik Pirsultanının həyattan nakam getmiş, lakin ərinin qəlbində, xəyallarında daim yaşayan ömür yoldaşıdır. Eyni zamanda Səfurə Pirsultanlı oxunaqlı dili olan şair, düşündürücü nəşr əsərləri yanan bir xanım olub. Lakin onun əsərləri sağlığında ictimaiyyət içərisinə yol açmayıb, qaranlıqda qalıb. Bu isə Sədnik Paşayevin çox təəssüflə qeyd etdiyinə görə, qış-qanlılığı ucbatından olub. Aradan illər keçəndən sonra bunları etiraf edən Sədnik Paşayev, məhz bu əsəri ilə Səfurə Pirsultanlı ruhu qarşısında bir növ təsəlli tapır.

Cabbar Qaryagdiovu Cənubi Azərbaycana təşrif buyurur və orada hər ikisi gözəl sənətkar olan ər-arvadla ilə tanış olur. Əsərin finalında isə məlum olur ki, həmin ailə qısqanlıq üzündən musiqiyə olan vurğunluğu içində boğub, sənət-dən uzaqlaşır. Bütün bunlara isə əsərin əsas

obrazlarından biri olan tacirin dili ilə aydınlıq gətirir: "Hə, qardaş, qulaq as, bu da bir ömürdür, sənə nağıl eləyim. Xanımım müğənni idi, mən də onun yanında tarzən. Ona möhkəm vurulmuşdum. Artıq bunu onun özü də hiss edirdi. Axır ki, ürəyimi açdım. Lakin ağır bir şərtim də vardi. Biz ailə qurandan sonra o, xanəndəlik etməməli idi. Axır ki, sevdamız baş tutdu. Amma o da mənim qabağıma kötük düşürlədi. Bildirdi ki, sən də sənətini dəyişməlisən. Məhəbbətdir də, eninə-uzununa ölçüb-biçmədən and da içidik ki, vədimizə əməl edəcəyik. Bax elə həmin gündən mən dönüb tacir oldum, xanımım da ev qadını. Hər ikimizin də ürəyində sənət qubarı yuva bağlayıb. Arabir evimizdə eşidilən bu çal-çağır ürəyimizin odunu bir az sərinlədir."

"Kür qənim olsun" hekayəsi adı ilə ilk baxışdan oxucunun diqqətini özünə yönəldir. Bədii əsərə ad seçmək də müəllifdən xüsusi məharət tələb edir. Yəni adda maraqlı, qeyri-adi, cəlbedici bir detala rast gələn oxucu onun içində varmağa can atır, tələsir. Bu baxımdan "Kür qənim olsun" adı hekayənin məzmununa görə çox uğurla seçilib.

Bütün əsərlərində olduğu kimi, burada da S.Paşayev öyrətmək, müdrikləşdirmək prinsipini əsas tutur. Hekayənin elə ekspozisiyasındaca müəllif oxucunu Azərbaycanın qərb bölgəsinə səyahətə aparır və oradakı toponimləri sadalamaqla bir növ tarixə baş vurur, "dünənə boylan, sabaha addımla" şüarını oxucularına təlqin edir: "Həsənqara Samuxun ən varlı, ən köklü-hallı, ən ağılli-kamallı bəylərindən biri idi. Bu yerin təbiəti də Həsənqaranın daxili aləmi kimi öz zənginliyi ilə seçilirdi. Yellənqış dağı, Eldar şamı, Qanıq və Kür çayları, Ceyrançöl və Eldar düzləri könül oxşayırdı".

Samux qoruğunun təbii gözəlliyi də bədii bir dillə göz önündə canlanır, bu kiçik epizodda oxucu Samux ətrafında məskunlaşan əhalinin etnoqrafiyasından da xəbərdar olur: "Samux qoruğundakı kəkliklər, turaclar, meşə xoruzları səs-səsə verdikcə könülləri saz kimi kökləyirdi. Yazda pardاقlanıb qalxan nar kolları Gülüstan düzünün laləliklərini xatırladırı. Payızda isə budaqlara çıraq-çıraq düzülən narlar uzaqdan gün kimi alışib-yanırdı. Bünövrədən bostançılığın məskəni sayılan bu yerlərdə bar-bəhər aylarında qarpız-qovun ləklər boyunca qoyun-quzu kimi yatışırıdı".

"Kür qənim olsun"da söhbət halalla haram arasında gedən mübarizədən və nəticədə halalın qalib gəldiyindən getsə də, burada baş verən hadisələr, əsərə rəng gətirən kiçik rəvayətlər hekayəni daha da dolğunlaşdırır: "Rəvayətə görə, Koroğlu, bax o görünən Yellənqış dağında dəliləri ilə məskən salıbmış. Qırat hər dəfə Kürü adlayıb-sıçrayıb keçəndə dal ayağının nalının biri suya düşürmüş. Bundan narahat olan Koroğlu bir çobandan bu çayın adını soruşub öyrənir. Sonra üzünü burula-burula axan mavi sulara tutub deyir: "Ay Kür, sən kür, mən kür, bizimki tutmaz". Koroğlu dəlilərini başına yiğib başqa səmtə üz tutur.

Varı-hali, halallığı ilə seçilən Həsənqaranın ilxisinə haram əl uzanır və Kürü keçən zaman Həsənqara həmin adamlı rastlaşır. Maraqlı burasıdır ki, oğru özü özünü tanıdır və çox xəcalət çəkdiyini bildirir: "Bəy, bayaqdan sizin oturuşunuza, duruşunuza fikir verirəm. İnsanlığınız qarşısında mum kimi əridiyimdən özümü saxlaya bilmirəm. İndi bir sirri açmaq istəyirəm. İlixinizdən say-seçmə atları çırpışdırıb ucqar yerlərdə dəyər-dəyməzə başını əkən mənəm. Neçə-neçə atınızı oğurlayıb satmışımsa da, yenə də siz atlınızı, mən piyada...".

Əsərin bu yerində oxucunun mənfi obraz kimi tanıldığı at ogrusuna olan münasibəti dəyişməyə başlayır. Səhvi anlayıb etiraf etmək özü bir ığidlik, ərənlikdi. Və bu etirafdan sonra müdrik Azərbaycan türkü olan Həsənqara ogrunu bağışlayır, hətta ona halal dövlətindən pay da ayırır. Və burada bir atalar sözü də meydana çıxır: "Neçə-neçə atınızı oğurlayıb satmışımsa da, yenə də siz atlınızı, mən piyada...".

Həsənqaradan dönə-dönə üzr istəyən oğru deyir: "Bəy, qurban olum, məni bağışlayın. And içirəm, tövbə edirəm. Bir də oğurluq etsəm, qoy bu Kürü üzüb keçə bilməyim, qoy bu Kür mənə qənim olsun!" Burada Azərbaycanın torpağı, daşı kimi, suyunun da müqəddəs olduğu ön plana çəkilir və Kürə sadə əhalinin sitayış etdiyi, tapındığı göz önünə gəlir, eyni zamanda əsərə maraqlı, bədii ad yaranır.

Hekayənin finalında Həsənqara belə bir ifadə işlədir: "Kişi diz çökəməz!" Burada Azərbaycan kişisinə xas olan qeyrət, namus, müdriklik, ərənlik özünü göstərir və "Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər yatisırdı".

kişinin işidir” atalar sözünün doğruluğu bir daha özünü sübut edir.

“Qızıl beşik və ana maral” hekayəsi əfsanə və rəvayətlərdən qaynaqlansa da, bugünümüzə səsləşə bilib. Belə ki, müəllif əfsanəvi Sarı Abdal-dan söz açmaq üçün onun sonbeşik balası olan Sarı Yaqubun xəyalları ilə keçmişə baş vurur: “Buğac oğlu Həsənin övladlarından ən kiçiyi – Sarı Yaqub əlini üzünə çəkib, salavat çevirə-çevirə yönü Sarı Abdal təpəsinə dayandı. Təpənin zirvəsində bir qəbir, ətrafında daş duzlaq, yanlarında isə marallar yatışındı. Qəbrin üstündə bir ana maral ayaq üstə qəbrə baxa-baxa göz yaşı tökürdü. Yaxında isə alaçıqlar görünürdü. Atasının vəsiyyəti yadına düşdü. Yenə də fikri həmin qarlı-çögünlu günə getdi...”.

Bu hekayədə də oxucu halallığa, düzlüyü səslənir. Eyni zamanda, kökə bağlılıq, keçmişə ehtiram kimi amallar da hekayənin süjet xəttini təşkil edir.

...Yatağa düşən Buğac oğlu Həsənin ailəsi onun başı üstündə dayanıb. Və Həsən ömür yoldasını səsləyir: “Yazgıl! – qırıq-qırıq dilləndi. Yazgül arvad övladlarının yanında əri ilə danışmazdı, tez yaşmanıb ayağa durdu, gözlərini ərinin çuxura düşmüş gözlərinə zillədi.

– Yazgül, yadindadı, bir neçə il əvvəl ağır xəstələnmışdım, məni maral qatığı sağaltdı, – və dərindən köks ötürdü”.

Burada dünyanın faniliyi oxucuda təəssüf oyatsa da, elə həmin andaca başqa bir hiss – ər-arvad arasında olan hörmət, ehtiram, övlad tərbiyəsi əsərə heyranlıq yaradır.

Hekayə boyunca müdriklər tərəfindən söylənilən rəvayətlər də məzmunca dərin, fəlsəfi və ibrətlidir: “Ağbabalı qoca əlindəki təsbəhi çevirərək, sözə başlayır: bir ovçu maralları yaman qırırmış. Bir gün ovçunun oğlu atasının dalınca gəlib xəzəllikdə yatar. Ovçu maralın balasını vurur. Maral ona tərəf qəçəndə, bir ox da ana marala atır, ox sözü xəzəlein arasında yatmış oğluna dəyir. Maral bir yanda öz balasını, ovçu da bir tərəfdə öz balasını ağlayır. Ovçu o gündən maral ovuna tövbə edir. Nə isə, marala toxunan heç vaxt cəzasız qalmır”.

Və yaxud: “Bir kənd bütövlükdə maral südü ilə dolanırmış. Hər gün bir qadın maralları sağlıb tuluqlara tökərmış. Adamlar istədiyi qədər süd götürüb qatıq çalar, nehrə çalxar, yavanlıq

düzəldərmişlər. Bir gün bu kəndə haram bir qadın ərə gəlir, maral sağlamaq növbəsinə gedir. Marallar finxırışib haram qadını yaxın buraxmir. Marallar döşlərinin südünü buraxıb göl yaradırlar. Qadın süd gölündə boğulub olur. Maral halallığı sevir. Bir dəfə də belə bir hadisə olur. Ovçu maralı oxa tutur. Lakin o qaçmır. Ovçu gəlib görür ki, maral balasını yalayır, neçə yerindən yaralanıb, oxa dözür, bala ayrılığına dözmür”.

Hekayənin sonunda yataqda can verən Buğac oğlu Həsənin dili ilə Sədник Paşayevin hər bir əsərində olduğu kimi müdrik kəlam yer alıb. Burada canının fani olduğu, yalnız vətənin, vətənə olan məhəbbətin əbədiliyi önə keçir. Bu isə gənc oxucu üçün əsl vətənpərvərlik dərsi, ədəbi məktəbdir: “Balalar, atalar deyib ki, səksən, doxsan, bir gün yoxsan. Sizə bir vəsiyyətim var, el-oba ilə yaxşı dolanın, uzaqda-yaxında olan tayfalarımızla heç vaxt əlaqəni üzməyin, yurdunu sevin, əzizini itirən bir il ağlar, vətənini itirən ömrü boyu. Əsl övlad doğulduğu torpağı vətən bilər, törəmə övlad isə qarnı doyan yeri”.

Müəllif müxtəlif atalar sözlərindən, iibrətlilərindən istifadə edərək xalqın folklor yaddasını zəngilləşdirir: “Dəyirməsiz kənd olmaz”, “Məndən sənə yaxşı öyünd, Öz dənnini özün üüt”, “Su gələn arxa bir də gələr” və s.

Sədник Paşayevin nəşr dilindəki bir xüsusiyyəti də oxucuların nəzərinə çatdırmaq istəyirəm, o, əsərlərinin, demək olar ki, heç birində inversiyaya, yəni sözlərin qrammatik ardıcılığının pozulmasına yol vermir. Bu isə müəllifin bir daha Azərbaycan dilinə olan böyük sayğısından, diqqətindən irəli gəlir.

Sədник Paşa Pirsultanlıının hər bir əsərində müdrik bir kəlam, aforizm də meydana gəlir ki, bunlar da günü-gündən dillərə düşür. Buna misal olaraq “Narahat qaçaqdan rahat çoban yaxşısı” hekayəsinin adını çəkə bilərəm. Diqqət edin, hekayənin adının özü bir çox mətləblərdən xəbər verir. Bu hekayə sovetlər dönməmindən bəhs etsə də, müasir dövrümüzə ayaqlaşa bilir. Burada qaçaq ömrü yaşayan Qafarın arvadı Dursun yağıbal içərisində olsa belə, sonda başa düşür ki, əsl həyat rahat yaşamaq imiş: “Hər əlində altı barmağı olan, ağ kağızdan ağ, dolu bədənli Dursun əllərini göyə açdı:

– Allah, o gününə də şükür, bü gününə də! Narahat qaçaqdan rahat çoban yaxşısı!”

Kitabın ikinci hissəsində Sədник Paşayevin qələmə aldığı poemalar əksini tapıb.

“Kəsilmiş hörüklərin harayı” poemasına nəzər salaq. Burada namus, ismət, məhəbbət ön plana çəkilir, anaya, qadına olan hörmət, ehtiram şair qələminin qüdrəti ilə oxuculara rəğbət oyadır. Burada epik qəhrəmanlar real həyatdan götürülmüş, əfsanəyə çevrilmiş insanlardır. Müəllif müxtəlif çalarlarla hər bir əfsanənin, hər bir rəvayətin müəyyən mənada həqiqətə söykəndiyini, həqiqətdən pərvazlanaraq dillərə düşdüyüni də vurğulayır.

Şair məhəbbət mədhi ilə başlayan poemada Miskincə dağlarının iki balasından, Hürüm ilə Aslanın bir-birinə olan saf məhəbbətindən söz açır. Hürünün uzun, qara hörükləri, Aslanın da ifa etdiyi zaman ürəkləri riqqətə gətirən kamanı var. Vaxt gəlir, mühəharibə başlayır və Aslan döyüşə yola düşür, kamanını da özüylə götürür.

Bildiyimiz kimi, kaman Azərbaycanın qədim musiqi alətlərindən biridir. Bu aletin simlərində bizim milli mədəniyyətimiz, milli dəyərlərimiz, xalqımızın keçmişı uyuyur. Və o simlər dilə gələndə dünyanın hansı nöqtəsində olursan-ol, Şərqi – məhz elə Azərbaycanı görür, tuyursan.

Hürü təhsilli və ağıllı bir qızdır. O, dönyalar qədər sevdiyi Aslanının odun-alovun içərisində olduğundan yaxşı xəbərdardır, eyni zamanda Hürü bilir ki, Aslan bu yoldan dönməyə də bilər. Lakin kaman – Azərbaycanın tarixinin bir parçası geri dönməlidir. Odur ki, Aslana yazır:

*“Aslan apardığın gümani qaytar,  
Vurğunu olduğum kamanı qaytar.”*

Artıq burada müəllif Vətən məhəbbətinin daha yüksəkdə olduğunu vurğulayır, Vətən yoluñda canından keç, lakin onun bircə parçasını belə düşmən əlində qoyma – deyir.

Aslan kamanı bağlamaya qoyub Vətənə göndərir və Hürümə ismaric edir: “Eli ağladarsan, Hürü, ağlama!”

Burada da yenə el məhəbbəti, el təəssübü önə çıxır. O, Hürümə çəkdiyin əzabi elə çək ki, el duyması, el sizləmasın, deyir. Bu fikrin başqa bir tərəfi də var. Həqiqi məhəbbətə, həqiqi aşiqə elin verdiyi qiymət, dəyər. Yəni Aslan-Hürü məhəbbətinə el vurğundur, el o məhəbbəti dərdinə şərik olub, göz yaşı tökəcək qədər əziz tutur.

Günlər keçir, Hürü də döyüşə yola düşməli

olur. Bu xəbərdən hali olan Aslan Hürümə namə yazır:

*“Qurtar, bu canımı, əzabdan qurtar,  
Qaytar, hörükləri, Vətənə qaytar.”*

Burada şair qadın şərafətini ön plana çəkir. Hörüklər qadının ismətidir və Aslanın bircə diləyi, bircə istəyi var ki, həlak olsa belə, onun sevdiyi qız ismətini itirməsin:

*“Hürümə aynanın önündə durdu,  
Uzun hörüklərə üç düyün vurdu.  
Sonra saçın çözüb bir sığal çəkdi,  
Gözünün suyunu axıtdı, tökdü,  
Götürdü qayçını əlləri əsdi,  
Qoşa hörükləri doğradı, kəsdi”.*

Burada mənim diqqətimi cəlb edən bir episod da Hürünün saçına üç düyün vurmasıdır. Bu düyünün biri Aslan, biri Hürü, biri isə Vətəndir. Bununla Hürü, bəlkə də, Aslanının, özünün canına və Vətən məhəbbətinə and içir ki, ismətini itirməyəcək, Aslanına və Vətəninə sadiq qalacaq.

Sədник Paşayev öz qələmini dram əsərlərində də sinayıb. Bildiyimiz kimi, dram əsərləri həyat hadisələrində doğur və həmin hadisələr müəllifin dilində obrazlı şəkildə təsvir olunur.

Dram əsərlərində də personajlar (iştirakçılar) mənfi və müsbət obrazlar olmaqla iki qismə bölünür. Lakin burada surətlər öz daxili aləmini hərəkətləri ilə də tamaşaçıya çatdırır.

Sədник Paşayevin əksər əsərlərində olduğu kimi, dram əsərlərində də hadisələrin cərəyanı oxucunu, tamaşaçını hissədən-hissə salır, əsərə qarşı dərin maraq oyadır.

Kitabda yer alan “Qızıl piyalə” dramı məzmun etibarı ilə maarifləndirmək, tərbiyələndirmək kimi insani keyfiyyətlərlə zəngindir. Əsərin baş qəhrəmanı Fərhadla onun dostu Çətinqaya arasındaki dialoqa nəzər salaq:

**Fərhad** - Bu adlar da hey məni düşündürür. Yurdda nə qədər “Qanlı bulaq”, “Qanlı çay”, “Qanlı göl”, “Qanlı Qobu”, “Qanlı qaya”, “Qanlı təpə”, “Qanlı daş”, “Qanlı yol” olar?..

**Çətinqaya** - Fərhad, belə deyirlər ki, Allah millətlərə torpaq paylayanda əməkçi xalqımız gecikir. Allah məcbur olub, özünə seçib götürdüyü gözəl torpaq payını bizə verir. Elə o

gündən çoxlarının gözü Allahın payı olan torpağımızda qalır. Torpağımız neçə-neçə yadellinin hücumlarına məruz qalır. Həmin döyüslər nəticəsində o saydığın "Qanlı bulaq"lar, göllər, çaylar, qayalar, təpələr, daşlar yaranır. Lakin xalq öz torpağını qanı ilə suvarsa da, Allahın qisməti olan yurdumuzu kirpik gözü qoruyan kimi qoruyur".

Elə əsərin əvvəlindəcə yurdumuza, toponimlərimizə olan böyük məhəbbət, qayıq görürük. Bu isə Sədnik Paşayevin bütün əsərlərində özünü qabarıq şəkildə bürüzə verir. Və onun əsərlərini oxuyan hər bir oxucu müəlliflə yanaşı yurdumuzu qarış-qarış gəzir, içində olan Vətən məhəbbəti həmin sətirlərlə qidalanaraq böyür, ərsəyə gəlir.

Sədnik Paşayev dram əsərlərində uzun-uzadı remarkalara da yol vermir. O, hər bir hadisənin baş verdiyi məkanı, şəraiti elə lakonik dildəcə oxucuya çatdırır: "Bu əhvalat, İlham Pərisinin gözəlliyyinin sorağı Qəzvin hökməndə Mahmud şaha çatdı. O, sevgiyə, məhəbbətə məhəl qoymadan İlham Pərisini sarayına gətirdi. İlham Pərisi bu ağır vəziyyətdən çıxmaq yolları arayırdı. Elə bu an Mahmud şah Qəznəvi içəri daxil oldu".

"Qızıl piyalə" iki gəncin bir-birinə olan məhəbbətindən bəhs edir. Burada Fərhad və Şirin uzun-uzadı sınaqlardan - ayrıılıq yanğıından üzüağ çıxır. Şirinin başından qızıl səpən, qızıl piyalədə şərbət süzən şah əsl məhəbbət qarşısında acız qalır: "Şah ayağa qalxıb, İlham Pərisinin başından qızıl səpdi. Elə bu an Fərhadın səsi eşidildi. İlham Pərisi səs gələn tərəfə qaça-qaça: - Odur, odur, deyirdi. Şah, onun adamları İlham Pərisini tutub saxlaya bilmədi. Böyük səltənət sahibi şah İlham Pərisinin qarşısında gücsüz, cılız, miskin görünürdü".

Piran Qoca surətinin dili ilə gənc nəslə edilən nəsihət və tövsiyələr əsər boyunca yer alıb. Əsərin sonunda yenə də saf məhəbbətə uğur diləyən Piran Qoca, bu məhəbbəti - Fərhad kimi oğulu, Şirin kimi qızı yaradan torpağı - Vətəni alqışlayır: "Oğlum hökmədar olsa da, mən bu yurdun aqsaaqqalıyam. Fərhad bizim elin ürəyidir. İlham Pərisi isə görən gözüdür. Hər iki aşiq böyük sınaqlardan keçdi. İlham Pərisinin birillik yası bu gün tamam oldu. Onu mən gözü kirpik qoruyan kimi qoruyuram. Qoy bu gün el yasdan

çixsın, elə bu meydanda Fərhadla İlham Pərisinin toyu başlansın. Mən aşıqlərə xeyir-dua verirəm. Mahmud şah Qəzvin də onları təbrik etsin, xalqı ilə barışın, doğma arvadının, uşaqlarının, yanına qayıtsın. Aşıqlərə övlad məhəbbəti bəsləsin. Eşq olsun Fərhad kimi oğlu, İlham Pərisi kimi qızı olan vətənə!

Əlbəttə, Sədnik Paşa Pirsultanının nəşr yaradıcılığı bununla bitmir. Onun hələ kitabda yer almayan hekayələri, dram əsərləri və s. öz növbəsini gözləyir. Bu barədə yazıcıının fikirlərini elə olduğu kimi qeyd etməyi özümə borc bildim: "İnstitut illərində, yəni 1950-1954-cü illər arasında "Elman və Tərlan" povestini, "Tərbiyənin zəfəri" romanımı yazdım. Bunları çap olunmamış əlyazması şəklində itirmişəm. "Qorxulu köç" adlı hekayəmi "Bolluq uğrunda" Göycə rayon qəzetində, "Sonalar bulağı" hekayəmi Daşkəsən rayon qəzetində çap etdirmişəm. Bunları arxivimdə tapmadım. Mən ömür boyu şeir yaradıcılığımı davam etdirmişəm. Çox sayıda publisistik yazıları, oçerk və analitik yazıları respublikanın rayon qəzetlərində çap olunub. Xalq yaradıcılığına dair örnekleri hər bir rayonun özündə toplayıb nəşr etdirmişəm. Qazaxıstan, Orta Asiya və Dağıstanda, eləcə də qonşu respublikalarda məqalələrim yayınlanıb. Bunların çoxunu "Publisistika və folklor" kitabında seçmələr şəklində çap etdirmişəm. On şeir kitabım çapdan çıxb. Bu sonuncu "Hekayələr, epik poemalar və kiçik səhnə əsərləri" kitabımı ona görə nəşr etdirdim ki, bu sahədə qələmimi sınağımı oxucular bilsin və bu çeşmənin gözündən də içsinlər. Bütün yaradıcılığım boyu bir şair, folklorşunas kimi həmişə elm və sənət adamlarından, geniş xalq kütləsindən xoş söz eşitmişəm, fərəhlənmışəm və gənclik həvəsinə qayıtmışam".

Əminəm ki, Sədnik Paşa Pirsultanının bu nəşr kitabı da bütün kitabları kimi sizə xoş ovqat gətirəcək.

## Əbülfəz ÜLVİ

### HƏSRƏTİ

Yapışır qəlblərə qorxunc xal kimi,  
Axi kim araya atıb həsrəti?  
Sanki tərifləyib nadir mal kimi,  
Şeytan insanlara satıb həsrəti.

Çox da alınıbdır çox oyun onda,  
Özünə olubdur ox, oyun onda,  
Vüsalla həsrətin son oyununda  
Yaxşı oynayıbdi, udub həsrəti.

Hər zaman qəm vermək olub niyyəti,  
Yaxşı əməllərə qol qoymaz qəti,  
Təbrikə qalxaram bəşəriyyəti,  
Bilsəm qara torpaq örtüb həsrəti.

O qədər veribdir qəlbimə təlaş,  
Qızıldan don geyə, qurmaram təmas,  
Əlimi uzadıb etmərəm xilas,  
Görsəm bataqlıqda batıb, həsrəti.

Son vaxtlar görünmür, xoşbəxtidir halım,  
Onsuz da bu idi mənim amalım,  
Qəlbimlə dil tapıb sanki vüsalım,  
Cinayət üstündə tutub həsrəti.

### ÜRƏYİ

Demə, çox ürək var, gözə görünmür,  
Söz ilə bəzənir sözün ürəyi.  
Eşqi təbiidir, heç nə bürünmür,  
Hər zaman düz vurur düzün ürəyi.

Qəlbi var təbəssüm verən üzün də,  
Şər yoxdur könülün könül izində,  
Sanma ürəyi yox adı dizin də,  
Taqətdir, dözümdür dizin ürəyi.

Arzusu, amalı lilli deyildir,  
Danişan dili var, dilli deyildir,  
Bəlkə də, çoxuna bəlli deyildir,  
Ürəyin gözü var, gözün ürəyi.  
Adı əməl deyil ondakı əməl,  
Ürək çox məsəli həll eyləyir, həll,  
Əli yandırmazdı olsayıdı əgər,  
Alovun ürəyi, közün ürəyi.

Ondan ala bilmir mehrini fələk,  
O qədər zərifdən zərifdir ürək,  
Sevgidən qoşunu olsa da, gərək  
Özün qoruyasan, özün ürəyi.

### ANAMI YUXUDA GÖRÜRƏM

Mürgü saray salıb sanki qanımda,  
Özümü özündə əsir etdirib.  
Elə bil yuxular mənim canımda,  
Öz şah əsərini nəşr etdirib.

Anamı yuxuda görürəm müdam,  
Bu yuxu nə sayaq yozula bilər?  
Gözümü açmırəm, qorxuram, açam,  
Anamın ovqatı pozula bilər.

Necə müqəddəsdir, pakdır, ay Allah,  
Sevgisi birbaşa ürəyə yatır.  
Sən hələ anada müdrikliyə bax,  
Ana yuxuya da şirinlik qatır.

Anamı görəndə yuxu bal dadır,  
Yenə də əl çəkmir budur, yaxamdan.  
Bəlkə, anam ilə məni aldadır,  
Yuxu harda gəldi tutur yaxamdan.

Siz deyin, dostlarım, siz deyin yenə,  
Bunlar nə anlamin, halın göstərir?  
Bəlkə, bu yuxular tədricən mənə  
Əbədi yuxunun yolun göstərir?

### SƏNİN'LƏ BİRGƏ DEYİLƏM...

Deyirsən: – ayrılaq anandan, həmən,  
Qoy daha yaşasın o, bizdən ayrı.  
O dəniz, bir damla zərrəsiyəm mən,  
Bir zərrə neyləyər dənizdən ayrı?

Götürmür nə ləkə, nə kir böyüklük,  
İnsan böyük olmaz dönüklüyüylə.  
Deyərdim, dünyada hər bir böyüklük,  
Ölçülür ananın böyüklüylə,  
Sənə yalvarmaram amandan ötrü,  
Ürəyin deyilmiş sinənə görə.  
Səndən vaz keçərəm anamdan ötrü,  
Anamdan keçmərəm mən sənə görə.

Dilin necə deyir: – ya anan, ya mən,  
– Qoy deyim, söz çıxıb artıq yüyəndən.  
Onsuz da səninlə birləş deyiləm,  
Sən mənə “anandan ayrıl” deyəndən.

## SÖZDƏN ÜRƏK DÜZƏLTSƏM

Vaxt olub könlümə ələm vermisən,  
Artıq qocalıram, saçı dən tutur.  
İlahi, sən mənə qələm vermisən,  
Mənim söz tapmaqda əlimdən tutur.

Söz haqda deməyə qəlb dolu, söz var,  
Elə söz demişəm, dildən asıblar.  
Arxalı köpəktək söz qanmayanlar  
Sözə hücum edib, sözü basıblar.

İnciməz, xoş sözlə çiçəyi üzsən,  
Söz var, özəli də özəlləşdirir.  
Söz bəla yaradar, hədəyə düzəsən,  
Şeiri, nəğməni gözəlləşdirir.

Onunla soyuyur qəzəbli hiss də,  
Söz var ki, baxışla, gözlə deyilir.  
İşə bax, neyləsək yaxşı da, pis də,  
Demək, məqamında, sözlə deyilir.

Bir fikir başımda dolanır hər dəm,  
Bilmirəm nə sayaq söyləyim, vallah.  
Görəsən, mən sözdən ürək düzəltsəm,  
İnsanı nə qədər yaşadər, Allah?

## ƏL

Bu dəfə söz-söhbət əllərdən düşüb,  
Gözümün önündə canlanır yüz əl.  
Bəzən görürsən ki, ələ çən düşüb,  
Bəzən əl söz olur, bəzən də söz əl.

Əl var ki, köpənin köpünü kəsər,  
Əl var ki, dostun da cibini kəsər,  
Əyri əl düz əlin ipini kəsər,  
Düz kəsər çörək də kəsəndə düz əl.

Dərd verən özü də bir gün dərd tapar,  
Bədbin əl işini bədheybət tapar,  
Yaraya duz səpən əl qeybat tapar,  
Dadlanır təama səpəndə duz əl.

Əli əl tutmasa, tez tutar mərəz,  
Elə mərəzdən də doğular qərəz,  
Özünə bir zərrə tənə gətirməz,  
Birləştərəndə ürək, göz, söz, əl.

Ülvi, yaxşı ələ yaxşı əl sinər,  
Mərd əli uzatsan, namərd diksinər,  
Soyuqdan üzüyən əllər isinər,  
Kaş ki, ürəklərdən almasın buz əl.

## BİR AZ DÖZ

*Əziz dostum Balayar Sadiqin  
ömür-gün yoldaşının vəfatına*

Düşündüm, mən yazıq neyləyim, görən,  
Qəlbindən bir ilmə nisgil, qəm söküm.  
Bir qələm götürdüm, bir vərəq, həmən  
Səndən sökdüyümü kağıza töküm.

Qələm güclə yazdı, oldu bağrı şış,  
Elə bil qələmi atmışdır oda.  
Sənintək kağız da dözümsüz imiş,  
Yazımıma dözmədi, ağladı o da.

Bütün dostlarını qəhər basıbdır,  
Ağlamır, özünü mətin göstərə.  
Bu bəxt yazılıdır, Tanrı yazılıdır,  
Elə bil yazılıdır, xəttin göstərə.

Bir az möhkəm dayan, ol möhkəm qala,  
Ölümə, itimə kim şad olubdur?  
A qardaş, a canım, dözüm yoluyla,  
Polad da bərkiyib polad olubdur.

Düzdür, köcüb gedən tənindir, tənin,  
Bir az döz, dözməsən, dözüm pas tutur.  
Gör necə xoşbəxtidir ölənin sənin,  
Qələm də, kağız da ona yas tutur.



UŞAQDAN BÖYÜYƏ

# XİLASKAR MEYMUN

Bir meşədə ayı, canavar, şir, meymun və başqa heyvanlar yaşayırırdı. Bir gün meymun özünə yemək axtararkən bir maşın gördü. Maşında adamlar vardı. Onların danışqlarına qulaq şahidi oldu.

— Görək bu meşədən zoopark üçün lazım olan heyvanlar tapa biləcəyikmi?

Meymun bunu eşidib tez qaçıdı meşəyə ki, şirə xəbər versin. Yolda ayı ilə rastlaştı. Ayı meymunu təlaşlı görüb soruşdu: — Meymun, nə olub, niyə belə təlaşlısan? Meymun dedi: — Yolda bir maşın gördüm. Meşədən zooparka aparmaq üçün heyvan tutmaq istəyirlər. Ayı meymuna inanmadı. Yalandan danışma, meymun, — deyib yoluna davam etdi.

Meymun bir xeyli getmişdi ki, canavarla rastlaştı. Canavarı da vəziyyətdən hali etdi. Canavar da onun sözünə inanmadı. Yenə də zarafatından qalmırsan, deyib yoluna davam etdi. Meymun bir az da getmişdi ki, şirə rast gəldi.

— Kral, mən bir şey gördüm və ayı ilə canavarı da xəbərdar etdim. Amma mənə inanmadılar, bəlkə, siz inanarsınız deyə, sizin yanınıza gəldim. Yolda maşın gördüm. Meşədən zooparka aparmaq üçün heyvanlar tutmaq istəyirlər.

Elə şir ayı ilə canavarın hansı səmtə getdiklərini xəbər almaq istəyirdi ki, uzaqdan qarşıq səslər eşidildi. Az sonra bu səslərin ayı və canavarın səsi olduğu anlaşıldı, onları tutmuşdular...

Şir və meymun yoldaşlarını xilas etmək üçün tədbir gördülər. Tez ovçuların yanına gəlib yoldaşlarını azad etmələrini tələb etdilər. Əks təqdirdə bütün yırtıcı heyvanları yiğib üstlərinə hücum çəkəcəklərini bildirdilər. Ovçular şirə meymunu onlara vermək şərti ilə ayı və canavarı qaytaracaqlarını söylədilər. Şir bütün heyvanlarla məsləhətləşdi. Heç biri meymunun onlara verilməsinə razı olmadı. Meymunu özlərinin xilaskarı adlandırdılar. Birləşdə mübarizə aparıb yoldaşlarını azad etdilər. O gündən meşədə meymunu "xilaskar" adlandırdılar.

Ayan SAMİR QIZI  
*Kurdəmir rayon Axtaçı-Qarabucaq kənd  
tam orta məktəbinin  
VI sinif şagirdi.*

# ALOVLU GECƏ

*hekayə*

– Sən ki məndən yuxarıdasan, danış, qarşında bir işaretə, işıq gələn yer görürsənmi?

– Heç nə görünmür.

– Bir şey qalmayıb, indi çatırıq.

– Hə, amma heç nə eşidilmir.

– Yaxşı bax.

– Heç bir şey görmürəm.

– Eh... İqnasio, yazıqlar olsun sənə.

Yolla gedənlərin qapqara kölgəsi yerdəki daşların üstündən aşaraq yoxuşdan enişə doğru irəliləyirdi, sanki qobu öz məcrasiyla axırdı. Bu, yerində durmadan sağa-sola əsən bir kölgə idi.

Göyün üzündəki on dörd gecəlik ay yerdəkilərə yol göstərirdi.

– İqnasio, artıq yavaş-yavaş kəndə çatırıq.

Sənin ki qulaqların yaxşı eşidir, diqqətlə qulaq as, itlərin hürüməsini eşitmirsən? Yadına sal, bizə demişdilər ki, Tonaya dağın arxasındadır. Gör neçə saatdır ki, dağı aşış arxada qoymuşuq. Yadına sal, İqnasio.

– Hə, ancaq kənddən əsər-əlamət belə görmürəm.

– Mən artıq yoruluram.

– Qoy məni yerə.

Kişi yarıuçulmuş bir divara söykənib, kürəyinə aldığı oğlunu yerində rahatladı ki, sürüşüb yerə düşməsin. Ayaqları heydən düşüb qatlansa belə, oturub dincəlmək istəmirdi. Neçə saat əvvəl oğlunu belinə almaqda kişiyyə kömək etmişdilər, bunun üçün də bilirdi ki, oturub nəfəsini dərsə, təzədən özü təkbaşına bunu edə bilməyəcək. Odur ki, bütün bu vaxtı bir yerdə dayanmadan oğlunu belində aparırdı.

– Özünü necə hiss edirsən?

– Pis.

Kişi indi az danışındı. Get-gedə susmağa başlayırdı. Arada yuxulayır, hərdən də elə bil üşdürdü. Titrəyirdi. Sağə-sola ləngərlədikcə oğlu at belində olan cəngavərlərin gəzdirdiyi tikanlı çəkmələr kimi atasını ayaqlarıyla incidi. Əlləriylə də kişinin boynundan elə yapışmışdı ki, sanki onu boğacaqdı.

Oğlu dilini dişləməsin deyə, dişlərini bir-birinə sıxırdı. Arada ağrısı səngiyəndə atasının qayğısına qalırmış kimi soruşturdu:

– Yorulmamışan?

– Bir az, – deyə belinin ağrısından az qala nəfəsi kəsilən kişi zorla cavab verirdi. Oğlan atasına deyirdi: "Qoy məni yerə... Özün get. Sabah özümü yaxşı hiss edən kimi sənə çatarəm". Yol boyu bunu dəfələrlə demişdi, indi isə vecinə deyildi. Ay öz yerində dayanıb qarşidan boylanırdı. Gur işığıyla onların gözlərini, üzlərini aydınlaşdır, arxada qoyduqları kölgəni dartıb uzadırdı.

– Artıq hara getdiyimi görmürəm, – kişi deyinirdi.

Ancaq heç kim ona cavab vermirdi.

– Eşidirsən məni, İqnasio? Sənə deyirəm ki, yaxşı görmürəm.

O isə cavabında susurdu.

Ayağı büdrəyə-büdrəyə yoluna davam etdi. Yenidən güc toplasın deyə, arada belini dikəldirdi, sonradan belindəkini rahatlayaraq qollarıyla ondan möhkəm yapışib irəlilədikcə dizləri əsir, yenidən büdrəyirdi.

– Bu yol o yol deyil. Bizə demişdilər ki, Tonaya hündür təpənin arxasındadır. Amma burdan Tonayani nə görmək olur, nə də ordan gələn səsləri eşitmək. Nəyə görə oranı gördüyüünü demək istəmirsən, İqnasio, sən axı məndən hündürdəsən.

– Ata, endir məni.

– Özünü pis hiss edirsən?

– Hə.

– Nəyin bahasına olursa-olsun, səni Tonayaya çatdıracam. Orda sənə baxan taparam. Deyirlər, həmin kənddə bir həkim yaşayır. Səni onun yanına götürəcəm. Gör neçə saatdı belimdə daşıyıram səni, heç qoyaram ki, işini bitirsinlər.

Yerində səntirləyib yırğalandıqdan sonra iki-üç addım atıb, bir daha belini düzəltdi.

– Səni Tonayaya çatdıracam.

– Burax məni.

Onun səsi lap astadan gəlirdi. Az qala, piçılıtiyla danişirdi:

- Uzanıb yatmaq istəyirəm.
- Belimdə yat. Səni yavaşa apararam.

Mavi rəngə calmağa başlayan ay buludsuz səmada hündürə qalxırdı. Tər basmış kişinin üzü indi ayın işltısı altında daha aydın görünürdü. Baxışları isə yerlə sürünürdü. Boynundan yapışan oğlunun yanında artıq başını əyə bilmirdi.

- Bütün bunları səninçün etmirəm. Hamısı rəhmətlik ananın xətrinədi. Sən onun oğlusən, mən də bunları ona görə edirəm. Səni burda qoyub getsəm, yaralarını sağaltmaq üçün həkim yanına aparmasam, anan o dünyada məni bağışlamaz. Mənə ümidi verən məhz anandı, sən yox. Sənə isə çətinliklər, vicdan əzabı, utancdan başqa verməyə borcum yoxdur.

Danişdılca alnını tər basır, bir tərəfdən də gecənin mehi onu qurudurdu. Amma qurumuş tərinə yerinə təzədən tər gəlirdi.

- Belim əyilsə belə, vurulan yaraları sağaltmaq üçün səni Tonayaya çatdıracam. Amma əminəm ki, sağalan kimi yenidən pis əməllərinə qayıdaqsan. Özün bilərsən, artıq bu mənim vecimə deyil. Təki sən uzaqlara gedəsən, mən də sənin haqda heç nə bilməyim. Təki sən... Çünkü sən artıq mənim oğlum deyilsən. Lənət olsun damarlarından axan qana! Eşidirsən, mənə aid olanları lənətləyirəm. Sənə verdiyim o qan qoy böyrəklərində çürüsün! Səni, başqlarını təqib edərək evinə soxulduğun günlərdən, onları qarət edən zamanlardan, öldürdüyü, özü də yaxşı insanları öldürdüyü vaxtlardan lənətləmişəm. Səni xaç suyuna salıb, sənə ad verən o Trankilino var haa, onun da payına düşür etdiyin pisliklərdən. Elə o vaxtdan demişəm: "Bu mənim oğlum ola bilməz!"

- Eşit, əgər nəsə görürsənsə, yaxud da eşidirsənsə... Çünkü mən sənin altında özümü kar kimi hiss edirəm.

- Heç nə görmürəm.
- Səninçün lap pis, İqnasio!
- Susuzluqdan yanıram.
- Döz. Artıq kəndə yaxınlaşırıq. İndi çox gec olduğundan camaat evin işiqlarını söndürüb. Amma ən azından hürən itlərin səsini eşitməlisən.
- Mənə su ver.

- Buralarda su yoxdur. Daş-kəsəkdən savayı heç nə yoxdur. Bir azca da döz. Əgər olsayı belə, bundan ötrü səni yerə qoymazdım. Heç kim sonradan səni bu çöllükdə təzədən belimə almağa kömək etməz. Mən isə təkbaşına bunu edə bilmərəm.

- Çoxlu su içib yatmaq istəyirəm.

- Yadimdadı, sən elə körpəlikdə də belə idin. Yuxudan ayılan kimi yeyib, bir də yatırdın. Anan da südü qurtardığından sənə su verirdi. Mədən heç vaxt dolmurdu. Özü də çox qəzəbli və həyasız uşağıydın. Heç vaxt səndə olan o qəzəbin beyninə vuracağını bilməzdim. Təəssüf ki, belə də oldu. Anan, qoy ruhu şad olsun, istəyirdi ki, sən güclü böyükəsən. Hər zaman inanmışdı ki, böyükəndə ona dayaq olacaqsan. Səndən başqa onun heç kimi yox idi. Sənin o biri qardaşın dünyaya göz açan kimi zavallımı öldürdü. O sağ qalsayıdı, sən önu öldürəcəkdir.

Kişi hiss etdi ki, belində apardığı oğlu dizlərini boşaldı və ayaqları o yan-bu yana yel-lənməyə başladı. Ona elə gəldi ki, irəlilədikcə oğlunun bütün bədəni hönkürtüdən tərpənir. Kişinin başının üstündən elə bil göz yaşları töküldü.

- İqnasio, ağlayırsan? Ananın xatirəsi səni kövrəldi? Ancaq sən onun üçün heç nə etməmişdin. Əvəzində bizi əziyyət verirdin. Elə bilirdin, sənə göstərdiyimiz nəvaziş xəncərdi, onu ürəyinə sanmışıq. İndi görürsən? Sən yaralayıblar. Dostların hardadı bəs? Yoxdular. Hamısını öldürüb'lər.

Amma onların heç kimi yox idi, kimsəsiziyidilər. Bilirəm, onlar belə deyərdilər: "Üzrxahlıq edəcəyimiz bir kəs yoxdur". Amma sən, İqnasio...

Kənd artıq görünürdü. Ay işığında evlərin damları ağarırdı. Ona elə gəldi ki, oğlunun ağırlığı dizlərini açmağa mane olur. Özünü zorla birinci evə çatdırıb, zindan kimi ağır yükünü səkidəki hündür daşın üzərinə qoysu.

Axır ki, boynundan yapışan oğlunun qollarından azad oldu. Elə bu zaman hər tərəfdən itlərin hürüşməsini eşitdi.

- İqnasio, bəs sən bu itlərin səsini eşitmirdin? - dedi, - sən yenə də məni ümidsiz qoydun.

*İspancadan çevirdi  
Məmməd  
MƏMMƏDLİ*



**“TANRIM...”**

Tanrım,  
nə gözəl  
yaratmışan insanları.  
Sevinci cismində,  
Kədəri ruhunda.  
Hələ ağlamağı -  
hər damlaşına  
bir şeir yazılır,  
yüz şair boğulur.  
Gülüşləri.  
Gəl gülüşlərin qarşısında  
birlikdə susaq.  
Bir az heyrət,  
bir az heyranlıqla baxaq.  
Aciz qoyaq  
şairlərin qələmlərini,  
gəl özümüz  
bir abzaslıq cümlə yazaq.  
Bitirək fəlsəfəni  
həmin cümlədə.  
İkimizin də gözlərindən  
yağan damlalar  
düşsün cümlələrimizə.  
Sənin dediyin,  
mənim yazdığını cümlələrə.  
Müqəddəsləşdirək vərəqi,  
qaldıraq göylərə.  
Əl-ələ tutub  
içimizdəki illərin kədərinə  
gülərək başlayaqaq,  
ağlayaraq bitirək.  
Sonra bağırna bas məni.  
Ürək döyüntülərində  
eşidim gülüşlərini.  
Vərəqi əlimdən alıb,  
əbədiləşdirərkən icazə ver, Tanrım,  
icazə ver, uşaqtək ağlayım,  
ən sevdiyi əlindən alınanlar kimi...  
Sonra.  
Sonra qulaqlarımı  
piçildayarsan:  
“Məni daim arzula,  
mən görmək istədiyin  
hər yerdəyəm –  
mən səndəyəm.”  
Ruhuma rahatlığını  
qondurub uzaqlara,  
səma qədər yaxınlara gedəsən.  
Tanrım,  
nə gözəl

Aynur MUSTAFA



yaratmışan insanları,  
gözləri  
dəniz qədər qorxulu,  
gecə qədər hüzurlu.  
Gəl yaşadaq özümüzü  
Adəmlərin gözlərində...

**“SÜKÜTLARDADA ÇIRPINIŞLAR”**

Səni zamanın qolları arasından  
toplaya bilmədim,  
yiğə bilmədim.  
Hər gedişdə uzaqlıqlar sarıldı  
ayrı bir sevgi ilə,  
ayrı bir eşqlə...  
Daha yuxular da köməyə gəlmir,  
qara bir kölgəylə,  
qara bir paltarla...  
Cizgilərini görə bilmirəm,  
əllərin qayğıyla uzanmır daha.  
Xatirələrində səni gəzən adam  
indi ayaq izlərini silir yollarından.  
Özündən heç danışma, sevgili,  
qoy içün-için ağlayan sükutla  
yad edim səni,  
unudum səsini,  
şeirlərini,  
məktublarınla yandırdığım atəşdə gözlərini.  
Musiqi dinləsin çırıntılarını,  
pəncərəmi döyəcləyən yağışın fəryadını.  
bir az məhrumiyyətlər,  
Bir az yalvarışlar.  
İlahi, əzabdır tüfeysi yuxugörmələr...  
Nə olar,  
qollarını dünyən boyda aç,  
gəlirəm sənə yazdığını şeirlərimlə...



Akif CABBARLI

## BOZ KÜÇÜYÜN TALEYİ

Yayın qızmar günlərində binamızın qənşərindən keçən şose ilə sürətlə şütyüyən maşınların seyrəldiyi məqamları ucsuz-bucaqsız səhrada bir ovuc suyu necə arzulayırsansa, o cür gözləyirdik. Müxtəlif peşə sahiblərinin, əsasən də dağ-mədən işçilərinin, dəniz neftçilərinin və geoloqların yaşadığı çoxmərtəbəli, çoxmənzilli binanın sakinləri səhər işə gedəndə bu yolu zülmlə keçir, axşamlar da eyni əziyyəti çəkirdilər. Adamlar güc-bəla, qəfil qəzalardan zorla qorunaraq qaça-qaça magistralı adlayır, nə vaxtsa gələcək avtobusu səbirsizliklə gözləyirdilər. Təkəmseyrək elektrik dirəkləri günəşin atəş saçan şüalarından yayınmağa bəs eləmirdi. Allahdan adam yoğunluğunda da deyildilər ki, kölgəsində beş-üç dəqiqə daldalanasan. Günlərin birində bu işiq dirəklərinin həndəvərində bir-birindən qəşəng, totuq it küçükləri peydə oldu.

Küçüklərin bir-biri ilə kürməklənməsi, min oyundan çıxması istidən bezən adamlarda təsvirolunmaz xoş ovqat yaratdırdı. Bina sakinləri, xüsusən də qadınlar bu küçüklərə xüsusi ehtiram bəsləyirdi. Dayanacağa yetən hər kəs çantasından çıxardığı bükülünü açıb, ədəb-ərkanla küçüklərin qabağına toyuq budu, sosiska, kotlet qoyur, sonra da onların bu

təamları necə həvəslə, acgözlüklə yeməyinə tamaşa edirdi. Təbii ki, bu anasız, kimsəsiz küçükləri yemləməyi savab bilir, Allaha xoş getdiyi üçün ürəklərində qəribə bir rahatlıq da tapırdılar.

İsti günlər cidir atları kimi qovhaqovda, bu küçüklər də böyüməyində idi. Tanılmış geoloqlardan olan Asif Yaşıldərəli hər üç küçüklə ortaq dil də tapmışdı danışmağa, dərdləşməyə. Küçüklər bu kişini görəndə ayaqlarına dolaşır, şalvarının balaqlarını dartsıdırır, qalxıb lap əllərini də yalayırdılar. Asif müəllim evdən gətirdiyi yeməyi küçüklərə yedirtməyincə işinin dalınca getmirdi. Hətta bir gün kapron balonu kəsib, balacalar üçün su qabı da düzəldib gətirmişdi. Binanın pəncərəsindən baxanların çoxu kişinin bu qonaqpərvərliyinə, insanlığına "əhsən" desə də, onu qınayanlar da tapılırdı – "Buna bax ey, aqsaqqal kişi idir, küçüklərə ovcunda su da içirdir" – deyə mızıldanırdılar. Asif müəllim bütün bunları bilsə də, it küçüklərinə mehrini-məhəbbətini azaltmırıldı. Söz düşəndə də deyirdi ki, Allahın yaratdığı heyvanlardır, sahibsizdirlər, görürsünüz ki, anaları da yanlarında deyil. Bəs bu binəvalar gözümüz görə-görə acındın ölməlidirlər?

Çoxmərtəbəli, çoxmənzilli bina sakinlərinin müraciətlərindən sonra xeyirxah insanların köməyi ilə yola işqfor qoydular, dayanacaq quraşdırıldılar. Bundan sonra şosenin, necə deyərlər, havası alındı, sürücülər qırmızı işığın hökmünə "Amin" dedilər. camaat da hər iki tərəfə rahatca keçməyə başladı.

Asif müəllim bir gün işə gedəndə gördü ki, küçüklərin ikisi yoxa çıxıb. Tənha qalan işə yazıq-yazıq ətrafa boylanır, kəsik-kəsik zingildəyirdi. Küçüyün boz-bulanıq gözlərindən nigarançılıq qarışq qorxu boylanır, bütün bədəni şaxtalı havada olduğu kimi aramsız titrəyirdi.

*"...Biz anamızı çox erkən itirdik. Sizin binanızla üzbaüz dəniz qıraqında, neft buruqlarının arasındakı yönəmsiz bir komanın sahibi heç nəyin üstündə bir dəfə anamı amansızcasına döyüdü. Yazıq anam bir həftə acığından dilinə heç nə vurmadı və günlərin birində ömrünü balalarına bağışladı. Biz də baş götürüb it hürən yox, işiq yanın tərəfə - sizin binanın yaxınlığına gəldik. Sağ olun, hamınızdan razılığ, siz olmasaydınız, çoxdan gəbərib getmişdik. Dünya yaxışlardan xali deyil. Heyif ki, qardaşlarımı aparıb getdilər. Necə oldu, qoy deym."*

Dünən axşamüstü yanımızda vaqon boyda bir CİP dayandı. İçəridən aq bantıklı, gonbul bir oğlan uşağı bizi göstərib qışqırırdı:

*-Papa, papa, o küçükləri götür, aparaq bağa, mən onlarla oynamaq istəyirəm axı...*

Uşağın atası yanında oturan kişiyyə əmr elədi ki, düşüb baxsin görək hansımız köpəkdirsa, onu qoysun maşına. Kişi düşüb ədəbsiz-ədəbsiz bir-bir quyuğumuzu qaldırıb yoxladı görsün, hansımız hansındanıq. Qardaşımın birini maşına qoyanda elə zingildədi ki, ürəyimin başına od düşdü. Onun çığıriginə uşaqq da dözmədi, dedi ki, o biri qardaşını da götürün, bu da ağlamasın. Elə oldu, qardaşlarımı da aparıb getdilər. Təki canları sağ olsun, Allah eləsin, üzlərinə yaxşı baxsınlar, heç yerə qovub eləməsinlər. Qardaşlarım da naxələf çıxmazlar. Bağda yaşasalar da, dağ vüqarlı olduqlarını sübut edərlər. Nəyə qadirik, xırda küçük də olsam, yaxşı bilirəm".

Asif müəllim qəti qərara gəldi ki, bu küçüyü o taya, çoxmərtəbəli, çoxmənzilli binanın həyətinə aparsın. Küçüyə ad da fikirləşmişdi. Əvvəl onu "Tuzik" deyə çağırdı. Sonra köpək olmadığını nəzərə alıb, sadəcə "Tuzka" deyə səslədi. Küçük bu adı dərhal qəbul elədi. Asif müəllim həyətin

bir küncündə ona yemək və su qabı qoydu. Bundan əvvəl isə həyətdəki kranı açıb, balacaya ovcunda su içirdi. Bu iş hər ikisinin ürəyinə o dərəcədə yatdı ki, sözlə ifadəsi mümkün deyil. Sonra işə gecikməyini qətiyyən nəzərə almayıb, mənzilinə qalxdı. Həyat yoldaşının borş üçün hazırladığı sümüklü ətin üç-dörd tikəsini salfetə büküb aşağı düşdü. Tuzka onu səbirsizliklə gözləyirdi.

*"Bu kişiinin yaxşılığını ömrüm boyu unut-maram. Dostları, məhəllə yoldaşları ilə talvarın altında kölgədə oturub nərd oynayanda da elə bir gözü həmişə üstümdə olur. İlk vaxtlar hamiya az qala bir-bir başa salırdı ki, kimsəsiz heyvanlara qayğı göstərmək Allaha xoş gedir, Tanrı əvəzini verir. Bax bu küçük Yaradanın əmri ilə, müasir dillə desək, "vizası" ilə gəlib çıxıb bura. Məhəlləmizin uşaqları da qoy görsünlər ki, ürəyi yumşaqlıq, mərhəmətlilik nə deməkdir. Asif müəllim biz itlər haqqında nələr bilirmiş... Səbirlə izah edirdi, başa salırdı ki, itlərə havayı yerə insanın dostu demirlər. Onlar əsgərlərin, polislərin, gömrükçülərin hayatı keçirdiyi əməliyyatlarda əsl mənada can qoyurlar. İtləri soyuq, qarlı-şaxtalı ölkələrdə at yerinə kirşaya də qoşurlar. Dağlarda qoyun gündən çobanlar çadırda rəngli jurnalları vərəqləyib cilpaq qadın şəkillərinə acgöz-acgöz baxanda itlər sürüünü otlaqda canavardan, ayıdan dörd gözlə qoruyurlar. Həyat evlərinin, dəniz-kənarı bağların da əvəzolunmaz yarasığı elə itlər deyilmi? Mən özüm həyatımızə yad adam gələndə dərhal tanıyıram. Bircə ağız hürən kimi işlərini bilirlər. sakinlərin rahatlığına görə yad itləri, pişikləri də bacaran yerə qədər həyatımızə qoymuram".*

Asif müəllim həyətdə hamı ilə mehriban davranır, səmimiliyi, ünsiyyətcilliyi ilə seçilir. Lamiyəni isə lap balası kimi sevir, əzizləyir. Bu qız ali təhsilli idir, tanınmış şirkətlərin birində işləyir. Anası da geoloq idi, bir neçə il olar ki, təqaüdə çıxb. Lamiyə boz küçüyü görən kimi ona ürəkdən bağlandı. O, Asif müəllimi daha əziyyətə salmaq istəmir, özü tez-tez mağazaya qaçıır, ətdən, toyuqdan alır, xırda-xırda doğrayır, Tuzkanın başını sıqallaya-sıqallaya gətirdiklərini səbirlə ona yedirdir. Tuzka da minnətdarlıq əlaməti olaraq qızı yalmanır, az qala üz-gözünü yalayır. Elə bil bu gənc qızın Allahındandır, küçüyü əzizləyir, tumarlayır, yüz cür dillə danışdırır.

"Həyətdə hamının yerini-yurdunu yaxşı bilirəm. Uşaqlan-böyüyə üstlərinə qaçır, ayaqlarına dolaşıram. Siftələr çəşib mənə təpik ilişdirənlər də olurdu, elə bilirdilər ki, qapan, dişləyən itlərdənəm. Sonradan vərdiş elədilər. İnanın, əli zənbilli qadınları görəndə ürəyimdən keçir ki, kömək edim, sonra fikirləşirəm ki, düz gələn iş deyil, ayrı cür fikirləşərlər. Uşaqlar da yaxın dostumdur, bir yerdə ora-bura qaçır, oynasıraq özümüz üçün. Oğlan uşaqları əvvəllər məni daşlayar, cırnadardılar, sonradan Asif kişi bunu onlara qadağan elədi. Yəqin, fikirləşib ki, küsüb gedərəm. Bir də ki, hara gedəsiyəm axı... Anamı öldürən bir əclafın yanına ömründə qayıtmaram. Qardaşlarımın da yerini haradan bilim, lap axtarış tapsam da, məni onların yanına buraxmazlar. Bantılı, ağbəniz oğlanın papası çox qansız, rəhmsiz adama oxşayındı. Bilmirəm, haradan rastımıza çıxdı. Uşaqları aparmasayı, elə bu həyətdə bir yerdə girələnərdik. Buranın sakınlərindən yerdən-göyəcən raziyam, yaxşı insanlardır. Düzdür, aralarında deyingəni, deməqoqu da var. Bir-birinin dalınca danişan, qonşusunun gəlir-çixarını, lap elə mənzilindəki otaqların da sayını hesablayan, ürəyinə salanlar tapılır. Biri var, həyətə girən maşınların, qonaq-qaranın statistikasını aparır, köhnə sakınların dosyesini əzbərdən bilir. Əlbəttə, hər kəsin özünəməxsus xasiyyəti var, təki canları sağ olsun, yəqin, düzələrlər".

Günlər keçir, Tuzka həyatından razı halda böyükür, pərvazlanırdı. Məhəllə camaatının sevimlisinə çevrilən küçük ara-sıra yoxa çıxır, saatlar sonrası peyda olurdu. Günlərin birində həyətə ala-bula, zəhmlili bir köpəklə qayıtdı. Əvvəl-əvvəl həyətdə gəzişən, talvarın altında nərd oynayan sakınlərə zəndlə, sınaycı nəzərlərlə baxdı ki, görək bu gəliş camaatın ürəyindən olacaq, ya yox. Həyatdan az-çox baş çıxaran cavanlardan bir-ikisi ala-bula köpəyi daşlayıb qovsa da, Tuzkanın xətrinə sonradan bunu da tərgitilər. hamiya məlum oldu ki, bu köpək elə-belə peyda olmayıb, bura Tuzkanın eşqinə gəlib çıxbı. Bəli, həyat öz axarında idi və dünənin küçüyü indi özünə ürəyincə olan sevgili tapa bilmişdi.

"Bu köpəyi mənə sanki sehrlə bir varlıq göndərmişdi. Dost olduq, sonra bu dostluq ayrı hissə əvrildi, onu bir gün görməyəndə varlığımdan yox olurdum. Mənə verilən bir tikəni yarı

bölürdük. Yaraşıqsız, kobud olsa da, zövqüməcə idi. Ona daş atılonda ürəyim ağrıydı. Qaçırdı, yox olurdu, camaat çəkilib evlərinə gedəndən sonra yenidən qayıdırdı. Gəzişirdik, dərdləşirdik, oynamıştık özümüz üçün. Günlerin birində həyatımın ən ağır səhifəsini üzü qaranlığa çevirəsi oldum. Hansısa idarənin əməkdaşları qəribə bir maşınla həyətə gəldilər və bu köpəyi tutub apardılar. Məni də götürmək istayırdılar, Lamiyə bu kişilərlə necə sərt danişdışa, ürək eləmədilər. Mənim sevimli, ala-bula köpəyim isə o gedən getdi. Bir neçə gündən sonra qız məni də maşına mindirib lap uzaqlara apardı. Güman edirdim ki, azdıracaq, sonra gördüm ki, yanılmışam. Məni bizə baxan həkimlərin yanına apardı, anlamadığım dildə nəsə danişdilar, sonrası dəqiq yadımda deyil. Sən demə, iynə vurub, bəzi əzalarımı çıxarıb atıblar bayırı. Beləliklə, məni ömürlük olaraq analıq sevincindən məhrum elədilər. İndi həyətdə bəziləri "hə, daha küçükləməyəcək, təkcə özü bəsimizdir, it sürüsü nəyimizə lazımdır?" deyə öyünə-öyünə danişırlar. Daha deyə bilmirəm ki, sizi bu gənə salsaydılar, yaxşı olardımı, ay binəvalar? Sevgili köpəyimi ilim-ilim itirdiniz, onun yadigarını böyütəmək şansımı da əlimdən aldınız. Hə, sonra daha nələr fikirləşirsiniz?

Birdən deyərsiniz ki, Lamiyədən incimişəm. Yox, əsla. Dəqiq bilirəm ki, o, məni xilas eləmək üçün bu addımı atıb. Yəqin, fikirləşib ki, balalasam, hamımızı bir yerdə gedər-gəlməzə göndərəcəklər. Odur ki, mənim qısır da olsa, bu həyatda yaşamağımı, ömür-gün sürməyimi istəyib. Bir tanışına da mənim üçün əla bir evcik-domik düzəldirib, gətirib qoyub pəncərələri ilə üzbəüzdə. Düzdür, hələ girib oturmuram, havalə soyuyanda, yəqin ki, öz yuvamda gecələyəcəyəm. Allah Lamiyəni xoşbəxt eləsin, qapısı açılsın, oğullu-uşaqlı, bəxtəvər ana kimi ömür-gün sursün".

P.S. Tuzka ilə bağlı həyətdə çox əhvalatlar olub, amma uzun-uzadı danişib, kimisə yormaq istəmirəm. Bu hekayəni yazmağı götür-qoy edəndə tanışlarımdan biri dedi ki, bu cür qanacaqlı, dərin düşüncəli küçüklərdən biri də onların həyatında məskunlaşış - adı da Bobikdir.



Əsəd QARAQAPLAN

# DÖRD FƏSİL TƏNHALIQDA

*povest*

## ***Prolog***

Evdən çıxdım, hara getdiyimi bilmədən yürüməyə başladım. Havanın isti, həyatla aramın soyuq olduğu günlərdən biri. Havalı-havalı dayanacağa çatanda yeni başlayan əsas yolda, sanasan, bütün yollarım bitmiş kimiydi.

Marşrut gəlib çıxmırkı ki, heç olmasa, metroya qədər gedim; ordan oyanasını sonra düşünüm. Bu 15-20 dəqiqəlik yolu piyada getməyə həvəs də qalmamışdı. Zatən məni kimsə, nəsə harasa aparmalıydı, yoxsa ruh halimin yerə mixladıığı ayaqlar gün təpəmdən döyərkən belə, məni yerindən tərpətmək istəmirdi...

Onda mən onu gördüm, yəni həmin qadını.  
O günü özəl qılan qonşu qadını...

Dayanacaqdan təxminən yüz-yüz əlli metr qabaqda, kirayə qaldığı gecəqondudan çıxıb yol kənarında durmuş, mənim kimi marşrut gözləməkdəydi.

Mən o qadını ilk dəfə onda görmüsdüm; ona qədər orda bir ailənin kirayə qaldığını bilsəm də, məhəllənin girişindəki dükana tez-tez gələn iki balaca oğlan uşağını görəsəm də, onların nə atasını, nə də anasını tanıyırdım. O sevimli uşaqlarla hər dəfə dükanda qarşılaşanda şirin-şirin zarafatlaşır, deyib-gülürdür. Adlarını da bilirdim; birinin – azca böyük və sevimli olanın adı Şarman, o birinin Raul idi.

Gözel üz cizgiləri olan bu uşaqlar öz səliqə-səhmanlı görünüşləriylə bu gecəqondu məhəlləsinin başqa uşaqlarından seçilirdilər. Adam heç inana bilmirdi ki, onlar məhəllənin ən baxımsız, hələ bir ay əvvəl zibillik olan, birtəhər yaxınlıqdakı sexlərdən yiğilmiş dəmir-dümür, taxtakərpic parçalarıyla bir araya gətirilmiş o balaca daxmada yaşayırlar.

Səbrim çatmayıb irəliləməyə başlayanda gəlib o qadının yanına çatmış, özümdən xəbərsiz ona baxmağa başlamışdım. Üzü o qədər doğma idi ki, onu harda görəsəm, ilk baxışdan belə tanıyırdım. Elə bil uşaqlarının, xüsusən Şarmanın üz cizgilərinə sahib gözel bir maska geyinmişdi. Hündür boylu, incə belli bu qadının yanından baxmadan keçmək mümkün deyildi. Əmin idim ki, ən çox qadınlar ona paxılıq edirlər.

Elə onun yanına təzə çatmışdım ki, gördüm marşrut yavaş-yavaş yaxınlaşır. Bunu görən kimi yanında dayanıb gözləməyə başladım. Öncə qadın öz ciddi sıfətiylə avtobusa qalxdı, sonra mən. Yaxınlıqdakı oturacaqlardan birində əyləşdi. Ona baxa-baxa qalmışdım. O isə etinasızca pəncərədən çölə baxaraq bu bir neçə dəqiqlik yolu tez bir zamanda başa vurmaq istəyirmiş kimi oturmuş, sanki heç danışmayacaq biri kimi görüntüsü yaratmışdı.

Ancaq qadınların arxada da gözləri olduğunu və ona diqqətlə baxan birini baxmadan da gördüklerini bilirdim.

Hərdən nəsə duymuş kimi anidən ora-bura göz gəzdirəndə utanaraq baxışlarımı ondan çəkir, o bayaq etdiyi kimi, pəncərədən çölə baxmağa başlayırdım. Amma yenə də onun hər

şeyin fərqində olduğunu bilir, hətta bir az da bilməsini istərcəsinə davranırdım.

Gerçəkdən, hiss etdiklərimin nə olduğunu bilmirdim, ancaq dəqiq biliirdim ki, sərf şəhvani hiss deyil. Üstəlik, bu qısa sürədə, yəni ilk baxışdan birinə vurula biləcəyimi də ağlım kəsmir, qəribə ruh halının içində sixilirdim. Və mən ruhən nə qədər yalnız biri olsam da, elə yalnız biri də sayılmazdım. Çünkü istədiyim məqamda yanında bir qadının olması mümkün idi.

Amma nə etmək olardı; bəzi gerçək hislərin, hətta adını belə dəqiq bilməsən, öünüə keçmək olmur.

Hər gün dükanda uşaqlarıyla zarafatlaşdığını bu qadının evli olduğunu anlamışdım. Zatən başqa cür ola da bilməzdi; elə bir yerdə – məhəllədən bir az aralıdakı gecəqonduda iki körpə uşaqla yalnız yaşadığını ağıla gətirmək çətin idi.

Avtobus metronun yanında dayananda bir az cəld tərpənib onun da yol pulunu vermək istədim. Ancaq qəribə bir cəldliklə əlimi geri itələyib, öz pulunu verib düşdü. Bir anlıq nə baş verdiyinin fərqində olmadım. Amma iş-işdən keçmiş; qadın mənim bu hərəkətimi özünə saygılılıq, ya da nəsə məqsədli bir şey kimi qəbul etmişdi.

Onadakı niyyətimin sərf qonşuluq olduğunu bildiyim halda, yanlış anlaşılmaq çox pisimə gəlmişdi. Üstəlik, elə bir vəziyyətdəydim ki, buna gücüm də yox idi. Mən bunu bu məqamda ən azy uşaqlarını sevdiyim bir qadın üçün qonşuluq olaraq eləyirdim.

Və bu düşüncələrlə, pərt olmuş halda, üstəlik hara getdiyimi belə bilmədiyim bir məqamda artıq metronun içində olduğumu gördüm.

Stansiyada təkəmseyrək adamlar ya ora-bura gedir, ya da durub qatar gözləyirdilər.

Və budur, o qadın mərkəzə doğru gedən istiqamətdə durub qatar gözləməkdədir. Bir anlıq heç nəyin üstünü vurmayıb, yenidən onu incidib özümən də pərt olmamağım üçün sakitcə çıxıb getmək istədim. Amma içimdəki sixıntıyla özümdən asılı olmadan ona yaxınlaşmağa başladım. Bir neçə addım qalmışdı ki, qatar gəlib qayandı, qapıları minib-düşənlərin üzünə açıldı.

Bu məqamda düşündüm ki, hər şey bitdi; qadın qatara minəcək və sözüm ürəyimdə qalacaq. Ona yaxınlaşmağa da çəkindiyimcün “Bəlkə də, belə yaxşıdır”, – fikirləşdim. Ancaq

qapılar bağlananda qadının heç bir hərəkət etmədiyiini görüb anladım ki, onun gözlədiyi qatar bu deyilmiş. İndi ya ona yaxınlaşmalı, ya da susqunluqda kəsilə-kəsilə qalmalıydım.

Birdən qadına yaxınlaşış, heç bir şey gözləmədən, bir az da incik halda danışmağa başladım:

– Xanım, yanlış anladınız; sadəcə, bir qonşu kimi yolpulunuuzu vermək istədim. Yoxsa sizi incitmək, saygılıq eləmək istəməzdim.

Deməyə söz axtarılmış kimi, gözəl gözlərindəki kinayəylə məni süzdü. Bəlkə də, o sözlər çoxdan hazır imiş, ya da danışmağa başlayanda mənə elə gəldi:

– Bilirəm, hər kəs belə deyir. Hər kəs elə belə başlayır; özünü belə hörmətli, centlmen göstərməyə çalışır. Biriniz də bir az fərqli bir yol, fərqli bir söz tapın da...

Düzü, artıq ikinci dəfə pərt oldum, bu sözlərin qarşısında ona nə deyəcəyimi bilmədim.

– Doğrudan, bunu sizi inandırmaq xətrinə demirəm, inanıb-inanmayacağınızı özünüz bilərsiniz.

– Lazım deyil. Hörmətiniz də, inamınız da sizdə qalsın. Mənim buna ehtiyacım yoxdu, – o da öz sərtliyindən dönməməyə çalışırı.

– Sadəcə, ona görə sizə yaxınlaşdım ki, məni yanlış anlammayasız. Yoxsa başqa niyyətim yoxdu, – bir az da əminliklə, hər şeyi yoluna qoymağa çalışaraq danışmağa başladım: – Bilirəm, siz orda, o evdə yaşayırsız, sizi görən kimi tanıdım.

– Mənsə sizi tanımiram və heç görməmişəm də. Hətta bu məhəllədən olub-olmadığınızı da bilmirəm, – qadın tələsik danışmağa başladı: – Həm də bunun heç fərqi də yoxdu; ya burda olun, ya da olmayıñ. Mənə belə şeylər xoş deyil.

– Əlbəttə, anlayıram. Amma məni də düzgün anlayın; bilmədim siz belə sərt reaksiya verəcəksiz, – bir az gülümseyərək söhbəti yumşaltmağa çalışdım. – Dədim, birdən yolpulunuuzu vermərəm, – axı bizdə adət belədi, – sonra deyərsiz ki, buna bax, yekə adamdı, düşəndə yolpulumu vermir...

Gözəl üzünün sərt qırışları bir az azalsa da, hələ tam yumşalmamışdı. Bu vaxt heç istəmədiyim bir şey oldu: platformaya yaxınlaşan qatarın səsi eşidildi. Özü də qadın mənə nəsə deməyə hazırlaşlığı bir məqamda.

– Mənim sizə deyəcəyim bir söz yoxdu, sadəcə, xoşlanmiram belə şeylərdən. Özünüyü yorub izah eləməyə çalışmayıñ.

– Mən sizə heç nəyi izah eləməyə çalışıram, sadəcə, yanlış anlamamağınızı istəyirəm, – demişdim ki, qatar dayandı, qapılar açıldı.

Qadın qapiya tərəf azacıq hərəkət etmişdi ki, artıq heç bir sözün işə yaramadığını görüb son cəsarətimi toplayaraq səmimi şəkildə dedim:

– Düzdü, çox gözəl xanımsız, sizə diqqətsiz qalmaq mümkün deyil, ancaq yenə deyirəm: bunun yolpulunuuzu verməyə çalışmaqla heç bir əlaqəsi yox idi.

Qadın bir anlıq duruxub ağızından çıxan sözlərə inanırmış kimi üzünü mənə çevirdi, dediklərimə nə qədər əmin olduğumu görmək üçün düz gözlərimin içini baxdı. Gördü mənim heç tüküm belə tərpənmir, onun baxışlarından qorxub qaçmırıam, təəssüflə başını yelləyib sadəcə belə dedi:

– Gördüz, gördüz?!

– Başa düşürəm. Amma mən də sizinlə səmimi oldum və bunu çəkinmədən deyirəm...

Bu vaxt kapılar bağlanmış, qatar yola düşməyə başlamışdı. Qadınsa tutqun halda nə deyəcəyini bilmir, əsəbi halda ora-bura baxır, sanasan, məni utandırmaqdan ötrü ən sərt və sərrast sözləri tapıb deməyə çalışırdı.

– Bu qədər yetər! Sizin üzünüzdən qatarı da qaçırdım. Mən iş adamıyam, sizin kimi boş-bekar, gördüyü hər qadının arxasiyca düşən biri deyiləm. Lütfən, məni rahat buraxın.

– Zətən sizi narahat etmək fikrim yox idi, sözümü deyib gedəcəkdir, – onun son sözlərinin təsirindən nə dediyimi bilməmiş kimi danışmağa başladım: – Həm də istədim anlayasız ki, boş-bekar, hər dəqiqə birinin arxasiyca düşən biri deyiləm...

Bu sözləri deyəndən sonra artıq orda qalmağın yeri olmadığını anladığımdan ağır-ağır dönüb getməyə hazırlaşırdım ki, qadın dedi:

– Sizdən xahiş edirəm, bir də məni harda görsəniz, yaxınlaşış yolpulumu-filan verməyə çalışmayıñ.

Anidən dönüb onun üzünə baxdım ki, görün bu sözləri hansı ifadəylə deyir. Əvvəlki sərtliyindən əsər-əlamət qalmasa da, onu bir də narahat etməməyim üçün yalvarışlı bir əminliyə sahib olduğunu gördüm. Bu çarəsiz baxışlarla çox narahat edildiyini, hətta çox incidildiyini açıq-aydın sezdirdirdi.

– Anlayıram sizi. Başa düşürəm, çox narahat edilmiş, çox belə hallar görmüsüz, – açıq şəkildə son sözlərini deyən biri kimi danışmağa

başladım: – Ancaq yenə deyirəm, sizi narahat etmək və incitmək niyyətim yox idi. Sadəcə, belə alındı, üzrlü hesab eləyin.

– Çox sağ olun anlayışınıza görə, – deyib reislərə baxmaqla üzünü məndən gizləməyə çalışdı.

Mənsə üzüntülü olsam da, təbəssümlə başımı yellədim, “dəyməz” deyib ordan uzaqlaşdım.

Sonra qatara minmədən metrodan çıxdım, bir siqaret alışdırıb fikirli-fikirli evə tərəf addımlamağa başladım. Piyada qayıtdığım bu yolla 15-20 dəqiqəni nə vaxt gəlib otağıma çatdığını, nə vaxt şərab şüşəsini açıb içməyə başladığımı və nə vaxt süst halda yatağa düşüb qaldığımı bilmədim.

Bir də gecəyarı ayılıb hər şeyi dumanlı şəkildə xatırlamağa başlayanda indi harda, necə olduğunu yavaş-yavaş anlayır, bu ağır yuxudan ayılmağa çalışırdım.

Hər şey mənə nə qədər yuxu kimi gəlsə də, bu dumanlı şeylərin arasında o qadının tək gerçək olduğunu anlayırdım...

## - II -

Heç nəyi unutmadığım bir payız günü günorta işdən çıxıb evə yollanırdım. Onsuz da çəkdiyim zəhmətin müqabilində qəpik-quruş alıram, bu da əhval-ruhiyyəmi bir az da korlayırdı. Üstəlik pəncərəsiz gecəqondu otağının yaratdığı havasızlıqda çox da düşünməyə imkanım, halim olmurdu. Bu sakit, kimsəsiz, uzun yolda həyat bütün ağırlığıyla insanın üstünə çökür və nə vaxt gəlib evə çatdığını da bilmirsən.

Amma bu gün gündüz evə dönərkən qarşında onu – o qadını görmək mənə həm bir az güc vermiş, həm də fikirlərimi əməllicə qarışdırılmışdı.

Qadin evlərindən azca aralı – mərkəzi yolun səkisiylə yanında oğlu Şarmanla birlidə harasa gedirdi. Yəqin, oğlunu yaxınlıqdakı məktəbə apararkən durub marşrut gözləməyə gərək görməmiş, bu qısa yolu piyada getməyi üstün tutmuşdu.

Uzaqdan onu görəndə tanıdığını deyə bilmərəm, bu məsafədən birini tanımaq asan deyildi. Nə çoxdur uşaqla yol gedən qadın? Fikirlərim qarışmışdı, indi ölümündən tutmuş, dünyada nə var, nə yox, hər şey haqqında düşünürdüm. Çünkü mənim kimi adamların yaşaması bu dünya üçün elə də fərq eləmir...

Yaxınlaşdıqca əvvəlcə uşağı – Şarmanı tanıdım. Bu gözəl üzlü uşağı harda olsa, uzaqdan taniyordım. Yavaş-yavaş o qadını da tanımağa, gözümüzdə onun az qala bir fəsil qabaqkı hali canlanmağa başladı. Bu qədər canlı bir üzü niyə gec tanımişdım, bilmirəm, ancaq heç unutmamış olmağım yeqindi.

Gündə onlarla, yüzlərlə insan Görür, bir çoxundan xoşlanır və qısa zaman içində də çoxunu unudurraq. Amma indi onu uşağına görə deyil, bəlkə, uşağıni belə sonra görəcəyim bu gözəlliyyə görə sevməyə başladığımı anlayırdım.

Qadının üzü getdikcə daha ciddi hal alarkən Şarmanın üzündə təbəssüm yaranırdı. Elə bilirdim, Şarman mənə yaxınlaşdıqca böyümək əvəzinə, üzündəki təbəssümün çoxalmasıyla bir az da uşaqlaşır, amma əksinə, anasının üzündəki ifadə ciddiləşdirikcə bir az daha böyüür və normal halından çıxır.

Ancaq nə olur-olsun, gözlər həmişə gerçəyi deyir. Qadının narahat halda tez-tez ora-bura baxan gözləri özü də bilmədən üzünə verdiyi ciddi ifadəni azaldır, daha da yaxınlaşdıqca, sanasan, onu bir qəmli mələyə çevirir, bir növ ələ verirdi.

Mən indi onun gözündə kim idim, necə idim, məlum deyildi. Elə qəribə bir haldaydım ki, onlarla üz-üzə gəlməmək üçün həttə bir neçə dəfə yoluñ o biri üzünə keçməyi düşündüm. Ancaq Şarmanın yaxınlaşan təbəssümü məni fikrimdən daşındırdı. İndi o qadının gözəlliyyinə deyil, daha çox bu balaca uşağıñ təbəssümünə can atırdım. Nə deyib gülə-gülə üzərimə gələn bir uşaqdan qaça bilərdim ki?! Bilməzdimmə? Bunu da bilmirəm, amma yaxınlaşdıqca onu bilirdim ki, mən bunu istəyirəm...

Onu yenidən görmək, yaxından ona baxmaq – indi anlayırdım ki, bütün bu mənasız düşünəcələrdən, gündəlik həyat və ötəri qaygilardan uzaqlaşmağın ən gözəl yoluymuş. Bütün varlığımla bu ana köklənməyim mənə hər şeyi unutdurur, duyduğum həzz bir ömür boyu unudulmayan sevişmək həzzini xatırladırdı. Sanki heç vaxt doya bilməyəcəyim bu həzz bütün vücaduma yayılır, get-gedə beynimin içində alov dilimləri yüksəlməyə başlayırdı.

Bu arada yeridiyimi deyil, uşduğumu hiss edir, mənzilə daha tez varmaq üçün içimdəki qanadları daha tez-tez çırpmağa başlayırdım – elə bil içimdən uçaraq ona tərəf gedirdim.

Kor etmək həddindəki bu aydın görüntüsü məni nə zaman çəkib özünün beş addımlığına

götirdi, heç bilmirəm. Bir də onu gördüm ki, Şarman gülə-gülə üstümə qaçı, mənimlə salamlaşış səhbət etmək üçün tələsir.

Qadın narahat halda əvvəlcə uşağın niyə belə elədiyini anlaya bilmir, bəlkə də, elə biliirdi ki, sadəcə, yolda qaçmaq, oynamaq istəyir. Ancaq Şarmanın mənə çatıb sevincdən, az qala, üzərimə tullanmaq istədiyini görəndə təlaşlı gözləri bir az daha böyümüş, bir anlıq nə baş verdiyini anlamaqda çətinlik çəkmişdi.

Mən dayanıb Şarmani qucaqlayıb öpəndə, sonra başını sığallayıb şirin-şirin səhbət eləməyə başlayanda o da gəlib bizə çatmış, neyləyəcəyini bilmədən bir növ kənardan seyrçi olmaq məcburiyyətində qalmışdı.

– Necəsən? Kefin necədi? – Mən Şarmani nazlaya-nazlaya soruşanda o, kənardan durub baxır, uşağın bu sevincinə təəccüblənir, nə demək lazımlı olduğunu bilmirdi.

– Ana, bu mənim dostumdu. Hər dəfə dükanda, məhəllədə, yolda görəndə zarafat edən, mənimlə oynayan, – uşaq gülə-gülə məni anasına tanıtdırmaq istəyir, niyə sevindiyini, niyə mənimlə mehriban olduğunu anlatmağa çalışırdı.

Qadınsa yalnız susaraq başını yelləyir, guya məmnun olduğunu bildirməyə, uşağın əlindən tutub uzaqlaşmağa çalışırdı.

– Şarman, dərsə gecikirsən, gedək, – deyəndə buna daha çox əmin oldum.

– Hələ 25 dəqiqəmiz var, ana, tələsmə, – uşaq ərköyünlüklə etiraz eləməyə çalışsa da, anasının üzündəki ifadədən israrlı olduğunu görüb boynunu bükərək razılaşmağa başladı.

Amma bu an Şarmanla zarafatlaşmadan sonra təlaşımı azca yenmiş halda dövrəyə mən girdim. Ortamı bir az yumşaltmaqdən ötrü dedim:

– Belə gözəl dostumla 2 dəqiqə şirin-şirin səhbət etməyi, zarafatlaşmayı mənə çox görürsüzsə, onda çıxıb gedə bilərsiz, mən öz-özümə oynayaram burda. Amma unutmayın, siz onun anasızsızsa, mən də dostuyam...

Qadın üzünə zorla azca təbəssüm verib deməyə nəsə axtararkən mən üzümü uşağa tutub dedim:

– Axşamçağı gələrsən dükana, acığa orda oynayarıq rahat. Hələ sözüm də var sənə.

– Nə? Nədi? İndi denən, tez... – israr etməyə başlayanda anası bir az da narahat halda dilləndi:

– Şari, biz hələ sənin hazırlıq müəllimini görməliyik. Gedək.

– Hə, Şari, – mən də uşağı anası kimi çağırıb dedim, – getməlisiz. Axşamçağı oynayarıq, yaxşı?

Uşaq başıyla könülsüz razılıq verəndə ona dedim:

– Bax, ananı əsəbiləşdirməyək, yoxsa ikimizi də yoluñ ortasında döyər haa...

Sonra üzümü qadına tutub zarafatla dedim:

– Bu uşağı sizin dünyaya gətirdiyinizə inana bilmirəm...

– Niyə inana bilmirsiz? – qadın, nəhayət, mənimlə danışmağa başladı.

– Çünkü belə sevimli və şirin uşağın sizin kimi ciddi və qəşqabaqlı anası olmasına inanmaq olmur.

– Hər kəslə səmimi və gülərüz olmaq mənə görə deyil, – qadın elə bil zarafatımı anlamırmış kimi sərt şəkildə dedi.

– Yenə anlayıram sizi, – ilk dəfəki səhbətimizə işarə vurdum, – sadəcə, yenə yanlış anlamağınızdan çəkinərək dedim.

Qadın üzümdəki ifadənin sərtləşdiyini, ciddiləşdiyimi görüb tez-tələsik dilləndi:

– Yox, narahat olmayıñ, yanlış anlamırıam bu səfər. Bu da yolpulumu verməyə çalışmaq deyil ki... – qadın ilk dəfə yarızarafat, yarıkinayəli bir şey dedi.

– Hə, o gün sizin qəbul eləmədiyiniz o 20 qəpiklə bilirsiz nə qədər iş gördüm, nə qədər şey aldım?! Metrodan keçməklə qalmayıb, gedib onunla işdə nahar elədim, işdən sonra dostlarla görüşüb onlara yaxşı bir qonaqlıq verdim, sonra evə gələndə nə lazımdısa, aldım, gəlib, hətta kirayəmi verdim, dükanın borcunu bağladım, hələ ev də aldım, toy da elədim özümə. Sonra yenə xeyli qaldı o 20 qəpikdən. Hə, vallah, üstəlik, Şarman daxil, bütün məhəllə uşaqlarına dükandan ürəkləri nə istədi, aldım, dedik, güldük, sevindik hamımız bir yerdə...

Qadının gülümsədiyini görəndə niyə bu qədər coşub zarafatlaşmağa davam elədiyimi yalnız indi anladım.

– Yaxşı ki, o vaxt yolpulunu qəbul eləməmişəm, yoxsa sizi xeyli xərcə salmış olardım, – dilləndi.

– Əslində, sizi ilk dəfə gördüğüm o gündən sonra həyatımdan nə qədər xərclədiyimi indi anlada bilmərəm... – özümdən asılı olmadan onun getmək istədiyini görəndə dedim: – amma ondan sonra bir dəfə də qarşıma çıxmadınız ki, sizə o yolpulunu almadığınıza görə təşəkkür eləyim...

Qadın nə deyəcəyini yenidən unutmuş halda cəld uşağın əlindən yapışdı və getməyə hazır dayandı. Mənsə susqun halda dayanıb-durmuş, ondan bircə kəlmə gözləməkdəydim. Bu arada Şarman da nə baş verdiyini anlamamış halda ətrafına baxır, bizim dialoqumuzdan bir şey başa düşmürdü.

- Mən sizə heç bir şey eləməmişəm, eləmək fikrim də olmayıb, - uşağın başa düşməməsi üçün tələskən halda dilləndi. - Bu barədə nəsə demək istəmirəm, inciməyin. Üstəlik, tələsirik də.

- Haqlısız. Sizi yolunuzdan elədiyimə və belə danışlığıma görə yenə də üzrlü sayın. Yəqin, mən yenə nə danışdığını, neylədiyimi bilmirəm...

Bu arada gözüm yenə Şarmana sataşanda uşağın hələ də bu söhbətdən bir şey anlamamış kimi ətrafa baxdığını gördüm. Bizim son ciddi söhbətimiz uşağın gülüşünü də qaçırmışdı.

- Belə gözəl balanız olduğu üçün çox şanslısız, - Şarmanın başını sığallayıb dedim.

- Çox sağ olun, Allah sizə də qismət eləsin, əgər yoxunuzdursa...

- Yox, mənim heç nəyim yoxdu, - gülümseməməyə çalışsam da, nəsə sözlərim daha çox hüznlü çıxdı.

- Olar, inşallah! Hələ nə yaşıınız var ki... - qadın tələsik dilləndi.

- Ehh... - nə demək istədiyimi bilmədən bir anlıq susdum.

Əslində, nəsə deməyə macal tapmadan onların yola düşdüyüünü, Şarmanın arxaya boyhana-boyhana anasının əlindən tutmuş halda getdiyini gördüm. İçimdəki deyilməmiş sözlərlə necə yerə mixlanıb qalmışdım, onlar gözdən itənə qədər qımlıdanmadım belə. Sonra ağır-ağır evə doğru irəliləməyə başladım.

O an həyatın mənimcün büsbütün durduğunu hiss edir, zamanın donduğumu duyur, özümdə heç bir həyat əlaməti görmürüm. Sanasan, bir yuxu içində irəliləyirdim və tək düşündüyüm də nə vaxt evə çatacağım, içib yenə süst halda düşüb qalacağım idi...

### - III -

Gecə yarısı yuxudan ayılanda saç-saqqalımın uzandığını və əynimdəki paltarların köhnəliyini, otağımın divarlarının pis günə düşdüyüünü, küncləri hörümçək torlarının basdığını gördüm. İşıq sönmüş, isidici çoxdan xarab olub otağın bir

küncünə aşmışdı, qab-qacaq və pal-paltar toz-torpaq içindəydi.

Stolun üstündəki boş şərab şüşələrinin üstündəki kağızlar saralıb-solmuş, üstündə yazılınlar oxunmaz hala düşmüştü. Üzərimə örtdüyüm yorğana baxanda dəlik-deşik sapsarı bez parçasına bənzədiyini və toxunanda yırtılmağa başladığını gördüm. Beynim o qədər dumanlı, hər şey o qədər yuxuyabənzər idi ki, bu halımı belə çox rahatlıqla qəbul edir, bütün bunları görərkən nəsə qəribə və şaşirdıcı hallar keçirmirdim. Elə bilirdim ki, hər şey qayda-sındadı və ən lazım olduğum yerdəyəm. O qədər çökmüş haldadaydım ki, nə yerimdən tərpənməyə, nə də nəsə eləməyə həvəsim vardı.

Üstəlik, hiss edirdim ki, çox arıqlamışam; özümü çox yüngül hiss edir, sümüklərimin dərimə necə toxunduğu duyurdum. Bu saç-saqqal və uzun, köhnə pal-paltar içində özümü çox rahat hiss edir, heç bir yerimdə heç bir ağrı duymur, beynimin bu dumanlı halında belə hər şeyin daha aydın olduğunu anlayırdım...

Ətraf elə səssizlik, elə sükut içində idi ki, sanasan, heç bu ətrafda heç vaxt adam yaşamayıb və heç bir ins-cins gəlib burdan kecməyib. Yavaş-yavaş qalxıb qapıya yaxınlaşanda içimdən bir küləyin əsib keçdiyini duydum; elə bildim, bu dəqiqlikə ucsuz-bucaqsız bir alanda göyə sovrulacam və uçub çox uzaqlara düşəcəm.

Qapını açıb ilk addımımı çölə qoyanda özümü sonsuz bir boşluqda hiss elədim. Ətraf toz-duman içində, ayağımın altı narın qum şəklindəydi. Yavaş-yavaş yeridikcə hər şey bir az daha toz-dumana bürünür, ayaqlarım altında bir az daha narınlığı duyurdum. Külək yenə içimdən keçib məni arxada qoyur, mən də öz otağımı arxada qoyub gedirdim. Hər şey artıq o qədər uzaqda, o qədər toz-duman içində idi ki, yürüdükcə bütün olub keçənləri daha az xatırlayır, daha az duyurdum.

Onsuz da bu günə qədərki həyatım bir boşluqdan, bir heçlikdən ibarət olmuşdu və xatırlayarkən içimi titrədəcək bir şey yox idi. Çox az-az şəylər ola bilərdi ki, mənə həyatımla, mənlə bağlı nəsə desin və məni doğrudan ifadə edə bilsin. Oysa geridə qalan başqa tərəflərimin böyük bir boşluqdan, böyük bir tənhalıqdan olduğunu duymaya bilmirdim.

Son olaraq o qadından başqa ağlıma daha canlı, daha aydın bir varlıq, bir hadisə gəlmirdi. Hər şey və hər kəs böyük bir yalandan ibarət idi

və mən bunu indi – bu toz-duman içində, bu bozbulanıq yürüşdə daha çox duyurdum. Həm də anlayırdım ki, geridə qalan həyatında istədiyim, sevdiyim heç nəyə qovuşmaq imkanım yoxdur. Hər şeyi çıxdan ələ keçirmiş, hər yeri çıxdan işğal etmişdilər. Mənimssə heç nəyim və heç kimim qalmamış, belə baxıram, heç olmamışdı da. Nə ailə o ailə idi, nə dostlar o dost, nə də qadınlar, tanış-bilişlər...

Nə desəm də, heç bir şeyin fərqli olmadığını duyub gəlib həyatın bir künçünə dirənərkən, bu səfər elə bir qapı açılmasını istəyirsən ki, ordan bir az hava gəlsin, nəfəs ala biləsən və yaşamaq üçün bir səbəbin olmasa da, heç olmasa gözlə görməyə, əllə tutmağa, ən əsası ürəklə duymaşa bir şey olsun. Ancaq sənin istədiyin ancaq sənin istəyin olub qalarkən sən də başqa bir insan olub yaşamaq məcburiyyətində qalır, zaman sənin üstündən həyatını əzərək keçir...

Yürüyə-yürüyə içimdən keçən küləklərdə daha da rahatlıq tapır, hara və niyə getdiyimi bilmədiyim bu yolda daha çox inamlı olur, daha böyük bir yaşama can atlığımı hiss edirdim. Hər şey mənim içimdən keçən küləklərlə sovrulur, hər addımda bir az daha təmizlənir, üzümü arxada qalan toz-dumanla yuyur, içimdə sonsuz bir rahatlıq duyurdum.

Nə susuzluq duyurdum, nə acliq, üstəlik, heç içmək də istəmir, sadəcə rahat olduğumu hiss edirdim. Dumanlı fikirlərim arındıqca ağlımda yalnız o qadın qalır, get-gedə daha da gözlərimdə böyüyür, bu toz-duman içində canlı bir varlığa çevriləməyə başlayırdı. Ancaq yenə ondan çox uzaqda olduğumu duyur, bu haqda düşünməməyə çalışır, bu hislərin belə yaxamı rahat buraxmasını istəyirdim. Çünkü artıq heç nəyin heç bir önəmi qalmamış, bütün adamlar məndən çıxıb getmiş, mən sonda onlardan çıxıb getmişdim...

Birdən ayağım bir daşa ilişdi və az qaldım ağızım üstə səriləm yerə. Səndələyib özümü güclə ayaqda tutarkən bu daşın yanında başqa daşların da varlığını sezib, bunun daş döşənmiş bir cığır olduğunu gördüm. Bəli, bu bir daş cığır idi və harasa yaxınlıqdakı bir yerə gedib çıxırdı. Ayaqlarım əzilə-əzilə bu daşlarla yeriməyə, bu cığırın hara gedib çıxdığını görməyə çalışırdım. Get-gedə qarşida bir qaraltı sezdim, yaxınlaşdıqca gözlərimdə aydınlanmağa, bir daxmaya çevriləməyə başladı.

Qapısı ağızında cürbəcür buynuzlar, səbətlər, sümüklər, əşyalar asılmış bu daxmanın sadə

taxta qapısını görəndə daha da yaxınlaşmış, içəridən sızan zəif işiqda orda kiminsə ola biləcəyini düşünmüştüm. Qapını astaca açıb içəri girəndə daxmanın ortasında balaca bir ocaq yandığını, amma içəridə heç kimin olmadığıni gördüm. Qıraqlarına daşlar düzülmüş bu ocağın yanında oturmaq üçün bir neçə yekə daş vardi və bir az daha böyük stol kimi gözə çarpan daşın üstünə saxsı qab və yanında iki qədəh qoyulmuşdu. Qıraqdan baxanda elə düşünmək olardı ki, kimsə iki nəfər sevgili bütün cəmiyyətdən qaçıb bura sığınib və içə-içə azadca sevişiblər, sonra da içə-içə, sevişə-sevişə yoxa çıxıblar...

Ürəyim heç bir şey istəməsə də, bu mənzərəni görəndə gedib ocağın kənarında oturmaq, o şərabdan içmək istədim. Artıq mənə elə gəlirdi ki, bütün həyatımı bu daxmada içə-içə keçirə bilər, bir də başqa nəsə arzusunda olmaya bilərəm. Çünkü bu mənim bugünə qədər can atlığım bir hüzur və qaçış idi ki, sonunda savaşaraq bunu qazandığımı duyurdum. Ancaq nə qədər olsa da, buranın da mənim olmadığını, öz əllərim və zəhmətimlə tikib yaratmadığımı, başqasının olduğunu anlayır, çıxmaq, yoluma davam eləmək istəyirdim. Necə olsa, mən də sonunda öz istədiyimə, öz istədiyim rahatlığa gəlib çıxacağımı, ya da elə belə yollarda yürüyə-yürüyə ölüb gedəcəyimi duyurdum. İnsan ömrü o qədər uzun və maraqlı deyil ki, ondan sonsuz və qalıcı bir şey də gözləyəsən. Hər şey, sadəcə, təkrarlanır və bir-birinin içindən çıxır ki, bu da milyonlarla insanların bəzən bir insan ömrü düzəltmək cəhdindən başqa bir şey deyil...

Ancaq yenə burdan çıxıb getmir, elə bil nəsə gözləyir, dayanıb-durmaq istəyirdim. Bayaqkı pessimist düşüncələrimi bir az özündən aralayıb yenidən içəri diqqətlə baxmağa, şərab qabını götürüb qədəhlərə süzməyə başlamışdım. Baxdıqca gözlərim böyüyür, onlar da gözlərimdə böyüyüb məni buralardan tamam uzaqlaşdırır, yenidən toz-duman içində salırdılar. Ancaq qapının açılması hər şeyi yenə öz yerinə, məni də öz yerimə qoydu, istər-istəməz dönüb qapiya baxdım. Və qucağında odun tutan o qadını qapıda gördüm. Hər şey sanki gözlənildiyi kimi baş vermişdi və biz bir-birimizə baxıb gülümşəyir, bu sonsuz boşluğu olduğu kimi duyurduq. O mənim birinci danışmayacağımı bilib heç tərəddüd etmədən dedi:

– Bilirdim, gələcəksən və bu sonsuza qədər davam etməyəcək. Səndən sonra hər şey çox

dəyişdi. Məhəlləmizi sökdülər və bizlər pərən-pərən düşdük. Atası uşaqlarımı götürüb öz rayonlarına getdi və mən də bura gəlib özümə bir daxma tikib yaşamağa başladım. Düzdü, səni belə qoyub getmək istəmədim, amma...

- Mən nə qədər olar ki, getmişəm? - heç nə bilmirmiş kimi soruşdum.

- Çox deyil. Hər şey bir anda oldu, hər şey birdən dəyişdi və biz gəlib bura çıxdıq...

- Bəs bu halımla məni necə tanıdır? - yenə heç nə bilmirmiş kimi soruşdum.

- Bura səndən başqa heç kim gəlib çıxa bilməzdi, çünki bura yolancaq sənin otağının qapısından başlayırdı və orda səndən başqa heç kim yaşamırırdı.

Nə deyəcəyimi bilmədən öz evimdəymış kimi ocağın yanındaki daşlardan birinin üstünə oturdum, şərab qabını götürüb özümə şərab süzdüm və başıma çəkdim. Bir müddət səssizlik oldu və o qadın gətirdiyi odunlardan bir-ikisini ocağa atıb, qalanını da ocağın yanına qoydu, mənimlə üzbəüz daşın üstündə oturub düz mənə baxmağa başladı. Şərab əla dadırdı, sanasan, 30 ildən qalma basdırılmış şərab idi. Növbəti qədəhi süzəndə qadın ona da süzməyimi istədi. İkimiz də eyni vaxtda qədəhləri qaldırıb içməyə başladıq və qadın qədəhi başına çəkib daha rahatlıqla gözlərimə baxmağa başladı.

Bu ala-qaranlıq daxmada hər şeyi aydın görmək olmasa da, insan gözlərini aydın görmək olurdu. Ocağın işığından parıldayan gölərimiz bizi çox yaxşı «ələ verir», bir-birimizə göstərirdi. O heç dəyişməmişdi və eynən həmin boy-buxunda, həmin gözəllikdə idi. Sadəcə, saçları bir az daha uzamış və daranmamaqdən azca dağınıq hala gəlmış, pal-paltarı köhnəlib saralmışdı. Qalan hər şey əskisi kimi idi və mən onu görən kimi tanımadım. Bu iki uşaq anası evli qadınla əvvəl iki dəfə qarşılaşmışdıq, hər ikisi başqa-başqa fəsillərdə olmuş, səhbətimiz alınmamış, az qala, məni acılayıb getmişdi. Mən də heç nə deyə bilməmiş, evə qayıdıb içmiş, heç vaxt heç nəyin yaxşı olmayıacağını düşünmüş, ümidsizlik içində yixilib yatmış, hər şeyi unutmağa çalışmışdım...

İndisə hər şey tamam başqa cür; heç ummadığım bir hal almışdı və məni düz gətrib ona çıxarmışdı. Ondan bu qədər qaçmağa çalışarkən bu qədər ona gəlib çıxacağımı düşünmədiyim halda, bu olmuş, bütün fikirlərimi daha da qarışdırılmış, içimdən keçən bir az öncəki

küləklərin rahatlığı yerini onun yanındaki rahatlığa vermişdi. İndi burda - onun yanında üzbəüz oturub içərkən başqa nə etməli olduğumu bilmir, səhbət belə etmədən oturub qalmaq, bu sonsuz hüzuru pozmaq istəmirdim. Amma hər şeyin bir yerə qədər olduğunu bilir, bu halların da bir sonu olacağını hiss edirdim.

Bir yandan da şərab beynimi dumanlandırır, kefimi daha da açır, üzümdə içimdə yayılan istiliklə bir təbəssüm oyanır, eynən onda da elə olduğunu gördüm. Yavaş-yavaş onunla eyni-ləşdiyimi hiss edir, ona daha yaxın olduğumu, indiki məqamda onunla var olduğumu duyurdum. Hər qədəhdə bir az daha yaxınlaşır, bir az daha içdən bir-birimizə can atdığımızı duyur, artıq yerimizdə oturub qala bilmədiyimizi hiss edirdik.

Birdən o heç tərəddüd etmədən bir az daha yaxına gəldi və o gözəlim dodaqlarını dodaqlarına yapışdırıb dəli kimi öpməyə başladı. Mən də artıq məst olmuş halda ona qarşılıq vermişdim, öpüşə-öpüşə sarılmağa, qaynayıb-qarışmağa başlamışdım.

Saniyəbəsaniyə, dəqiqəbədiqə bir-birimizə daha da sarılır, daha da bir-birimizdə əriyir, öpüşlərdən daha da məst olub çılgına dönür, dayanıb dura bilmir, əllərimiz bir-birimizin bədənində gəzirdi. Biz artıq başqa cür olmayacağını bilib bütünlükə arınmağa, dəlicəsinə sevişməyə başlamışdım.

Heç bitməyəcək bu öpüşlər bir anda bütün əllərimizi işə salmış və bir-birimizi çoxdan çılpaq etmiş, yerdə qıvrıla-qıvrıla sevişməyə götürmüştü. Artıq bütün yaradılış bizim ikimizdə cəmlənmişdi və bunu bitirmək də, davam eləmək də bizim öz əlimizdə idi...

Heç nəyin bitməsini istəmədiyimiz həmin gecə o daxmada saatlarca bir yerdə olmuş və sonunda hər ikimiz süst halda yerə düşüb qalmış, yenə bu dünyadan ayrılib, hər şeyi unutmuşduq...

#### - IV -

Real həyatla bağlarım çoxdan qopmağa başlamışdı. Son vaxtlar harda, necə olduğumu da bilmir, yaşayırdım, amma yaşaymış kimi hiss eləmirdim həyatı. 4-5 il qabaq başlayan bu həyatdan qopma halları o qadını görəndən sonra daha da sürətlənmiş, elə bil ruhumun təbii ehtiyacına çevrilmişdi. Bir yandan da bəlirsiz can ağrıları məni daha betər bir hala gətirib çıxarmışdı.

O qadını o gündən sonra bir də görmədim, yəni ən azı bu sətirləri yazana kimi görməmişəm. İlk dəfə onunla qarşılaşan günlərdə olduğu kimi, havaların bu isti vaxtında onu görə biləcəyim heç ağılma da gəlmirdi. Amma hərdən evlərinin yanından keçəndə Şarmanı evlərinin yanında oynayan görürəm, bu da məni onun hələ də burda olduğuna inandırır. Şarman ya tək, ya da başqa uşaqlarla oynayır, ancaq məni görəndə nəsə soyuq davranışın, yanına çağıranda da qaçıb uzaqlaşırıdı. Bilmirəm, nədən belə olub; anasımı nəsə deyib, özümü qaçıb, bilmirəm.

Zatən bu dünyada böyüklərdən çox uşaqların məndən qaçması mənə həmişə pis təsir edib. Amma nə edəsən, bəzən, sadəcə, olmur.

Bu gün evdə sakit və tək olduğumdan, üstəlik, hava sərin keçdiyindən nələrsə yazmaq istəyim oyandı. Yazıdan belə soyuduğum bu isti yaz günlərində əvvəlki halımdan çox uzaqlaşdığını bayaq metrodan evə gələndə daha aydın hiss eləyirdim. Hələ onların evlərinin yanından keçəndə öz hislərimi heç tanımadım, real həyatla bağlarımın çoxdan qopmağa başladığını, harda, necə və niyə olduğunu bilməmişdim.

Onu belə neçə vaxtdı unutduğumu görəndə bir az daha utandım. Başımı götürüb tez evə qaçmaq, nəsə içmək istədim. Bu müddətdə onu görmək üçün heç bir xüsusi çabalarımın olmadığını anlayanda lap utandım və anladım ki, heç vaxt olmadığı kimi bir imkansızlıq, bir yoxluqla uğraşıram...

Heç nəyin qaydasında olmadığını hər şeyi unudanda anladım. Dostların yardımı olmasa, alındığım bu cüzi maaşla bu dar gecəqondu kirayəsində belə yaşaya bilməyəcəyimi anlayır, kəndə geri qayıtmagın da bu şərtlər altında çətin olduğunu görür, hər gecə içir, heç olmasa bu şəkildə qürurumu dindirməyə çalışırdım.

Niyə keçmiş zamanda «çalışırdım» deyirəm? Ona görə ki, həyat yaşadığı ana qədər keçmişdi və siz bu sətirləri oxuyarkən dəqiq keçmiş zamanda olacaqdır. Və bizi keçmiş qədər indiki hala salan heç nə yoxdu.

Keçmiş demişkən, əslində, onunla keçiriyim son gecədən sonra hər şeyin çox keçmişdə qaldığını, hətta heç yaşılmadığını düşünürdüm. Hərçənd bütün həyatın bir yuxu olduğunu anlayır, ən gerçək yaştılardan da burdan uzaqda olduğunu duyuram.

O gecə səhər açılında hər şey yenə tozdu man içində qalmış, mən də şərabın və

sevişmənin təsiriylə yuxudan beyni dumanlı oyanmışdım...

Bu arada qonşuların indicə mənə ötürdüyü bir müşahidəni yazım, sonra söhbətimizə davam edək. Yazdır, pəncərlərin açıq, səslərin daha aydın gəldiyi bir vaxtdır. Demək, bir qonşu körpə qızını müvəqqəti olaraq qoyub harasa getmək istəyərkən bizim qonşular, xüssən, gənc qızlar arasında o uşağı saxlamaq üçün, adətən, dava gedir. Sanasan, hamı saflıq acıdır.

Məncə, əvvəllər insanlar, xüssən, böyüklər və yad insanlar bu qədər uşaq sevməzdilər. Özlərindəki təmizliyə görə, bir növ özləri də uşaq olduğundan uşaqlara bu qədər sevgi göstərməyə ehtiyac duymazdilar. Onda uşaqlar da çox idi. Düzdür, amma yenə də deyim: səhər bizim dalımızdan bir təpik vurub həyətə qovar, bir də axşamçağı, sizin dildə: şər qarışanda, lap dəqiqi: hava qaralanda axtarış hansısa dərədən, hansısa kolun dibindən təpib gətirərdilər. Bu da keçmişlə bağlı idi deyə, xatırladım.

Səhər yuxudan oyandım və ora qədər o uzun yolu hansı halda getmişdəm, elə də qayıtdım. Gəlib evə çatanda yenə o əski yatağında dərin bir yuxu çəkib, bu sıradan həyatımı yaşamağa davam elədim.

Başqa cür yaşamaq mümkün olmayanda insan ən çətin yaşantılardan belə zövq almağa çalışır. Çünkü zövqsüz yaşamaq insanın əlindən nəinki gələcəyini, hətta keçmişini də alır.

Mən o qadını eləcə orda buraxıb gəlmişdim, düzdü, amma o anda, yəni o keçmişdə ən doğru olanın bu olduğunu anlamışdım. Və onun da səhər mənim çıxıb getməyimi arzuladığını duymuşdum. «Heç nə əbədi deyil, insan belə», – öz sözlərimi mənə demiş, hər şeyin yenidən daha gözəl başlaması üçün elə bil getməyimi istəmişdi.

Bu aylar ərzində bütün bunlar haqqında heç düşünməmiş, düşünmək belə istəməmişdim. Sanasan, bu müddətdə, ümumiyyətlə, düşünüb, ya düşünmədiyimi də bilmirəm, sadəcə, indi yaşadığımı biliyim. Və düşündükcə hər şeyin keçmişdə, çox uzaqda qaldığını anlayıram. Ki, heç nə, hətta bu aylar boyu öz yaşadığım belə inandırıcı gəlmir. O qədər gerçek iblislərlə əhatəli bir dünyada yaşayıraq, ölümün belə gerçəyinə inanmağım gəlmir. Çünkü ölüm bizim bütün gerçəklərimizin keçmişdə qalmasıdır...

## **Epiloq**

Mənim həyatım bu dörd divardan ibarətdi, əslində. Sıxılıb qalmışam bu bu balaca yerdə. İndiyə kimi gördüklərim, özümlə götürdüklərim, öyrəndiklərim və bildiklərim, hətta ümidlərim və xəyallarım burda gömülüb sanki. Nə risk eləyib başqa həyat üçün burdan çölə çıxa bilir, nə də bu dar dalanda yaşaya bilirəm.

Qorxularım, komplekslərim o qədər çoxalıb ki, elə bilirəm, risk eləyib çölə çıxsam, daha tez oləcəm, ya da heç nə əldə edə bilmədən həyatımı daha da çətinləşdirib sonunda intihar həddinə gəlib çıxacam.

Məcburiyyətdən çölə çıxdığım saatları və dəqiqləri heç sevmirəm. Hər yer, hər şey və hər kəs mənə o qədər əzab verir ki, geri qayıtdığım anların tamamını əsəb gərginliyiylə keçirirəm. İcdikcə beynimi tamam boşaltmağa çalışır, sevişdikcə hər şeyi unutmaq haqqında düşünürəm. Amma yenə o anlara qayıtdıqca hər şeyin get-gedə daha pisə getdiyini hiss edir, dışımı zorla sıxburur, qarşına çıxan bu qadının sevgisinin məni xilas edəcəyini xəyal edir, hələ də var olduğumu görürəm.

Artıq işlədiyim yerdə də hər şeyin daha bərbad hala gəlməsi, heç bir ümid yerimin qalmaması məni bu qaranlıq otağa daha çox qapadır, əsblərimi daha çox gərginləşdirir.

Həyatda insanın düşdüyü ən çətin durum əzab çəkdiyin bir yerdən başqa siğınacağın olmamasıdır. Hər şey orda daha çətin olduğu halda, başqa yerdə ola bilməmək, ora möhtac olmaqdır.

Mənə elə gəlir ki, bu şəhər gənclik qəbiristanıdır. Burda, sadəcə, qoca təfəkkürlü gənclər daha yaxşı yerlərdə və daha yaxşı gündədirlər. Sıradan bir insan ola bilməməkdir mənəvi ölümə tərk edilmək. Elə bir insan cəmiyyəti ki, heç bir insana güvən yox, nə sən səmimi qəlbdən kiminsə yanındasan, nə də kimsə sənin yanında. Mənəvi intiharin ən böyük etiraza çevrildiyi bir zaman və bir məkan... Var olmağa çalışdığını, amma var ola bilmədiyin bir yaradılış təknəsi.

O qadınla da necə davranacağımı, nə edəcəyimi bilmirəm. Bu balaca gecəqondularda hər şey daha hüznü, hər şey daha kədərlidir. İnsan həyatı, sadəcə, dəmir və daş sexlərdə ağır əməkdən ibarətdir. Gerisi yorğunluq və yuxudur. Özü də narahat yuxu. Mənimsə, sadəcə, gerçəkdən var olduğumu hiss etdiyim bu dörd

divarım var; heç kəsin olmadığı, sadəcə mənim olduğum. Mənim və ağrılarının var olduğu. Zamanı vecinə almadan həyata qarşı beyin transi. Beynimi dondurub, hislərimi öldürərək yaşamaq savaşı..

O qadının son gəlişində tamamən sönmüş haldaydım. Saatlarca başının üstündə durmuş, baxmış mənə; arada ayılan kimi olanda bir neçə dəfə sevişmiş, yeməyə nələrsə hazırlayıb qoymuş, evi təmizləyib getmişdi. Tamam ayılanda isə yenə özümü tək görmüş, hər dır-bəcəsini əzbər bildiyim bu dörd divardan başqa heç nə görməmişdim.

Hətta bir anlıq onu sevib-sevmədiyimi də bilə bilməmiş, nəyin necə olacağı da beynimdə oləziməyə başlamış, sonra yavaş-yavaş sönüb getmişdi.

Çarəsizliyin ən böyüyü təkcə özünün çarəsiz olman deyil, həm də heç kəs üçün heç nə edə bilməməkdir. Həm də ən çox heç kəs üçün heç bir çarə ola bilmədiyimə görə çarəsiz hala düşmüştüm. Ən kədərlisi səssizcə masanın üzərinə buraxılmış beş-on manata baxa-baxa hər şeyin daha ağır olduğunu düşünməkdir. Həyatına kim gəlir, kim gedir, ondan belə xəbərsiz olmaqdır həyatla bağlarının qopmağa başlaması.

Bu iki uşaq anası qadın həyatının ən görünməz tərəfiydi. Nə mən onu kiməsə bildirirdim, nə o kiminsə bilməsini istəyirdi. Bizi, sadəcə, dumanlı şeylər birləşdirir, hər şeyi bu şəkildə edirdik.

Hərdən tam ayıldığım vaxtlar onun heç vaxt gəlib-getmədiyini düşünür, bu düşüncələr arasında həmişəki kimi tək olduğumu anlayır, nə var, nə yox, fərqi vərmədan yaşayırdım.

Yədiyim-içdiyim də bir şey deyildi. Hərdən, sadəcə, bəzi tanışların məclisində olanda istahim açılır, yemək ehtiyacımın olduğunu hiss edirdim.

Yuxudan durub kompüterin arxasına keçir, bir film seçir, saatlarla baxır, pərdələrini çəkdiyim otaqda gün hardan çıxıb, harda batıb, bilmirdim. Sadəcə, hərdən tam ayılanda o qadını düşünür, həyatla tək bağımin o olduğunu anlayır, yenə sakitcə gəlməsini gözləyirdim. Çünkü təkcə onun toxunuşları məni həyata qaytarır, bu divarlar arasında hələ də yaşadığımı hiss elətdirirdi. Biz artıq insanı və onun sevgisini də dörd divar arasına qovub, qapısını bağlamışıq...

ISNN 0134-522  
İNDEKS AZ 1000 2 AZN



Fotolar Ədalətindir

# Brilyant Ramazanqızı

